



Mukəddəs Kitab

Təwrat 27-ķisim

«Daniyal»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Təwrat 27-ķisim

«Daniyal»

(Daniyal pəyojəmbərning kitabı)

Kıskıqə məzmuni

«Daniyal» degən bu kitab Təwratning bir kismi bolup, Təwrat dəwridiki əng uluq pəyojəmbərlərinin, yəni Yəxaya, Yərəmiya, Əzakiyal həm Zəkəriya oħħax pəyojəmbərlərinin kitablıridin biridur. Xübhisizki, pəyojəmbər Daniyal ezi bu kitabni yazojan.

Hudasiz kixilər bu kitabtiki təlimlərgə hərda'ım kət'iy nəprətlinip wə ƙarxi turup kəlgən. Qünki uxbu kitabtiki bexarətlərinin xunqə top-toqra əməlgə axurulojanlıkı hərkəysi əkli bar kixigə Pərwərdigarning küq-ķudritini enik ispatlaydu.

Arka kərünüxi

Yəhudiylar Pərwərdigardin yüz ərüp butlaroja qoқunuxi tüpəylidin, Pərwərdigar ularning yat imperiyələrgə əsirgə tutulup, sürgün boluxi degən jaza oħħaqoja yol կoyojan. Bərgən jazası xundak bolovan bolsimu, «Pərwərdigarning jaza koralı» bolovan Babilliklər Hudanıng bəlgililən jaza da'irisidin zor dərijidə exip, Yəhudiylar oħħaqoja kattik zorawanlıq kılqanidi. Babil (Babilon) imperiyəsi nuroqun Yəhudiylarını ezining kulları kılıx üçün əsirgə alojan. Daniyal muallim ularning arisida bar idi. Xu qaođda u on bəx-on altə yaxlarda idi (miladiyədin ilgiri 605-yili).

Huda muallipning bexidin etkezgən kəqürmixliri wə uning oħħaqoja əwətkən qayibana alamətlər arkilik xu zaman həlkini riçqətəndürgən. Daniyal oħħaqoja berilgən bexarətlər Əz həlkigə ikki ix tooqrułuk həwər yətküzidu. Birinqidin, Huda tarihning pütün jəryanını idarə kılıdu; ikkinqidin, Huda xundakla barlıq ixlarnı Əz padixaħħlikining bərpa kılıni xioja nixanlaydu.

Məzkur kitab ikki kisimda belənidir: birinci, Daniyal wə uning bilən billə sürgün bolovan həmrəhlinin kəqürmixliri, yəni ularning kandaq kılıp Huda oħħaqoja bolovan ixənqisi wə itaətqanlılıq bilən düxmənləridin oħħaqoja kəlgənlik. Bu wəkələr Babil wə Pars padixaħħlikı dəwrinin arka kərünüxi kılıdu. İkkinci kisimda bolsa, Daniyal kərgən bir katar qayibana alamətlər bolup, simwolluk ixlər arkilik Babil, Pars wə ulardin baxka birkənqə imperiyəning güllini xioja wə harabli xixi bayan kılınidur. Bu bayanlar ularning wəyran kılıni xioja wə Hudanıng padixaħħlikining bərpa kılıni xioja, Məsih (Kutkużoquqi) kə aləmdiki barlıq həkük berilixidin ibarət üq ix təng birla wakıttı bolidiqənlikini xərhələydi.

Məzmun: —

- Daniyal wə uning buradərliri (1:1-6:28)
- Daniyal kərgən qayibana alamətlər (7:1-11:45)
 - (1) Tət məhluk (7-bab)
 - (2) Kəqkar bilən tekə (8-bab)
 - (3) «Yətmix «yəttə»» (9-bab)
 - (4) Ottura xərk tooqrułuk bexarətlər (10-11-bab)
 - (5) Hatimə (12-bab)



Daniyal

Daniyal wə uning dostliri
Daniyal Nebokadnəsarning ordisida

1 ¹ Yəhuda padixahı Yəhoyakim təhtkə olturup üçinQi yili, Babil padixahı Nebokadnəsar Yerusalemoğ hujum kılıp uni mühəsira kiliwaldı. ²Rəb Yəhudanıng padixahı Yəhuyakimni, xundakla Hudanıng eyidiki қaqa-қuqılarning bir kısmini uning қolioğa tapxurup bərdi. U əsirlərni Xinar zeminiçə, ezi qoqundioğan məbədning buthanisiçə elip bardi wə bulap kalğən қaqa-қuqılarnı buthanining həzinisigə koydi.

³ Padixah Nebokadnəsar bax aqwat oqojidarı Axpınazoja əsirgə qüxkən İsraillar iqidin han jəmətidikilərindən wə esilzadə yigitlərin birnəqqidin tallap elip qıkixni buyrudi. ⁴Bu yaxlar nukşansız, kelixkən, danixmən-ukumuxluk, mol bilimlik, mutəpəkkur, orda hizmitidə boluxka layakətlilik, yənə kelip kəldiyələرنin ilim-pənlərini həm tilini eginələydiqan boluxi kerək idi.

⁵ Padixah ular tooprısında ular üç yiloqıqə hər kün padixah yəydiqan nazu-nemətlər wə xarablar bilən ozuklandıruulsun, muddət toxkanda padixahning aldida hizməttə bolsun dəp bekitti.

⁶ Tallanıqan Yəhuda əbilisidiki yaxlardın Daniyal, Hənaniya, Mixael wə Azariyalar bar idi.

⁷ Aqwat bexi ularoşa yengi isimlər, yəni Daniyaloşa Bəltəxasar, Hənaniyoşa Xadrak, Mixaeloşa Mixak, Azariyoşa Əbədnego degən isimlərini koydu.

⁸ Daniyal padixah bəlgililən nazu-nemətlər wə xahanə xarablari bilən əzini Huda aldida napak kılmaslıkka bəl baqlıdı; xunga u aqwat bexidin əzining napak kılınmaslıkjə yol köyuxini iltimas kıldı. ⁹ Əmdi Huda aqwat bexini Daniyaloşa iltipat wə xapaət kərsitidioğan kılıxanıdi.

¹⁰ Lekin aqwat bexi Daniyaloşa:

— Mən ez ojojam padixahın korkımən. Silərnin yemək-iqmikinglərni u əzi bəlgililən; u əgər silərni baxka kurdax yigitlərdək saqlam qiray eməs ikən dəp karisa, undakta silər padixahka menin kallamni alduruquqi bolisilər, — dedi.

¹¹ Xuning bilən Daniyal kelip aqwat bexi əzигə wə Hənaniya, Mixael wə Azariyalaroşa təyinligən

1:1 2Pad. 24:2, 3; 2Tar. 36:6

1:2 «*Hudanıng eyi*» — mükəddəs ibadəthana, əlwətə.

1:3 «*bax aqwat oqojidarı Axpınaz*» — «aqwat» padixah, sarayıdiki kenizəklərgə karaydiqan, piqilojan ər kixi. Ularning baxka wazipiləri bar boluxi mümkün. Mumkinlikli yəna barkı, muxu yərdə «*bax aqwat oqojidarı*» padixahlarning barlık əməldarlarning bexini kərsitidü. Əgər muxu toqra bolsa «*bax əməldər*» dəp tərjimə kılıxka toqra kelidü.

1:3 Yax. 39:7

1:4 «*yənə kelip kəldiyələرنin ilim-pənlərini həm tilini eginələydiqan boluxi kerək idi*» — «*Kaldıyə*» Babil imperiyəsidiki mühüm bir nahiyə idi, xu yerdiklər «aliyanap kixilər» dəp karıllati. Babil ordisining қaida-yosunlıriçə asasən munajjimlər xu tabikidiki adamların bilən boluxi kerək idi.

1:7 «*Aqwat bexi ularoşa yengi isimlər, yəni Daniyaloşa Bəltəxasar, Hənaniyoşa Xadrak, Mixaeloşa Mixak, Azariyoşa Əbədnego degən isimlərini koydu*» — bu köyoxan isimlər, asasən butpərəslik bilən munasiwətlək bolup, əsli wə yengi isimlirinən manəlini təwəndikidikə: — Daniyal — «Huda menin sot kılıququmdur»

— Bəltəxasar — «Bel (bir məbəd) uning həyatını kəqdisin». — Hənaniya — «Parwərdigar mehir-xəpkələktür»

— Xadrak — «Aku (bir məbəd)ning buyrukı»

— Mixael — «Hudaşa kim ohxiyalisun?»

— Mixak — «Aku (bir məbəd)şa kim ohxiyalisun?»

— Azariya — «Pərvərdigar Yardəmqimdur»

— Əbədnego — «Nego (nur qağıdijoğan məbəd)ning kuli»

1:8 «*Daniyal padixah bəlgililən nazu-nemətlər wə xahanə xarablari bilən əzini Huda aldida napak kılmaslıkka bəl baqlıdı*» — Daniyal Yəhudit bolqaqka, Musa payqəməbərgə berilgən «muqəddəs kanun»şa asasən, bəzi gəxlər, məsilən qoxqə, təqə, toxkən gəxini yeyixkə bolmayıttı. Kan qıckarmay boçup əltürğən bolsa, yeyixkə bolmayıttı. Uning üstiga, Babil ordisidikilər yegan gəxler wə iqtan xarablardırıqən bolup, axu məbədlərni mədhəyiiləx üçün yep-iqilətti.

1:8 Law. 15:1-35; 17:12; Kan. 14:3-21; 1Kor. 8:4, 8-10

«Daniyal»

ojojidardin tələp kılıp: ¹² — Kəminilirini umaq, kektat wə su bilənla bekip on künlük sinək ķılsıla.

¹³ Andin bizning qırayıımız bilən padixahning esil tamikjini yegən yigitlərning qırayıını selix-turup baksila, andin kezitixliri boyiqə kəminilirigə ix kərgəylə! — dedi. ¹⁴ Ojojdar ularning gepigə kirip, ularni on kün sinap kərüxkə məkul boldi. ¹⁵ On kündin keyin karisa, ularning qı-raylırı padixahning nazu-nemətlirini yegən yigitlərningkidinmu nurluk wə tolojan kəründi.

¹⁶ Xuningdin keyin ojojdar ularoja padixah bəlgiligidə nazu-nemətlərni wə iqixkə bəlgiligidə xarabni bərməy, ularning ornida umaq, kektatlarni berixkə baxlıdi.

¹⁷ Bu tət yigitni bolsa, Huda ularni hərhil ədəbiyat wə ilim-məripəttə danixmən wə ukumuxluq kıldı. Daniyalımu barlık oqayıbanə alamətlər bilən qüxlərgə təbir berixkə parasətlik boldi.

¹⁸ Padixah bəlgiligidə muddət toxķinidə, aqwat bexi yigitlərning həmmisini Nebokadnəsarning aldioja elip bardı. ¹⁹ Padixah, ular bilən bir-birləp səzləxti; yax yigitlərning həqkəysisi Daniyal, Hənənəyi, Mixael wə Azariyalaroja yətmidi. Xunga bu tətəylən padixahning hizmitidə կaldı. ²⁰ Padixahka danalıq-həkmət kerək bololoanda yaki yorutux kerək bololojan hərkəndə məsiligə jawab izdigəndə, ularning jawabi uning səltənitidiki barlık rəmqi-palqi yaki pir-ustazlırininingkidin on həssə tozra qıqətti. ²¹ Daniyal Pars padixahı Körəx təhtkə olturojan birinqi yiloqə ordida dawamlıq turdi.

Nebokadnəsar kərgən qüx

2 ¹ Nebokadnəsar təhtkə olturup ikkinqi yili, birnəqqə qüx kərdi; uning rohi parakəndə bolup, ² uykusı қaqtı. ² Xunga padixah rəmqi-palqi, pir-ustaz, jadugər wə kaldıy munajjimlərni qüxlərə təbir berixkə qakirixni buyrudi. Ular kelip padixahning aldida turdi. ³ Padixah ularoja: — Mən bir qüx kərdüm, bu qüxning mənisini bilixkə kənglüm nahayiti tit-tit boluwatidu, — dedi.

⁴ Andin kaldıylər padixahka (aramiy tilida): — Aliyliri mənggү yaxioqayla! Kəni kəminlirigə qüxlərini eytkayla, biz təbir berimiz, — dedi.

⁵ Padixah kaldıylərgə: — Məndin buyruk! Silər awwal kərgən qüxümni eytip andin tabir berixinglar kerək. Undak kilmisanglar kiyma-qiyama kiliwetilisilər, eyüngər hajəthanoja ay landuruwetiliidu! ⁶ Lekin qüxümni eytip, uningoja tabir berəlisənglər məndin sowcqatlar, in'amalar wə aliy izzəttin tuyassər bolisilər. Əmdi qüxümni eytinglər, təbir beringlər! — dedi.

⁷ Ular padixahka yənə bir ketim:

— Aliyliri qüxlərini eytkayla, andin əzlirigə təbirini eytip berimiz, — dedi.

⁸ Bu qaoqla padixah, jawabən:

— Xübhisizki, silər pərmanimdin kaytmaydionjinimni bilgəqə, wakitni kəynigə sürüwatisilər.

⁹ Lekin qüxümni eytip bərmisənglər, silərgə pəkət buyrukumla қalidu. Qunki silər wakit əhəwalı əzgərtidu, dəp bilip əzara til biriktürüp, yaloqanlıq kılıp meni aldimakçı bolisilər. Xunga qüxümni eytsanglar, andin qüxümər həkikətən təbir berələydiqənliliklərini xu qaoqlıda bilimən, — dedi.

¹⁰ Kaldıylər padixahka jawabən:

— Dunyada aliylirinə soriojan ixini eytip berələydiqən həqbir adəm yoktur. Həqkandak

^{1:18} «Padixah bəlgiligidə muddət toxķinidə...» — yəni üç yil (5-ayətni kəriüng).

^{1:21} «Daniyal Pars padixahı Körəx təhtkə olturojan birinqi yiloqə ordida dawamlıq turdi» — Pars padixahı Körəx 66 yıldın keyin Babil imperiyasını istəla kıldı (miladiyədən ilgiriki 539-yili).

^{2:2} «**kaldıy munajjimlər**» — Kaldıya Babil imperiyasıdakı mühüm bir rayon idi, xu yordikilər «aliyanap kixilər» dəp қarılattı. Babil ordisi kaidə-yosunlarioja asasən munajjimlər xu təbikidiki adəmlərdən boluxi kerək idi.

^{2:3} «**əkənglüm nahayiti tit-tit boluwatidu**» — İbrani tilida «rohimi nahayiti tit-tit boluwatidu».

^{2:4} «Andin kaldıylər padixahka aramiy tilida: — Aliyliri mənggү yaxioqayla! ... » — muxu ayəttin tartip 8:1kiqə ayətlər aramiy tilida yezilojan.

^{2:5} Dan. 3:29

«Daniyal»

padixah, uning qandaq uluq yaki küqlük boluxidin kət'iynəzər, rəmqi-palqi, pir-ustaz yaki kal-diy munəjjimlərgə mundak tələpni koyqan əməs. ¹¹ Qünki aliylinining soriojanlıri həqikətən alamət müxküll, ilahılardın baxka həqkim uni ayan kılalmayıdu. Lekin ilahınlarning makanı insan-lar arısında əməs, — dedi.

¹² Padixah qattik qəzəplinip aqqıqlanojan əhalda, Babil ordisidiki barlıq danixmənlərni əltürüxnı əmr kıldı. ¹³ Xuning bilən padixahning barlıq danixmənlərni əltürük tooprısidiki buyrukı qüfürüldi. Xunga hizmətkarlırları Daniyal wə uning dostlirlinimu əltürük üçün izdidi.

Hudaning Daniyal oja qüxni wə mənisini ayan əilibi

¹⁴ Xu qəqəda Daniyal Babildiki danixmənlərni əltürük əmrini ijra kılıqlı qıkkən padixahning hususiy muhəpizatçıları baxlıkı Ariokka aklanısa wə danixmənlər qə jawab kəyturup ¹⁵ uningdin: — Padixahning qübürgən pərmanı nemə üçün xunqə jiddiy? — dəp soridi. Ariok əhwalını Daniyal oja eytip bərdi. ¹⁶ Daniyal dərhal padixah aldioja kirip, padixahın qüxicə təbir bərgüdək wakıt berixni tələp kıldı.

¹⁷ Andin Daniyal əyiqə kəytip, əhwalını dostliri Hənaniya, Mixael wə Azariyalara eytip bərdi.

¹⁸ U ulardin ərxtiki Hudadin bu qüxning siri toopruluk rəhİM-xəpkət iltija kılıp, mən Daniyal wə dostlirim tətimizning Babildiki baxka danixmənlər bilən billə əhalak kılınmışlıkimizi tilənglər, dəp tələp kıldı. ¹⁹ Andin keşidə Daniyal oja qayibana kərünüxtə xu sirning yeximi wəhəyi kılındı. Xuning bilən Daniyal ərxtiki Hudaqə həmdusalar okup mundaq dedi:

²⁰ «Hudaning nami əbədil'əbəd mədhiyləngəy!

Qünki danalıq wə küq-kudrat Uningkidur.

²¹ U wakıt, pəsillərni Əzgərtkütqidur;

U padixahınları yikitudu,

Wə padixahınları tikləydu;

U danalaroja danalıq, aklanılaroja həkmət beridu.

²² U qongkur wə sırlıq ixlərni axkarilioquqidur,

Karangçoulukka yoxurunojan ixlərni yahxi bilgüqidur,

Nur həmixə Uning bilən billidur.

²³ İ manga danalıq wə küq bərgən ata-bowilirimning Hudasi,

Sanga xükür wə həmdusalar eytay!

Sən hazırlıla biz dua kılajan ixni manga axkarılıding,

Padixahning soriojan ixini bizgə kərsitip bərding».

Daniyalning padixahning qüxicə təbir berixi

²⁴ Andin Daniyal padixah Babildiki danixmənlərni əltürünxə təyinligən Ariokning aldioja berip uningoja:

— Babildiki danixmənlərni əltürmigəyla. Meni padixahning aldioja baxlap kırğayla, mən padixahning qüxicə təbir berəy, — dedi.

²⁵ Ariok xuan Daniyalı padixah Neboğadnəsarning aldioja baxlap kirip, padixah kə: —

«Mən Yəhədiy əsirlər iqidin aliylinining qüxicə təbir berələydiyən bir kixiniaptım» — dedi.

²⁶ Padixah Daniyal (Bəltəxasar dəpmu atılıdu) oja:

«Sən mening kərgən qüxümni ayan kılıp, uningoja təbir berələmsən? — dedi.

²⁷ Daniyal padixahning aldida turup xundak jawab bərdi:

^{2:15} «... pərmanı nemə üçün xunqə jiddiy» — yaki «... pərmanı nemə üçün xunqə qattik?».

^{2:16} «padixahın qüxicə təbir bərgüdək wakıt berixni tələp kıldı.» — yaki «padixahın qüxicə təbir berix üçün uningoja wakıt bekitixni tələp kıldı.».

^{2:22} Ayup 32:8


«Daniyal»

— I aliyliri, sili soriojan bu sirni danixmən, pir-ustaz, rəmqi-palqi wə munəjjimlar ezlirigə yexip berəlməydu.²⁸ Bırak ərxtə sirlarnı axkarilioquqı bir Huda bar. U bolsa aliylirioja ahirkı zamanning künlliridə nemə ixlarning bolidiojanlığını ayan kıldı. Əmdi ezlirininq qüxini, yəni aliyliri uhlawatlaşdırma kərgən oqayıbanə alamətləri eytip berəy: —

²⁹ — I aliyliri, sili uhlaxlaşdırma yatkanda kəlgüsidikı ixlarnı oylap yattıla. Sirlarnı birdinbir Axkarilioquqı ezlirigə yüz beridiojan ixlarnı kərsətti.³⁰ Manga kəlsək, bu sirning manga ayan kılınojını menin baxka jan igiliridin artuk həkmətkə iğə bolovanlıqimdin əməs, bəlkı bu qüxning təbirini, xundaklı xah aliylirininq kengülliridiki oylinini ezlirigə malum kılıx üzündür.

³¹ — Əy aliyliri, sili oqayıbanə alaməttə ezlirininq aldilirida turojan gigant bir həykəlni kərdilə. Bu həykəl nahayiti gəwdilik bolup, zor nur qaknap turidiojan həywətlik həm körkənşələk idi.

³² Həykəlning bexi esil altundın, kəkriki wə kolları kümüxtin, bəl wə saqırılıri mistin,³³ Yutapaqıki təmürdin, puti təmür bilən layning arilaxmisidin yasalojan. ³⁴ Əzləri uni kərəwətəkən qaoqlarida, adəm kəli bilən kezilmiojan bir tax kelip həykəlgə urulup uning təmür bilən layning arilaxmisidin yasalojan putini qekiwətti.³⁵ Uningdiki təmür, lay, mis, kümüx, altunlar xuan parqə-parqə kılınip, xamal ularını bəşyni yazılık hamandıki topılarnı uqurojandək, kayaq həq təpilmioqudək kılıp uquruvətti. Lekin həlikə tax yooqinap, pütkül jaħanni kaplıojan oqayət zor bir taqqa ayləndi.



³⁶ Kərgən qüxləri mana xudur. Əmdi biz ezlirigə bu qüxning mənisini yexip berimiz..


³⁷ Əy aliyliri, əzləri pütkül padixahların bir padixahı, ərxtiki Huda siligə padixahlıq, nopuz, kütüq wə xəhrət ata kıldı.³⁸ İnsan balılırı, hayvanatlar, uqar-kanatlar məyli kəyərdə tursun, Huda ular-nı kollırıoja tapxurup silini ularning həmmisigə həkim kıldı. Sili u həykəlninq altun bəxidursila.

2:28 «aliyliri uhlawatlaşdırma kərgən oqayıbanə alamətlər...» — aramiy tilida: «sili kariwatta yatkanda kallilirida kərgən oqayıbanə alamatlar...» deyilidü.

2:36 «Əmdi biz ezlirigə bu qüxning mənisini yexip berimiz» — «biz» deyən bu söz xübhəsizki, Daniyalning əzигə wə üq dəstioja wakalitən söz kılqonjinini bildürdü.


2:36 Dan. 7

«Daniyal»



³⁹ Θzliridin keyin yənə bir padixahlıq kelidu. Lekin u silining padixahlıqları oja yətməydi. Uningdin keyin təqinçi bir padixahlıq, yəni mis padixahlıq kelip pütkül yər yüziga hakim bolidu.

⁴⁰ Uningdin keyinkı tətinçi padixahlıq bolsa təmürdək mustəhkəm bolidu. Təmür barlıq baxxa nərsilərni qekiyetip boysundurojindək, xuningoja ohxax bu təmür padixahlıq əz aldinkı padixahlıarning həmmisini ezip qekiyetidu.



«Daniyal»



⁴¹ Əzliri kərgəndək təmür bilən seoqız layning arilaxmisidin yasalojan put wə barmaqlar bu padixahlıqning belünmə bolup ketidiojinini kərsitudu. Bırak bu padixahlıq təmürdək küqkə igə bolidu, qünkü sili kərgəndək, təmür bilən lay arilaxkan. ⁴² Təmür bilən layning arilaxmisidin yasalojan putning barmaqları u padixahlıqning bir kışmining küqiyidiojanlığını, bir kışmining ajizlixidiojanlığını kərsitudu. ⁴³ Əzliri təmür bilən layning arilaxkanlığını kərdilə. Bu u padixahlıqning hökümdarları padixahlıqning pukraları bilən ittipaklaxmakçı bolovanlığını kərsitudu. Lekin təmür lay bilən arilaxmioğandək, birləşip ketəlməydu. ⁴⁴ U ahirki padixahlar tahtta olturoqan məzgilda, ərxtiki Huda yimirilməs bir padixahlıq bərpa kılıdu. Bu padixahlıq hərgiz baxxa bir həlkə etməydi; əksiqə u bu baxxa padixahlıqlarını üzül-kesil gumran kılıp, ezi mənggü məzmut turidu. ⁴⁵ Əzliri adəm kolı bilən kezilmioğan bir taxning taqđin qıkkınıni wə uning həykəldiki təmür, mis, lay, kümüx, altunni qekiwətkənlikini kərdilə. Xunga uluq Huda alıylırıqə kəlgüsida yüz beridiqan ixlarnı bildürgən. Kərgən qüxləri qoqum əməlgə axıdu, berilgən təbir mutlək ixənqliktur.

Padixahning Daniyaloja in'am berixi

⁴⁶ Andin padixah Nebokadnəsər ezzini yorgə etip Daniyaloja səjdə kıldı wə uningoja hədiyə berip huxpuraq-ısrık selixni əmr kıldı. ⁴⁷ Padixah uningoja:

- Dərəvəkə, sening Hudaying ilahılar iqidə əng uluq İlah, padixahlarning hojisi wə sirlarnı axkarlılıqqu iğən, qünkü sən bu sirni yəxting! — dedi.

^{2:43} «padixahlıqning pukraları bilən...» — aramiy tilida: «insanlarning nəslı bilən....».

^{2:44} «U ahirki padixahlar» — putting barmaqlarının padixahlarça wəkkiliq kılıdıcılanlığını kərsətsə kerək. Bu bab wə 7-bab toçoruluk «köxumqə sez» imizni körüng.

^{2:44} Dan. 3:33; 4:31; 6:27; 7:14, 27; MİK. 4:7; LUKA 1:33

^{2:45} «Əzliri adəm kolı bilən kezilmioğan bir taxning taqđin qıkkınıni wə uning həykəldiki təmür, mis, lay, kümüx, altunni qekiwətkənlikini kərdilə...» — bu bəxtiki bəxarətlər toçoruluk «köxumqə sez» imizni körüng.

^{2:45} YƏH. 8:14; 28:16; ZƏB. 118:22; ZƏK. 3:9; MAT. 21:42-44; YH. 3:31; 8:23

«Daniyal»

⁴⁸ Andin padixah Daniyalning mərtiwişini yüksəri kılıp, uningoja nuroqun esil sowoqtatlarnı təkdim kıldı. U uni pütkül Babil əlkisiğə hakim boluxka təyinlidi wə uni Babildiki danixmən-əkıldarlarning bax aksaklılı kıldı. ⁴⁹ Daniyalning padixahtın tələp kılıxi bilən, padixah Xadrak, Mixak wə Əbədnegolarnı Babil əlkisining məmuriy ixlirini idarə kılıxka təyinlidi. Daniyal ezi orda hizmitidə қaldı..

Nebokadnəsarning altun həykəlgə qoқunuxni əmr kılıxi

3 ¹ Padixah Nebokadnəsar altundın egizlikli atmix gəz, kəngqliki altə gəz kelidiojan bir həykəl yasap, Babil əlkisining Dura tüzünglikigə ornattı. ² Padixah, barlıq wəzir, waliy, hakim, məslihətqi, həziniqi, sotqi, sorakqılarnı xundakla hərkəysi elkilərdiki baxka əməldarlarning həmmisini padixah Nebokadnəsar ornatkan bu altun həykəlni eż ilahioja atax murasimioja қatnixixka pərman qüxürdi. ³ Xuning bilən wəzirlər, waliylar, hakimlər, məslihətqilər, həziniqilər, sotqilar, sorakqilar, xundakla hərkəysi elkilərdiki baxka əməldarlarning həmmisi atax murasimioja jəm boldi. Ular həykəlning alidda turdi.

⁴ Jakarqi yukiri awaz bilən:

— Əy hərkəysi əl-yurt, hərkəysi taipilərdin kəlgənlər, hər hil tilda səzlixidiojan kowmlar, ⁵ silər sunay, nəy, əkal, lira, ziltar, bulman wə baxka hərhil sazlarning awazini angliojan əhaman, yərgə bax urup padixah Nebokadnəsar ornatkan altun həykəlgə səjdə kiliştinglər. ⁶ Kimki bax urup səjdə kilmisa, xuan dəhəxtlik yalkunlap turqan humdanəja taxlinidu, — dəp jakarlıdi.

⁷ Xunga, sunay, nəy, əkal, lira, ziltar, bulman wə baxka hərhil sazlarning awazini angliojan əhaman hərkəysi əl-yurt, hərkəysi taipilərdin kəlgən, hərhil tilda səzlixidiojan kowm yərgə bax urup Nebokadnəsar ornatkan altun həykəlgə səjdə kilişti.

Kaldıylərning üq buradərning üstidin ərz kılıxi

⁸ U qaođa, bəzi kaldıylər aldioja qıkıp Yəhudiylar üstidin ərz kıldı. ⁹ Ular padixah Nebokadnəsaroja:

— I aliyliri, mənggü yaxiqoşayla! ¹⁰ Aliyliri sunay, nəy, əkal, lira, ziltar, bulman wə baxka hərhil sazlarning awazini angliojan əhaman həmməylən yərgə bax urup altun həykəlgə səjdə kilsun, ¹¹ xundakla kimki yərgə bax urup sajdə kilmisa, u dəhəxtlik yalkunlap turqan humdanəja taxlansun dəp pərman kılıqanidila. ¹² Sili Babil əlkisining məmuriy ixlirini baxkurusuxka təyinligən birnəqqə Yəhudi, yəni Xadrak, Mixak, Əbədnegolar bar; i aliyliri, bu adəmlər siligə hərmətsizlik kiliwatidu. Ular padixahning ilahlırinin ibaditidə bolmidi yaki padixah ornatkan altun həykəgimu səjdə kilmaydu, — dedi.

¹³ Xuni anglap padixah Nebokadnəsar dərəjəzəp bolup, Xadrak, Mixak, Əbədnegolarnı eż aldioja kəltürüxnı əmr kıldı. Xuning bilən ular bu üqəylənni padixah aldioja əpkəldi. ¹⁴ Nebokadnəsar ularoja:

— Xadrak, Mixak, Əbəddnego, silər rasttin mening ilahlırimning hizmitidə bolmidinglarmu həm mən ornatkan altun həykəlgə səjdə kilmidinglarmu? ¹⁵ Həzir silər sunay, nəy, əkal, lira, ziltar, bulman wə baxka hərhil sazlarning awazini angliojan əhaman, mən yasatkan həykəlgə səjdə kılıxka təyyar tursanglar, yahxi. Lekin səjdə kilmisanglar, silər dərħal dəhəxtlik yalkunlap turqan humdanəja taxlinisilər. Xu qaođa əkandak ilah kelip silərni qanggilimdin kutkuzuwalidikin, kəni?! — dedi.

2:49 «Daniyal ezi orda hizmitidə қaldı» — aramış tilida «Daniyal padixahning dərwazisida turatti». Kona zamanlarda xəhərning yaki ordining dərwazisi bolsa, sorakqıllar həküm qırkırdıqan jay idi.

3:1 «egizlikli atmix gəz, kəngqliki altə gəz...» — «gəz» (yaki «jəynək») jəynəktin əqlindən uqiojıq bolovan arılıktur, təhminən 40-45 santimetr.

3:5 «lira» — lira bolsa tət tarlıq bir hil saz. «bulman» — bulman bolsa bir hil püwlinidiojan saz.

«Daniyal»

¹⁶ Xadrak, Mixak, Әбәdnegolar padixahqa jawabən:

— I Nebokadnəsar, bu ixta biz өzimizni aklıxımız hajətsiz. ¹⁷ Biz səjdə kılıp keliwatkan Hudayimiz bizni dəhxətlik yalkunlap turoqan humdandin kutkuzalayıdu; i aliyılıri, U qoşum əzlirining ilkidin bizni kutkuzidü. ¹⁸ Lekin bizni kutkuzmiojan təkdirdimu, aliyirigə məlum bolsunki, biz yənilə ilahlırinining hizmitidə bolmaymız wə sili ornatkan altun həykalgə səjdə kilmaymız, — dedi.

Üq dostning elümğə buyruluxi

¹⁹ Buni anglojan һaman padixaq Nebokadnəsarning təri buzulup, Xadrak, Mixak, Әbədnegolarqa kəttik oqəzəpləndi. Xuning bilən adəmlirigə humdanı adəttikidin yotta həssə kəttik kəsitixinxi buyrudi. ²⁰ U koxunidiki əng Kawul palwanlarqa Xadrak, Mixak, Әbədnegolarnı baqlap, dəhxətlik yalkunlap turoqan humdanı taxlaxni buyrudi. ²¹ Xuning bilən ular tonluları, ixtanlırları, səllilərləri wə baxka libas kiyimləri selinmiojan һaldə baqlınip dəhxətlik yalkunlap turoqan humdanı taxlandı. ²² Padixahning əmrinинг kəttiklikli bilən humdandığı ot intayın yalkunlap yenip turatti, xunglaxka humdandin qikiwatkan yalkun Xadrak, Mixak, Әbədnegolarnı kətürən əskərlərni kəydürüp taxladı. ²³ Xundak kılıp Xadrak, Mixak, Әbədneqo üqəylən baqlaklıq һaldə dəhxətlik yalkunlap turoqan humdanı qüxüp kətti.

²⁴ Andin Nebokadnəsar qəqügən һaldə ornidin qaqrəp turup, məslihatçı wəzirləridin:

— Biz baqlap ot iqigə taxlıqınımız üç adəm əməsmu? — dəp soridi.
— Ular jawabən «Xundak, i aliyılı! — dedi.

²⁵ Padixah, jawabən:

— Mana, mən tət adəmning baqlaksız һaldə ot iqidə ərkin mengip yürüwatığını kərəwati mənoju, ular kılqə kəygəndək əməs; həmdə tətinqi kixi ilahlarning ooqlidək turidu!
— dedi.

Üqəylənning humdan otidin qikixi wə əstürülüxi

²⁶ Xuning bilən Nebokadnəsar dəhxətlik yalkunlap turoqan humdanning aqzioqa yekin kılıp:

— Xadrak, Mixak, Әbədneqo! Həmmidin Aliy İləhning külliiri, qikinqalar, mayakka kelinglər! — dəp towldı. Xuning bilən Xadrak, Mixak wə Әbədneqo ottin qıkçı.

²⁷ Barlıq wəzirlər, waliylar, hakimlər wə padixahning məslihatçı wəzirləri yiojılıp kelixip bu üqəyləngə tikiliçip karaxtı; ularning kılqə kəygən yeri yok idi, qaq-sakallırımı kəymigən, kiyim-keqəklirımı xu peti idi, üstü-bexidimu is-tütünning purikı yok idi.

²⁸ Nebokadnəsar mundak dedi:

— Xadrak, Mixak, Әbədnegolarning Hudasioja xükür-sanalar bolmayı! U Əz pərixtisini əwətip, Əzigə tayanojan küllirini kutkuziwalıdı. Ular əzlirining ilahidin baxka həqkandaq ilahıqə hizmət kılmaslıq üçün wə yaki bax urup səjdə kılmaslıq üçün, pəkət əz Hudayimizning ibaditidə bolımız dəp padixahning pərmanıqə hilaplıq kılıp həyatını təwakkul kıldı. ²⁹ Əmdi mən xundak pərman qüxürimənki: Қaysı əl-yurt bolsun, қaysı taipilərdin kalğan bolsun, қaysı tilda səzlixdiojanlar bolsun, Xadrak, Mixak, Әbədnegolarning Hudasioja qara qaplaydikən, pütün teni kiyima-qiyima kılinsun, eylili həjəthənioja aylandurulsun! Qünki bundak kutkuzalayıqan baxka ilah yok..

³⁰ Xuning bilən padixah Xadrak, Mixak, Әbədneqo üqəylənni əstürüp, Babil əlkisidə yüksəri mənsəpkə təyinlidi.

^{3:28} «... Padixahning pərmanıqə hilaplıq kılıp həyatını təwakkul kıldı» — aramiy tilida «... Padixahning pərmanıqə hilaplıq kılıp tənərini təwakkul kıldı».

^{3:29} Dan. 2:5

«Daniyal»

Nebokadnəsarning ikkinqi qüxi toopluluk yazojan heti

4¹ «Mənki padixah Neboqadnəsardin yər yüzidiki hərbir əl-yurtka, hərkəysi taipilərgə, hərhil tillarda səzlixidiojan қowmlarоja aman-esənlilik exip-texip turojat!

2 Həmmidin Aliy Huda manga kərsətkən alamətlərni wə karamətlərni jakarlaxni layik taptim.

3 Uning kərsətkən möjizilik alamətləri nemidegən uluq! Uning karamətləri nemədegən qaltsis! Uning padixahlıqlik pütməs-tügiməstür, Uning hakimlikı dəwrədin-dəwrgiqə dawamlixdıu!

4 Mənki Nebokadnəsar əyümda biharaman olturojinimda, ordamda bayaxat turmux keqüriwatçınimda, **5** meni intayın korkitiwətən bir qüxni kerdüm, ornumda yatkinimda beximdi ki oylar wə kallamdkı qayibanə alamətlər meni alakzada kıldı.

6 Babildiki barlık danixmənlərni aldimoja qakirixka pərman berip, ularning qüxümgə tabir berixini buyrudim. **7** Xuning bilen barlık rəmqi-palqı, pir-ustaz, kaldiylər wə munajjimlar kelixti. Mən qüxümni eytip bərdim, lekin ular manga təbirini berəlmidi. **8** Lekin ahirda Daniyal kirdi (uning yənə bir ismi Bəltəxasar bolup, mening ilahimning namişa asasən köyuləşən). Mükəddəs ilahlarning rohi uningda ikən. Mən qüxümni eytip, uningoja:

9 — Əy palqıldarning baxılıkı Bəltəxasar, mukəddəs ilahlarning rohi səndə ikənlilikini, sanga heqkəndak sir təs kəlməydiqənənlilikini bildim, xunga mening kərgən qüxümdiki qayibanə alamətlərni qüxəndürgəysən, xundakla uningoja tabir bərgəysən, — dedim.

10 — Mən ornumda yatkinimda kallamda mundak qayibanə alamətlərni kerdüm: Mana, yər yüzining otturısında bir tüp dərəh bar ikən; u tolimu egizmix. **11** U barqəanseri qong həm məzmut əsüb, asmanoja takıxiptu, u dunyaning qatlirigimu kərənidikən. **12** Uning yopurmakləri qıraylıq, mewisi intayın mol ikən. Uningda pütkül dunyoja yətküdək ozuk bar ikən. Uning astida dala-diki hayvanlar sayidakidikən, xahlırıda asmandiki uqar-kanatlar makan kılıdikən; mewisidin barlık ət igilirim ozuklinidikən.

13 Ornumda yetip, kallamda kərgən qayibanə alamətlərni kərəwati mən, mana, asmandin bir kezətqi muəkkal, yəni mukəddəs bir pərixtə qüxüp, **14** mundak jakarlıdı:

— «Dərəhni kesip, xahlırını kırkıp, yopurmaklərini wə mewilirini kəkəp qüxtürüp qeqiwetinglar. Dərəh tüwidiki yawayı hayvanlar uningdin yiraqlaxsun, uning xahlırıdiki kuxlar tezip kətsun.

15 Yərdə pəkət ketükini yiltizi bilən, mis wə temür bilən qəmbərləp, yumran ot-qəplər bilən billə dalada kəldurunglar. U asmandiki xəbnəmdin qılıq-qılıq həl bolup tursun. Uning nesivisi ot-qəp yəydiojan yawayı hayvanlar bilən billa bolsun. **16** Adəmiy aklidin məhrum kılınip, uningoja yawayı hayvanlarning əkli berilsun, xundakla xu haləttə «yəttə wakit» tursun..

17 Dunyadiki jan igiliri Həmmidin Aliy Boloquning insanlarning padixahlıqının həmmisini idarə kılıdiojanlılığı, xundakla uning padixahlıq hökükünü ezi tallıqan kixi (məyli u həqnemigə ərzimas adəm bolsımı)gə beridiqənənlilikini bilsun dəp, bu həküm karıouqı müakkəllərninə pərmanı bilən, yəni mukəddəs pərixtılerning karar buyrukı bilən bəlgiləngəndür».

18 — Mən padixah Neboqadnəsar mana xundak qəxni kerdum. Əy Bəltəxasar, qüxümgə tabir bərgəysən. Padixahlıqimdiki danixmənlər iqida mən üçün buningoja təbir berałəydiqən birmu adəm qıkmidi. Lekin sən təbir berələysən, qunki əng mukəddəs ilahlarning rohi səndə ikən.

19 Xuning bilən Bəltəxasar dəpmu atalojan Daniyal bir həza həyranlılıqta alakzadə boldi wə qüx tooplusunda oylap tolimu biaram boldi.

4:3 Zəb. 93:1, 2; Dan. 6:27

4:7 «berəlmidi» — yaki «bərmidi».

4:9 «Əy palqıldarning baxılıkı Bəltəxasar, mukəddəs ilahlarning rohi səndə ikən...» — bu padixahlıq kəz-karıxi. Daniyal ezi palqı omas, əlwəttə. Palqılık Təvrəttə kət'iy man'ı kılındı.

4:10 «...mukəddəs bir pərixtə qüxti» — aramış tilida «bir mukəddəs boluoqi qüxti».

4:11 «adəmiy aklidin məhrum kılınip» — aramış tilida «adəmiy kəngüldin məhrum kılınip». «yawayı hayvanlarning əkli» — aramış tilida «yawayı hayvanlarning yürüki». «...xundakla xu haləttə «yəttə wakit» tursun» — «yəttə wakit» Mükəddəs Kitabta deyilgini boyiąq, yəttə yilni bildiridü. Əmma Babililiklarning kalendaridiki bir yıl 360 kün boluoqka, bəlkim 2520 kün boluxi kerək. Bu toopluluk «kökumqəsəz» imzini körüng.

«Daniyal»

Padixah: — Эй Бөлтәхасар, бу қүйкің тәбіри сені алакзадә кілмісун, — деди.

Бөлтәхасар жарабән:

— І алийліри, бу қүйкің сілідін нәпрәтләңгөnlөргө болсун, унің тәбіри езлірігә әмес, дүxмәnlірігә құйқай! ²⁰⁻²¹ Baroqanseri өсүп мәзмут болоqан, egizlikи asmanoja takixidioqan, pütkül dunyaqоja kөrünidioqan, yopurmaklari qiraylik, mewisi intayin mol boloqan, pütkül dunyaqоja yөtкүдек ozuk bolidioqan, sayisida yawayi haywanlar turidioqan, xahlirida uqar құxлар мakan kildioqan dәrәh bolsa, yәni sәn kergən dәrәh — dәl ezliridur, i aliylliri!

— Qұnki sili qong wә mәzmut өstila; silining hәywәtliri exip pәlakkә yәtti; hékumranlıkları yәr yuzining qәtlirigә yetip bardi.

²² — Qұnki sili qong wә mәzmut өstila; silining hәywәtliri exip pәlakkә yәtti; hékumranlıkları yәr yuzining qәtlirigә yetip bardi. ²³ Aliyliри қарап turoqan waqitlirida asmandin bir қarioqуqı, yәni bir mukәddәs pәrixtа qүxüp: «Bu dәrәhni kesip, harab қilinglar. Halbuki, yөrdә kетүkinila yiltizi bilen қaldururp, mis wә temür bilen qәmbәrlәp, yumran ot-qeplәr bilen billә dalada қaldurunglar. U asmandiki xәbnәmdin qilik-qilik hәl bolup tursun. «Yәttә waqit» bexidin etkiqә uning nesiwisi ot-qeplәr yәydiqan yawayi haywanlar bilen billә bolsun, — дәptu.

²⁴ — І алийліри, qüxlirining мәнісі mana xu — Bular bolsa Hәmmidin Aliy Bolouqining pәrmani bilen hojam padixahning bexiqa qүxidioqan ixlar — ²⁵ Өzliri kixilər arisidin hәydiwetilip, yawayi haywanlar bilen billә yaxaydila, kalilardәk ot-qeplә bilen ozuklandurulidila, dalada asmandiki xәbnәmdin qilik-qilik hәl bolup turidila. Taki sili Hәmmidin Aliy Bolouqining pütkүl insan padixahlıkını idarә kılıdiaojanlıkını wә Uning hоkukını Өzi tallioqan hәrkandaq kixigә beridiojanlıkını bilip yәtküqә, yәttә waqit baxliridin etidu. ²⁶ «Dәrәhning kәtikini yiltizi bilen yөrdә қaldurunglar» dәp buyrulqanikәn, өzliri әrxlөrning hәmmmini idarә kılıdiaojanlıkını bilip yәtkәndin keyin padixahlıkلىri өzlirigә käyturulidu. ²⁷ Xunga i aliylliri, mening nәsihitim siligә layik kөrulgәy, gunahliridin kol üzgәyla, ixta hәkkәnayi boloqayla, kәbihlilikliridin tohtap kәmbәoqjellәrgө rәhimdillik kiloqayla. Xundak kiloqandila bәlkim dawamlik gүllәp yaxnimamdila?

²⁸ Bu ixlarning hәmmisi padixah Nebokadnäsarning bexiqa qүxti.

²⁹ On ikki aydin keyin, u Babildiki padixahlık ordisining egzisidә sәylә kiliwetip:

³⁰ — Қарanglar, мәn ez izzitim wә xan-xөhrитim namayan kılınsun dәp, xahәnә ordamning jaylixixi üçün zor küqüm bilen yasioqan hәywәtlük Babil xәhiri muxu әmәsmu? — деди.

³¹ Uning sezi aqzidin tehi üzülmayla, asmandin bir awaz qүxüp:

— Эй padixah, Nebokadnäsar, bu söz sanga kәldi: Padixahlık sөndin elindi. ³² Sәn kixilər arisidin hәydiwetilip, yawayi haywanlar bilen billә makan kılısәn wә kalilardәk ot-qeplә yәysәn; sәn Hәmmidin Aliy Bolouqining insan padixahlıkını idarә kılıdiaojanlıkını wә Uning hоkukını Өzi tallioqan hәrkandaq kixigә tutkuzidiojanlıkını bilip yәtküqә yәttә waqit bexingdin etüp kеtidu — deyildi.

³³ Bu söz Nebokadnäsarda xuan әmәlgә axti. U kixilər arisidin hәydiwetilip, kalilardәk ot-qeplә yәp, teni xәbnәmdin qilik-qilik hәl bolup kәtti. Uning qaqlıri bürkütning pәyliridәk, tirnaklıri құxning tirnaklıridәk өsүп kәtti.

³⁴ Әmdи xu күnlөr toxkanda, мәn Nebokadnäsar asmanoja kөz tikip қариwidim, әkil-hoxum әsligә kәldi. Mәn Hәmmidin Aliy Bolouqioja hәmdusana eytip, Mәnggү Hаяt Turoqunı mәdhijiyilәp, hәrmәt әylidim.

Uning hәkimlikи mәnggүlүk hәkimlikтур;

Uning padixahlıkı әwladtin-әwladkىdur.

³⁵ Uning alidda yәr yuzidiki barlıq insanlar heqнемә hesablanmaydu;

Әrxtiki қоxunlar wә zemindiki insanlar arisida U nemә kiliixni halisa xuni kildi;

^{4:19} «bir haza hәyranlıqta alakzadә boldı» — aramiy tilida «birer saat hәyranlıqta alakzadә boldı».

^{4:25} Dan. 5:20,21

«Daniyal»

Uning қолини kim tosalisun yaki Uningdin «Nemə kılısən?» dəp soraxkə jür'ət kılalısın?

³⁶ Xuanla əkil-hoxum əsligə kəldi; padixahlıkimning xan-xəripi, izzitim, padixahlıq həywəmmu əsligə kəltürüldi. Məslihətqi wəzirlirim wə əmir-esilzadilirim meni izdəp kəldi. Padixahlıkim mustəhləmləndi; burunkidinmu zor həywıgə yengibaxtin igə boldum.

³⁷ Əmdi mənki Nebokadnəsar ərxtiki Padixahlıq həmdusana okuymən, Uni tehimu uluqlaymən wə Uni izzətləymən:

— Uning kılqanlıri həktur,

Uning yolları tooqrıdır;

Uning təkəbburluk yolidə mangonlarning həywisi qüxürük ķudriti bardur!».

Nebokadnəsarning nəvrisi padixah Bəlxazarning ziyanlığı

5¹ Bir küni padixah Bəlxazar əmir-esilzadılərdin ming kixini təklip kılıp katta ziyanlı berip, ularning alidda xarab iqi, əyx-ixrət kəypini sürdi.² Padixah Bəlxazar xarabni tetip körüp, əzi, əmir-esilzadılıri, ez hotun-kenizəkliring xarabni atisi Nebokadnəsar Yerusalemidiki mukəddəs ibadəthanidin oljıqə aloğan altun-kümüxtin yasaloğan jam-ķaqılarda iqixigə xu jam-ķaqılarnı elip qikixni buyrudi.

³ Nəwkərlər dərhal berip Hudanıng Yerusalemidiki mukəddəs ibadəthanisidin elip kelingən altun jam-ķaqılarnı elip qikti; padixahning əzi, əmir-esilzadılıri, uning hotunları wə kenizəkliri ularda xarab iqtı. ⁴ Ular xarab iqtəq, altun, kümük, mis, təmür, yaqaq wə taxlardın yasaloğan butlarnı mədhiyiləxti.

⁵ Dəl xu pəyttə adəm ķolining bəx barəkə pəyda bolup, qiraqdanning udulidiki ordining tam suwikoja hət yezixka baxıldı. Padixah hət yazoğan ķolning kerüngən kışmini körüp,

⁶ qirayı tatırıp, kənglidə intayın alakzada bolup kətti. Put-kolları boxixip, putliri titrəp kətti.

⁷ Padixah ķattık warkirap, pir-ustazalar, kaldıylar wə munəjjimlərini qakirixni buyrudi. Babildiki danixmənlər kəlgən haman padixah ularına:

— Kimki tamdiki bu hətlərni okup mənisiyi manga dəp beralisə, uningoşa səsün rənglik bir ton kiygüzülüp, boynıqə altun zənjir esilip, padixahlıqta üqinqi mərtiwbə berilidü, — dedi.

⁸ Padixahın danixmənlirinə həmmisi ordioja hazır boldı; lekin ular nə hətlərni okuyalmayıttı na padixahlıq mənisiyi qüxəndürüp berilmayıttı. ⁹ Bəlxazar tehimu alakzada bolup, qirayı tehimu tatırıp kətti. Əmir-esilzadılərmü kəndək kilişni biləlməy kəldi.

¹⁰ Padixah wə əmir-esilzadılərning warkiraxkən awazını angloğan hanıx ziyanlı zaliqə kirip, padixahlıq mundaq dedi:

— I aliyılıri, mənggü yaxıqayla! Alakzadə bolup kətmigəyla, qirayılıri tatırıp kətmigəy..

¹¹ Padixahlıklırıda bir xixi bar, uningda mukəddəs ilahılarning rohı bar, atılıri təhittiki waktida,

5:1 «padixah Bəlxazar əmir-esilzadılərdin ming kixini təklip kılıp...» — padixah Bəlxazar Nebokadnəsarning nəvrisi idi. Əməliyətta xü kürnlərdə «*muawin imperator*» idi; atisi Nabonidus imperator idi, lekin u addət Babilə turmayıttı. «...Ularning alidda xarab iqi, əyx-ixrət kəypini sürdi» — bu babılıt 30-31-aytərlərdin karıqanda, xu qəođda Pars əxunluları Babil xəhərini allıqaran körxiwalənədi. Əmdi Babillər nemixka ziyanlı kılıdu? Tarixxunaslarning təhlili boyiąq Babil xəhəri (a) intayın mustəhkəm, sepili egiz xəhər; (ə) uningu yirğirmə yillik ozuk-tülüklü toplanənədi. Xunga padixah əzinə tolımu bishər, dəp ķarayıttı.

5:5 «... qiraqdanning udulidiki ordining tam suwikoja hot yezixka baxıldı» — kizik bir ix xuki, arheologlar kazojan asar-ətkilərgə asasən, Babil ordiliridiki tamlar üstügə ularının əng uluq oqlıbə-muwaqqiyyətləri sürət wə sözələr bilən hatırılangən. Padixah ziyanlı kılqanda, mahtinix üçün əzinin buyanğı uruxlardıki oqlıbəsinə wə muwaqqiyyətlərinə yorutus üçün, qiraqdən bu rəsimlərlərning udulidə qoyojuzulatı.

5:6 «put-kolları boxixip,...» — aramıy tilida: «bəl-saçrisining booom-ügiləri boxixip...». Bu ix-wəkə «Yəx.» 45:41tiki bəxarətninge bir əmələq axurluxı. «putliri titrəp kətti» — aramıy tilida: «tizləri bir-birini kəkkili turdi».

5:7 «uningə səsün rənglik bir ton kiygüzülüp,...» — ədməmək zamanlarda səsün rəng «xahənə rəng» dəp hesablinatti.

5:10 «...warkiraxkən awazını angloğan hanıx ziyanlı zaliqə kirip,...» — «hanıx» muxu yərdə Bəlxazarning anisi yaki qong anisi (Nebokadnəsarning ayalı) bolsa kerək.

«Daniyal»

bu kixidə yorukluk, danalıq wə əkil-parasət, yəni ilahlar oja has əkil-parasət namayan kılınojanıdi. Atiliri Nebokadnəsar, yəni padixaḥ atiliri uni pütün rəmqi-palqılar, pir-ustazlar, kaldıylər wə munəjjimlarning bexi kılıp təyinligən.¹² Bu kixidə alahidə bir rohiy hususiyət, bilim, həkmət, qüxlərgə təbir berələydiqən, tepixmaklarnı yexələydiqən wə tüğün-sirlarnı aqalaydiqən əməkliyət bar idi. Xu kixinining ismi Daniyal bolup, padixaḥ uningoja Bəltəxasar dəpmu isim koyovan. Xunga bu Daniyal qakırtılsun, u qoqum bu hətlərning mənisini yexip beridu.

Daniyalning tamdiki hətning mənisini qüxəndürüxi

¹³ Xuning bilən Daniyal padixaḥning aldiqə elip kelindi, padixaḥ Daniyalıdin:

— Padixaḥ atam Yəhūda elxisidin sürgün kılıp kəlgən Yəhəduiyalar iqidiki həlik Daniyal sənmə?
— dəp soriwidi,¹⁴ — Sən toopruluk həwirim bar, səndə mükəddəs ilahlarning rohi, xundakla yorukluk, danalıq wə alahidə əkil-parasət bar ikən dəp anglidim.¹⁵ Əmdı danixmənlər wə pir-ustazlarnı tamdiki hətni okup, mənisini manga qüxəndürüp bərsun dəp aldimoja qakırtıp kəlindi; lekin bu ixning sirini həqkayisi yexip berəlmidi.¹⁶ Bırak sən toopruluk angliqanmənki, sən sirlarnı qüxəndürələydiqənsən wə tügenlərni yexələydiqənsən. Əgər bu hətlərni okup, mənisini qüxəndürüp berəlisəng, sanga səsün rənglik ton kiygızılıdu, boynungoja altun zənjir esilidu, padixaḥlıktə üqinqi dərijilik mərtiwigə erixisən, — dedi.

¹⁷ Daniyal padixaḥka mundak jawab bərdi:

— Aliylinining in'amları əzliridə əlsunsun, mukapatlırını baxka kixigə bərgəyla. Əmdilikdə mən aliylıroja bu hətni okup, mənisini qüxəndürüp berəy.¹⁸ — I aliyları, Həmmidin Aliy Huda atiliri Nebokadnəsaroja padixaḥlıq, uluqluk, xan-xərəp wə həywət bərdi.¹⁹ Uningoja berilgən uluqluktin hərkəysi əl-yurt, hərkəysi taipilər wə hərhil tilda səzlixidioqan kowmlarning həmmisi uning aldida titrəp körküp turatti; u kimni halisa xuni əltürətti, kimni halisa xuni tirik koyatti; kimni halisa xuni mərtiwilik kılatti, kimni halisa xuni pəs kılatti.²⁰ Lekin u kənglidə təkəbburlixip, roh-kəlbidə məqrurluinip mijəzi tərsalixip, padixaḥlıq təhtidin qüxürülüp, izzitidin mahrum kılındı.²¹ U kixilər arisidin haydiwetilip, uningoja yawayı haywanlarning əkli berildi. U yawa exəklər bilən billə makanlixip, kalılardək ot-qəp yegüßüldi, teni xəbnəmdin qılıq-qılıq həl bolup kətti, taki u Həmmidin Aliy Hudanıng insan padixaḥlığını idarə kılıdojanlılığını wə U padixaḥlıqning hökükini Əzi tallıqan hərkəndək kixigə beridionanlığını biliq yatküqə xu haləttə boldı.

²² Əy Bəlxazar, Nebokadnəsarning oqlı turup əzliri bularning həmmisidin həwərliri bolsimu, lekin əzlirini təwən kılımidila.²³ Əksiqə təkəbburlixip ərxtiki Rəbgə қarxi turdila. Sili Uning mükəddəs ibadəthanisidin olja alojan jam-kaqlıarnı elip kəlip, əzliri, əmir-esilzadılıri, əz hotunları wə kenizəklirimi ularda xarab iqtinqılar andın kerməydiqən, anglimaydiqən wə heqnemini qüxənməydiqən altun, kümüx, mis, təmür, yaoqaq wə taxlardın yasalojan butlarnı mədhiyilidilə. Həlbuki, silining nəpəslərini Əz əkolida tutkən wə silining barlık, hərikətlərini Əz ilkidə tutkən Hudani uluoqlımidila.²⁴ Xunga, Huda bu əkolning kerüngən kışsmini əwətip bu hətlərni yazdırdı.

²⁵ Bu hətlər: «Mene, mene, təkəl, upharsin» degəndin ibarət.

²⁶ Buning qüxəndürülüyü: — «Mene» — Huda silining padixaḥlıqlinininq hesabını kılıp, uni ayaqlaxturdi.

^{5:11} Dan. 2:47, 48

^{5:21} Dan. 4:22

^{5:25} «Mene» — «sanax» yaki «hesablax» degən səzi bilən, «təkəl» — «tarazida tartix» degən səzi bilən, «upharsin» — «parqılıñix» degən səzi bilən ahəngdax bolidu.

— Aramıy tilidinibraniy tiliqə tarjimə kılinsa «Bir mina, bir xəkəl, yerim mina» degən bolidu. Mina wə xəkəlibraniylarning pul birlilikləri idi.

«Daniyal»

²⁷ «Təkəl» — sili tarazida tartılıwidila, kəm qıktıla. ²⁸ «Pərəs» — padixaḥlıkları parqilinip, Medialıklar bilən Parslar oja təwə kılındı.

²⁹ Xuning bilən Bəlxazar dərhal nəwkərlirigə əmr kiliwidi, ular Daniyal oja səsün rənglik tonni kiydürüp, boynioja altun zənjirni esip koydı; u u toqqluluk: «Padixaḥlıq iqidə üqinqi dərijilik mərtiwiga igə bolsun» dəp jakarlıdı.

³⁰ Xu keqə kaldıylorning padixaḥı Bəlxazar əltürüldi. ³¹ Padixaḥlıq bolsa Medialik, Dariusning қolioja etti. U təhminən atmix ikki yaxta idi.

Daniyal xirlar əngküridə

⁶ ¹ Padixaḥı Darius pütün padixaḥlıknı idarə kılıx üçün bir yüz yigirmə wəzirni hərkəysi yurtlarnı baxkəruxka təyinləxnı muwapık kərdi. ² Buningdin baxka u bu wəzirlərni nazarət kılıp, bu wəzirlərning hesabını elix, xundakla padixaḥning hökük-mənpətəti ziyan oja uqrımısun dəp Daniyal wə baxka ikki kixini nazarətqılıkkə təyinlidi. ³ Daniyalda alahidə bir rohiy hususiyət bar bolşaqqə, u baxka nazarətqılardın wə wəzirlərindən iqtidarlıq qıktı. Xunga padixaḥı uni pütkül padixaḥlıknı idarə kılıxka təyinliməkqi boldi. ⁴ Xuning bilən baxka nazarətqi wə wəzirlər uning padixaḥlıktiki məmuriy ixləridin səwənlilik izdidi. Lekin ular ərz kılqıduşək həqkandaq bahanə-səwəb yaki səwənlilik tapalmadı. Qünki Daniyal diyanətlilik wə ixənqlik bolup, uningdin kılqə kəməqilik yaki səwənlilik qıkıralmışanıdı. ⁵ Xunga xu adəmlər əzara:

— Daniyalning Hudasining қanunioja munasiwbəlik ixləridin baxka, uningdin əyibligündək həqkandaq bahanə tapalmaymız, — deyixti.

⁶ Xunga ular əzara til biriktürup padixaḥning aldioja kirip:

— Padixaḥı Darius aliylları mənggү yaxioyalı! ⁷ Aliylinining padixaḥlıklıridiki barlıq nazarətqi, waliy, wəzir, məslihətqi, həkim wə əməldarlar birlikə məslihətəxt; hərkəndək kixi ottuz kün iqidə hərkəndək ilahka hərkəndək dua-tilawat kılıxka wə yaki hərkəndək kixidin bir nərsə tiləxkə ruhsat bolmisun, i aliylları, pəkət silidinla tilixi ruhsat bolsun degən xahana yarlıknıng qüfürülükini layık kərdik. Bu parman kat'iy bolsun, kimki bu pərmanoja hilaplıq kilsə, u xirlar əngkürigə taxlansun!. ⁸ Əndi, i aliylları bu pərmanni bekitip qübürgəyla, uning əzgərtilməsli üçün yarlıknamığa imza koyoysa; qünki Media wə Pars қanunu boyiqə, pərman qıkırılıxi bilənla əzgərtixkə bolmayıdu, — dedi.

⁹ Xuning bilən Darius pərmanni bekitip yarlıknamığa kol koydı.

¹⁰ Daniyal bu yarlıknamığa imza koyulğanlığını anglap, əyigə kəytti. Uning əyining əgzisidə bir balihana bolup, derizisi Yerusalemoja қaraydiojan bolup, oquq turattı. U aditi boyiqə derizining

^{5:28} «pərəs» — «upharsin» degən sözning birlik xəkli (25-ayəttə «upharsin» keplük xəkildə). «Pərəs» («upharsin») degənlilik «Pars» sözü bilən yiltizdax bolup, bu yərdə ikki bislik mənə bildiridü. Uning padixaḥlıq həm parqilanojan həm Parslar oja mənsup bolidü, degənni bildiridü.

^{5:31} «Padixaḥlıq bolsa Medialik Dariusıñıñ koliqə etti» — aramıy tilida «Medialik Darius padixaḥlıknı kəbul kıldı».

—Babil xəhiriñindən qandakı ixojal қılınojanlılıq həkkidəki kızı tema toqqluluk «Yərəmiya»diki «köxumqə söz»imizdə, «Babil xəhiriñindən ərtyüwilix toqqluluk bekaratlar» degən bayanlırimizni kerüng.

^{6:1} «Padixaḥı Darius pütün padixaḥlıknı idarə kılıx üçün...» — muxu «Darius»ning kim ikanlılıq toqqluluk alımlar arısında talax-tartıx bar. Bəzilları uni parsılıq Korax, dəp karaydu. Lekin muxu yərdə Darius «Medialik» deyildidu wə 31ga қarioqanda, u Koraxning kol astıda idi («Medialik Darius padixaḥlıknı kəbul kıldı» deyildidü). Uning salahiyitini arheologlar tətkiqlərli bilən enilikliş mümkin.

^{6:7} «Aliylinining padixaḥlıklıridiki barlıq nazarətqi, waliy, wəzir, məslihətqi, həkim wə əməldarlar...» — ularning bu bayanıdıcı «barlıq» degən söz yalojanlılıq idi; qünki Daniyal uning iqidə əmas idi, əlwətta.

^{6:8} Əst. 1:9; 8:8

^{6:9} «Xuning bilən Darius pərmanni bekitip yarlıknamığa kol koydı» — 9-ayətning toluk mənisini bekitix təs. Aramıy tilida «Xuning bilən Darius pərman wə yarlıknamığa kol koydı» deyildidü. Buning oja қarioqanda, ikki yazma yarlı bologan bolsa kerak. Pars ordasıdiki qaidə-nizamlardin anqə həwirimiz bolmioqaqqə, nema üçün ikki yarlıkerək bolidiqinini bilməymiz.

«Daniyal»

aldida tizlinip olturup, hər künü üq ketim Hudaşa dua-tilawət kılıp xükkür eytatti.

¹¹ Lekin həlikə adəmlər billə kelip Daniyalning Hudaşa dua wə tilawət kiliwatqınıni kərdi. ¹² Andin ular birliktə padixahning aldiçoja berip pərman tooprisida gəp eqip:

— I aliyliri, əzlirli: Ottuz kün iqidə əzliridin baxqa hərkəndək ilahdin yaki hərkəndək insan-din birər nemini tiligən hərkəndək kixi xirlar əngkürigə taxlansun, degən bir pərmanoja imza koypojan əməsmu? — dəp soridi.

Padixah: — Dərwəkə xundak қildim, Media wə Pars қanuni boyiqə pərmanni əzgərtkili bol-maydu, — dedi.

¹³ Andin ular padixahka jawabən:

— Yəhədadin əsir elip kelingən kixilərdin həlikə Daniyal, i aliyliri, silini wə sili imza koypojan pərmanni kəzgə ilmaydu, bəlkı hər kündə üq ketim əz dua-tilawitini kiliwatidu, — deyixti.

¹⁴ Buni anglojan padixah əz-əzığə kayip, kəngül koyp Daniyalni կտկուսխա amal tapmakçı bolup, u kün patkuqə hərhil կտկուս amali üstidə izdinip yürdi.

¹⁵ Lekin ahirda u kixilər yənə əzara til biriktürüp padixahning aldiçoja jəm bolup uningoja:

— I aliyliri, əzlirigə məlumki, Medialar wə Parslarning қanuni dəl xuki, padixahning bekitkən hərkəndək kararı yaki pərmanını əzgərtixkə bolmaydu, — deyixti.

¹⁶ Xuning bilən padixahning əmr қılıxi bilən Daniyal tutup kelinip, xirlar əngkürigə taxlandı. Padixah Daniyaloja:

— Sən üzüldürməy ibadət kılıdiojan Hudaying seni կտկուսwali! — dedi.

¹⁷ Bir tax elinin, əngkürning aqzı uning bilən etildi; Daniyalning ixlirioja həqkim arilaxmisun dəp uni padixah əz məhəri wə uning əmir-əməldərlərinin məhəurları bilən məhəurlidi.

¹⁸ Andin padixah ordioja қayıtip kelip keqini roza tutup ətküzdi; əzinin tokal-kenizəkləridin həqkəyisini əz yenioja kəltürmədi, u keqiqə uhiyalımadı. ¹⁹ Tang etixi bilənla padixah ornidin turup, aldirap xirlar əngkürigə bardı. ²⁰ Padixah əngkürgə yekinlixip azablanojan əhalə Daniyalni qakırıp:

— Əy Daniyal, Mənggü Həyat Hudanıng қuli, sən üzülməs ibadət kılıdiojan Hudaying seni xır-lardin կտկուսwalmidim? — dəp towlidi.

²¹ Daniyal jawabən:

— I aliyliri, mənggü yaxıqayla! ²² Hudayimning pərixtisini əwətip xirlarning aqzını yumduruxi bilən ular manga həq ziyan-zahmat yatküzməlidid; qünki U məndin hərkəndək əyib kermidi. Aliylinining aldidimu mən hərkəndək ziyan yatküzgündək ix kilmidim, — dedi.

²³ Buni anglap padixah intayın huxal bolup, adəmlərini Daniyalni əngkürdin elip qıkixni buyrudi. Xuning bilən ular Daniyalni əngkürdin elip qıktı. Uningdin kılqə zədə-zəhmət tapalmidi; qünki u Hudasiyoja tayanojanidi. ²⁴ Andin padixah buyruk qüxürdi, nəwkərləri Daniyalning üstidin xikayət kılıqlanlarning əmməsini tutup, ularni bala-qakılırları wə hotunları bilən koxup xirlar əngkürigə taxliwətti. Ular əngkür tegigə qüxüp bolmayla xirlar etilip kelip, ularning ustihanlı-rinimə qaynap kiyma-qiyma қılıwatti.

²⁵ Xu ixtin keyin Darius padixah yər yüzidə turuwatkan hərkəysi əl-yurt, əmmə taipilər, hər tilda səzli xidojan kowmlarning əmməsiqə mundak pütük qüxürdi: —

«Həmmingləroja amanlıq exip-texip turoqay!»

²⁶ Mən uxbu yarlıknı qüxürimənki, padixahlıklımdıki hərbir yurttiki puçralar Daniyalning Hu-dası aldida titrəp körksün!

— Qünki U Mənggü Həyat Hudadur,
Mənggü mustəhkəm əzgərməstur,

^{6:10} 1Pad. 8:44; Zəb. 55:17

^{6:18} «əzinin tokal-kenizəkləridin həqkəyisini əz yenioja kəltürmədi» — yaki, «u hərkəndək kəngül eqıxlarnımı kilmidi». «u keqiqə uhiyalımadı» — aranıy tilida «uning uykusı qaqdı».

«Daniyal»

Uning padixahlıkı һalak kılınmas,
Uning hakimiyiti əbədil'əbədgıqə bolidu..

²⁷ U balayı kazadın қоңdaydu wə қutkuzidu,
U asmanlardimu, yər yüzidimu alamət-karamətlərni yaritidu,
U Daniyalni xirlarning qanggilidin қutkuzdi».

²⁸ Daniyalning bolsa xu ixlardin keyin Darius həküm sürgən məzgildə, xundakla Pars padixahı
Kurəx həküm sürgən wakıtlarda ixliri rawan yürüxti.

Daniyalning oqayibanə alamətlərni bayan kıləjanlığı Tət zor məhlükni kərük

¹ Bəlxazar Babiloja padixah bolоjan birinqi yili Daniyal ornida yetip qüxitə birnəqqə
oqayibanə alamətlərni kərdi. U qüxitə kərgənlirini mundak yəkünləp hatiriliwaldı: —

² Keqidə kərgən oqayibanə kərünüxtə mənki Daniyal xuni kərdümki, asmannıng tət təripidin xamal qikip, «Uluq Dengiz» yüzigə urulmakta idi. ³ Dengizdin xəkilliri bir-birigə ohximaydiyan
tət zor məhlük qıktı.

⁴ Birinqi məhlük xiroja ohxaytti, lekin bürkütning ənənəsi bar idi. Mən uningoja əlavə
turojinimda, ənənələri yulundi; andin u yerdin kətürülüp, ikki puti yərgə dəssitilip adəmdək
turojuzulup, uningoja insanı bir kəlb berildi.

⁵ Mana yənə bir məhluk, yəni ikkinqisi eyikə ohxaytti. Uning bir təripi ikkinqı bir təripidin
egizlitledi. Uning qıxları üç əməkçi qıxləp turattı, bir awaz uningoja: «Ornungdin tur, gəxni
yeyixinqə yəwal!» — dedi.

⁶ Əlavə turojinimda, mana yənə bir məhluk pəyda boldi. U yilpizoja ohxaytti, dümbisidə
kuxningkidək tət ənənəsi bar idi; uningoja əlavə tət kərək. Uning baxışında
berildi.

⁷ Uningdin keyin keqidiki oqayibanə kərünüxlərdə əlavə turojinimda, mana tətinqi bir məhluk
pəyda boldi. U intayın qorkunqluk, dəhəxətlik wə ajayib küqlük idi. U yoojan təmür qıxları bilən
owni qaynap ezip yutup, əldən qıxları putlari bilən dəssəp-qəyləydi. U aldinkı barlıq məhlukka
ohximaydi; uningoja on münggüzləri kəzətiwatqınımda, mana münggüzlərinə arisidin yənə
bir kiqik münggüz əsüb qıktı. Bu kiqik münggüzning alidda
əslidiki münggüzlərdin üqi yuluwetildi. Bu kiqik münggüzning adəmningkidək kezi wə qong
səzləydiyan aqzı bar idi.

Mənggü əlavə turojuqını kərük

⁹ Mən əlavə turojinimda, u yərgə birnəqqə təhtning koyuləjanlığını kərdüm; ularning biridə,
«Əzəldin Bar Boloquqi» orun elip olturnu. Uning kiyimlari kardək ap'ak, qaqları ap'ak ələ
yungidək idi. Uning tahti ot lawuldap turojan yalkunlar bolup, lawuldap kəyüwatqan
ot qaklirining üstidə idi. ¹⁰ Uning aliddin goya rawan ekip turojan dəryadək ot yalkuni la-
wuldap ekip turattı; Uning hizmitidə turojuqlar tümən mingliqan idi, Uning alidda yüz

^{6:26} «Uning hakimiyiti əbədil'əbədgıqə bolidu» — aramiy tilida «Uning hakimiyiti ahırojıqə bolidu».

^{6:26} Dan. 2:44; 4:3; 7:14, 27; Luqā 1:33

^{7:2} «Uluq Dengiz» — «Ottura Dengiz»ni kərsətsə kerək.

^{7:3} Dan. 2:37-45

^{7:4} Dan. 4:34

^{7:9} «Əzəldin Bar Boloquqi» — əslidə ibraniy tilida «Qədimki künnlərdin tartıp Bar Boloquqi» — Yəni Huda degnənlər, əlwətə.

«Daniyal»

milyonlıqan hazır turoquqlar bar idi. Soraq baxlanojanlıki jakarlinip, dəsturlar eqildi.¹¹ Həlikı kiqik münggüzning yoojan gəplərni kılıwatkan awazidin diqqitim xuningəja tartılıp қarap turattim. Қarap turojinimda, tətinqi məhluk əltürülüp, uning jəsiti һalak kılınip, otka taxlap kəydürülükə tapxuruldi.

¹² Қalojan üç məhluk bolsa, һakimiyitidin məhərum kılindi, lekin ularning əmri yənə bir məzgil uzartıldı.

¹³ Keqidiki oqayibanə kerünüxlərdə mana, mən goya Insan Oqlioja ohxax bir zatning asmandıki bulutlar bilən kəlgini kərdüm. U «Əzəldin Bar Bolouqı»ning yenioja berip, uning aldioja hazır kılindi.¹⁴ Hər əl-yurt, hər taipə, hər hil tilda səzlidiqoqan kowmlar uning hizmitidə bolsun dəp, səltənət, xəhrət wa padixahlıq һökümi uningoja berildi. Uning səltənəti mənggü solaxmas səltənəttür, uning padixahlıki mənggü һalak kılınmas.

Oqayibanə kerünüxlərning təbiri

¹⁵ Mənki Daniyalning wujudum, dil-rohim bək biaramılıkka qəmdi, kallamdiki oqayibanə əlamətlər meni intayın alakzadə kıldı.¹⁶ Mən yekin turoquqlardın birining aldioja berip, bu oqayibanə əlamətlərning həkikəti toopruluk soridim. U manga təbir berip qüxəndürüp mundak dedi: —

¹⁷ «Bu tət zor məhluk kəlgüsində dunyada bax kətüridiqan tət padixahni kərsitudu.¹⁸ Ləkin Həmmidin Aliy Bolouqining mukəddəs bəndiliri padixahlıq һökükini կobul kılıdu, ular uningoja mənggü igidərqilik kılıdu, əbədil'əbədginqə xundak bolidu».

¹⁹ Mən baxka üç məhlukka ohximaydiqan tətinqi məhluk, yəni zor korkunqluk, təmür qixlık, mis tirnaklıq, owni qaynap ezip yutup, andin kalduklarını ayaqları bilən dəssəp-qayləydiqan həlikı məhluk tooprısidiki həkikətni,²⁰ xundakla uning beoxidiki on münggüzining wə keyin əsüb qıqqan kiqik münggüz tooprısidiki həkikətni tehimu enik bilməkqi boldum — uning, yəni həlikı kiqikining aldida əslida bar bolojan baxka üç münggüz yuluwetilən, kəzliyi wə yoojan gəp kılıdiqan aqzı bar bolup, ənə baxka münggülərgə қarioqanda tehimu həywətlik idi.²¹ Karap turojinimda, u kiqik münggüz Hudanıng mukəddəs bəndiliri bilən jəng kılıp ular-din üstünlükka igə boldi;²² «Əzəldin Bar Bolouqı» kəlgəndə, həküm kılıx һökümi Həmmidin Aliy Bolouqining mukəddəs bəndilirigə berildi. Xuning bilən bekitilgən wakti kelip, Hudanıng mukəddəs bəndiliri padixahlıq һökükini etküzüwalıdi.

²³ Təbir bərgüqi qüxəndürüp yənə mundak dedi: —

«tətinqi məhluk kəlgüsü dunyada bax kətüridiqan tətinqi bir padixahlıq bolup, u baxka hərkəndək padixahlıqlarоja ohximaydu. U pütkül dunyani yutup, uni ayaq asti kılıp, kukum-talkan kılıdu.

²⁴ On münggüz bolsa, bu padixahlıktın qıkıcıqan həkümranlıq kılıdiqan on padixahni kərsitudu. Keyin yənə bir padixah məydanıq aqıldı, u ilgiriki padixahlarоja ohximaydu; u üç padixahni əzığə boysunduridu.²⁵ U Həmmidin Aliy Bolouqıqa karxi kupurluk səzlərni kılıdu

7:10 «...tūmən mingliojan» — aramı tilida: «... minglingan mingliojan» yaki «mingliojan ming» — demək, birnəqqə milyon. «Uning hizmitidə turoquqlar tūmən mingliojan idi, uning aldida yüz milyonlıqan hazır turoquqlar bar idi» — ayotta kezde tutulojan Hudanıng hizmətlərini pərixtiylər, əlwətə. «Wəh.» 9:16ni kerüng.

7:10 Wəh. 5:11; 20:12

7:13 Dan. 7:27; Zeb.2:6; Nah. 1:13; Mat. 24:30; 26:64; 1Tes. 4:17; Wəh. 1:7

7:14 Dan. 2:44; Luka 1:33

7:16 «yekin turoquqlar» — pərixtiylər bolsa kerək.

7:18 ... mukəddəs bəndiliri padixahlıq һökükini կobul kılıdu — kızıq bir yeri xuki, «padixahlıq» degen kimningki yaxıksı padixahlıq eytilmiojan. Nemixik? Jawab qoqum xuki, xu qaçıda pəkət birlə padixahlıq, yəni Hudanıngki bolidu.

7:22 «Xuning bilən bekitilgən wakti kelip, Hudanıng mukəddəs bəndiliri padixahlıq һökükini etküzüwalıdi» — baxka birhil tərjimi: «Xuning bilən bekitilgən wakti kelip, Həmmidin Aliy Bolouqining mukəddəs bəndiliri dəp həküm qıqırıldı».

7:23 Dan. 2:40-44

7:24 Dan. 2:40-44

«Daniyal»

həmdə Həmmidin Aliy Bolqoqining mukəddəs bəndilirini həlsizlanduridu. U kalendarnı, həyt-ayamlerni wə mukəddəs ənunlarnı əzgərti wetixni kəstləydi. Hudanıng mukəddəs bəndiliri «üq yerim wakıt» uning həkümranlıqo tapxurulidu.²⁶ Andin Hudanıng soti eqilidu, buning bilən uning idarə kılıx həkükü tariwelini, mənggülük üzül-kesil yokitilidu.

²⁷ Lekin uning padixaḥlıqının həkükü, yəni dunyadiki hərkəysi padixaḥlıqlarning səltənəti wə xəhrəti Həmmidin Aliy Bolqoqining mukəddəs bəndilirigə, yəni Hudanıng Əz həlkigə etküzüldidu. Uning padixaḥlıqı mənggү bir padixaḥlıqtur, dunyadiki pütün həkümdarlar Uning hizmitidə bolup uningoşa itaət kıldı.

²⁸ Bu ix mana muxu yərgiqə boldi. Mənki Daniyal, ez oylirim əzümni alakzadə kıldı, qırayım tatırıp kətti. Birak bu ixni kəlbimdə püküp saklıdım.

Qoqkar bilən tekə həkkidə əqayibanə kərünük

8¹ Padixaḥ Bəlxazar təhtkə olturnup üçinqi yili, mənki Daniyal ikkinqi bir əqayibanə alamətni kərdüm.² Əqayibanə kərünüxtə, əzümni Elam elkisidiki Xuxan kələşidə kərdüm. Kərünüxtə mən Ulay qong əstingi boyida idim.

³ Beximni ketürüp karisam, ikki münggüzi bar bir koqkarning qong əstəng aldida turoqanlıqını kərdüm. Uning münggüzi egiz bolup, bir münggüz yənə biridin egiz idi; egizrək boloqan münggüz yənə birsidin keyinrək əsüb qıkkənidir.⁴ Mən koqkarning əqrəb, ximal wə jənub tərəplərgə üsüwatqınını kərdüm. Həqkəndək həywan uningoşa təng keləlməytti wə həqkim həqkimni uning qanggilidin kutkuzalmayıttı. U nemə kılıxni halisa, xuni kılatti, baroqanseri həywətlik bolup ketiwatattı.

⁵ Mən bu toorluluk oylawatattım, mana, əqrəb tərəptin bir tekə putliri yərgə təgmigən halda pütün jaħanni kezip yügürüp kəldi. Uning ikki kəzi arisioşa kərünərlik qong bir münggüz əsüb qıkkənidir.

⁶ U mən dəsləp kərgən hələki əstəng boyida turoqan ikki münggüzlük koqkaroja karap kəhri bilən xiddətlilik etildi.⁷ Mən uning koqkaroja yekin kəlip, əqəzəp bilən koqkarnı əsüb ikki münggüzünü sunduruwətənlikini kərdüm. Koqkarning kərənlilik kərsətküdək madarı kəlmişənidir, tekə uni yərgə yikətip, dəssəp-qəylidi, tekining qanggilidin uni kutkuziwalidioqan adəm qıkmıdı.

⁸ Tekə baroqanseri həywətlik bolup kətti; lekin u heli küqiyip boloqanda, qong münggüzi sunup qüçüp, əslidiki jayidin asmandığı tət xamaloşa karap turidiqan, kəzgə kərünərlik tət münggüz əsüb qıktı.

⁹ Bu tət münggüzün iqidiki biridin yənə bir münggüz əsüb qıktı. U kiqik münggüz əsüb intayin həywətlik boldi, jənub, xərk tərəplərgə wə «güzəl zemin»oşa karap təsir küqini kengə yitti.¹⁰ U intayin həywətlik bolup, hətta samawiy əoxundikilərgə hujum kılçudək dərijigə yətti, samawiy əoxundikilərdin wə yultuzlardın birmunqisini yərgə taxlap, ularning üstigə dəssidi¹¹ (u tolımı məqrurlinip, hətta samawiy əoxunning Sərdarı bilən təng bolmakçı bolup, ibadəthanida Sərdaroşa atap kündilik ərbədən qurbanlıq sunuxni əməldin kəldurdu, həmdə Sərdarning

^{7:25} «üq yerim wakıt» — təhminən «üq yerim yil»ni kərsitidu. Səl tooprıraq desək, «bir wakıt» («Daniyal» degen kisimning baxqa yərliri bilən selixturoqanda) bəlkim Babilliklarning ixtlitidən yili, yəni 360 künlük wakıtnı kərsitxi mümkün. Xunga «üq yerim wakıt», 1260 künni kərsitidu.

-əsliy aramış til nushisidə, «üq yerim wakıt», «bir wakıt, ikki wakıt wə əoxumqə yerim wakıt» degen xəkildə ipadılengən. Babilliklər bəzi yillirioşa əoxumqə bir aynı «əbəsə ay» dəp kətəttidən; «bir wakıt, ikki wakıt wə əoxumqə yerim wakıt» degen ibara əoxumqə aynıng boluxining mümkünlikini yokka qıkrırdı. Demək, «üq yerim wakıt» 1290 kün əməs, bəlkı 1260 kün bolidu.

^{7:25 Dan. 9:27; 11:36; Mat. 24:15; Mar. 13:14; Luča 21:20; 2Tes. 2:3-4; Wəh. 13:1-8}

^{7:27 Dan. 2:44}

^{7:28} «Bu ix mana muxu yərgiqə boldi...» — 7-babılık bəxarətlər tooprısında «əoxumqə söz»imiznini kərəng.

^{8:1} «Padixaḥ Bəlxazar təhtkə olturnup üçinqi yili...» — 8-bab, 1-ayəttin baxlap kitabning əhalisinin həmmisi aramış tilidə əməs, İbraniy tilidə yeziloğan.

^{8:9} «güzəl zemin» — Kanaan zemini (Pələstin). İbraniy tilidə «güzəllikning zemini» deyildi.

«Daniyal»

ibadəthanisidiki «mukəddəs jay»ni wəyran kiliwətti. ¹² Asiylik tüpəylidin Hudanıng həlkı wə kündilik kurbanlıq qong münggüzə tapxurulidu). U həkikətni ayaq astı kılıdu; uning barlık ixliri nahayıti onguxluk boldı.

¹³ Kəynidin, bir mukəddəs pərixtining səz kılıqanlığını anglidim, xuning bilən yənə bir mukəddəs pərixtə səz kılıqan pərixtidin:

— Olayibanə alaməttə kərüngən bu wəkələr, yəni «wəyran kılıquqi» asiylik, kündilik kurbanlığının əməldin қaldıruluxi, həmdə mukəddəs ibadəthanisidiki «mukəddəs jay»ning həm Hudanıng həlkining ayaq astı kılınixi ənqılık wakıt dawamlıxit — dəp soriqanlığını anglidim. ¹⁴ Həlikə pərixtə manga jawabən:

— Bu ixlar ikki ming üç yüz keşə-kündüz dawamlıxit. Bu məzgildin keyin mukəddəs ibadəthanisidiki «mukəddəs jay» pakizlinip əsligə kəltürülidu, — dedi.

Pərixtə Jəbrailning oqayıbanə alamətni qüxəndürüxi

¹⁵ Bu oqayıbanə kərünüxni kərgəndin keyin, mənki Daniyal uning mənisini oylawatığınımda, mana, aldimda adəmning kiyapitidə birləşdirən pəydə bolup əra turdi. ¹⁶ Ulay əstinginiring otturisidin: — Əy Jəbrail, bu adəmgə oqayıbanə alamətni qüxəndürüp bər, — degən bir adəmning küqlütə awazını anglidim..

¹⁷ Jəbrail yenimoqa kəldi. Kəlgəndə, mən nahayıti körkup ketip yərgə yikilip düm qüxtüm. U manga:

— Əy İnsan oqlı, sən xuni qüxinixing kerəkki, bu oqayıbanə alamət əhir zaman tooprısididur, — dedi.

¹⁸ U gəp kiliwatqanda mən bihox haldə yerdə düm yatattım. Lekin u manga xundak bir yenik tegiplə meni turojuzdi wə manga mundaq dedi: —

¹⁹ «Mən hazır sanga Hudanıng oqəzipi kəlgən məzgildə keyinkı ixlarning şandaq bolidiojanlığını kərsitip berəy. Qünki bu oqayıbanə alamət zamanlarning bekitilgən ahirkı nukətisi tooprısididur.

²⁰ Sən kərgən ikki münggülük əsrlər Media bilən Pars padixahlılarını kərsitidu. ²¹ Yawa tekə bolsa Gretsiyə padixahlılığı bolup, kəzining otturisidki kəzgə kərünərlik münggüz bolsa, uning birlinqi padixahıdur.

²² U münggüz sunup katkəndin keyin ornidin əsüb qıkkən həlikə tət münggüz bu əlning tət padixahlıqlıqə bəlünidiqanlığını kərsitidu. Birak ularning küqi birlinqi padixahlıqlıqə yətməydi.

²³ Bu padixahlıqlarning ahirkı məzgilidə, asiylik kılıquqların gunahı toxuxi bilən tolimu no-müssiz, qıqış məsililərini bir tərəp kılalaydiqan bir padixah məydanqa qıkıldı.. ²⁴ Uning küqi həli zor bolidu, lekin əməliyyətə bu küq əzlükidin qıkmayıdu; u misli kərülmigən wəyranqılıqlı kəltürüp qıkırıdu. Uning ixliri jəzmən onguxluk bolup, nemini halisa xuni kılalaydu. U küqlüklərni wə Hudanıng mukəddəs məmin həlkini yokitidu. ²⁵ Əz ustatlıqliki bilən uning naza-

8:11 «Kündilik kurbanlıq» — Hudanıng Musa pəyoğombər arkılıq qüxürgən əmri bilən ibadəthanida hər kün iştirəndə wə kaqtə bir kəzə «köydürmə kurbanlıq» kılınixi kerək. Bu kurbanlıqlı bolsa Israil üçün əng əsaslık kurbanlıq degili bolidu.

— «Sərdarın ibadəthanası» — bu Pərvərdigarning Yerusalemidki ibadəthanisini kərsitidu, olwəttə. Muxu ibardin «Səmawiy koxunung Sardarı»ning «Pərvərdigarning Pərixtisi» iikanlıları kerçili bolidu. «Pərvərdigarning Pərixtisi» Məsihning dünayaqı kəlixidin burunkı bir salahıtidur. «Pərvərdigarning Pərixtisi» toopruluk baxxa izahatlırmızını kərüng.

8:12 «Asiylik» — bizningqə «asiylik» muxu yerdə bəlkim «kiçik münggüz» (yəni dəjjal)ning asiylikını kərsətsə kerək (13-ayətri kərüng). Bu sez yənə Hudanıng Əz həlkining asiylikını kərsitxi mümkün.

— «Hudanıng həlkisi» — ibranıy tilida «köxon». Bu sez yənə Hudanıng Əz həlkining asiylikını kərsitxi mumkin.

8:13 «Olayibanə alaməttə kərüngən bu wəkələr, yəni «wəyran kılıquqi» asiylik, kündilik kurbanlığının əməldin əsrlər» — bu ««wəyran kılıquqi» asiylik» bolsa dal «Sərdarəroja atap kündilik kəzə kurbanlıq sunuxni əməldin əsrlər» (11-ayət) həmdə uning orniqə intəyin yirginqlik bərəhət selix. 9-bab, 26-27-ayət, 11bab -36-39-ayətnimə kərüng).

8:14 «pakizlinip əsligə kəltürülidu» — ibranıy tilida «toopraq kılınodu» yaxşı «həkkənjin kılınodu» degən sez bilən ipadilinidu.

8:16 Dan. 9:21; Luğa 1:26

8:21 «Yawa tekə bolsa Gretsiyə padixahlılığı bolup, ...» — ibranıy tilida «Yawa tekə bolsa Gretsiyə padixahı bolup, ...».

8:23 «qıqış məsililərini bir tərəp kılalaydiqan bir padixah...» — baxxa bərəhət tərjimisi: «həli süyəstqı bir padixah ...».

«Daniyal»

riti astida hərkəndək hıylə-mikirlik heli ronaq tapıdu. U kənglidə təkəbburlıxip ezini qong tutıldı; baxıklärın əzlirini bihətər həs kılçan waktidin paydilinip tuyuksız zərb kılıp nuroqun kixılerni əhalak kılıdu; u hətta oquqtın oquq «Əmirlərning Əmiri»ga əşarə qıçıdu. Lekin u ahirda insanlarning kolisiz əhalak kılınidu.

²⁶ Sanga ayan kılınojan, ahxamdin etigəngiqə dawamlaxğan bu oqayıbanə alamət əməlgə axmay kalmayıdu. Lekin sən uni wakıtnaqə məhpiy tut. Qünki u kəp künər keyinkı kəlgüsü həkkididur».

²⁷ Mənki Daniyal maqdurdumdin kəlip, birnəqə kün aqrip yetip əldim. Keyin ornumdin turup yənilə padixaḥning ixlirida boldum. Lekin bu oqayıbanə alamət kənglümni parakəndə kiliwətkənidi. Uning mənisini yexələydiqan adam yok idi..

Daniyalning eż həlkigə dua kılıxi

9¹ Medialik Aħħaxweroxning oojli Dariusning birinqi yilida (u kaldıylarning zeminiqa padixah kılındı).² Yəni təhtkə olturnoqan birinqi yili mənki Daniyal mukəddəs yazmilarnı okuxum bilən Pərvərdigarning Yərəmiya pəyojəmbərgə yətküzgən kalam-bexariti boyıqə, Yerusalemning harab bolidiojan jaza məzgili yətmix yil ikənləkini qüxinip yəttim.³ Xuning üçün mən Rəb Hudayimoqa roza tutup, bəz rəhtka yəginip, kül-topida olturnup, uningoşa yelinip dua-tilawət kılıx bilən izdinixkə bəl baqlıdim.⁴ Mən Pərvərdigar Hudayimoqa dua kəlip, gunahlırimizni ikrar kılıp mundaq dedim:

— «Ah Rəb, i Seni Əz əmrliiringgə itaət kılıquqilarqa wədə-əhdəngdə wapadar bolup, eżgərməs mehriŋni üzlüksiz kərsətküqi uluoj, sürlük Tənqrim!»

⁵ Biz gunah sadir kıldıq, kəbihlik kıldıq; rəzzilik bilən Sening əmr-həkümliringdin waz keqip, Sanga asiylik kıldıq,⁶ Xundakla Sening naming bilən padixaḥlırimiz, əmirlirimiz, ata-bowili-rimiz wə pütkül zemindiki həlkəkə söz-kalamingni yəküzgən kulliring bolоjan pəyojəmbərlərgə zədi kulaq salmiduk.

⁷ I Rəb, həkəkaniyat Səndila tepilidu, lekin Sanga asiylik wə wapasızlık kılıqanlıkimiz tüpəylidin, bizgə, yəni Yəhudalarqa, Yerusalem dikilərgə wə barlıq Israillarqa, yekində bolsun, yırakta bolsun, Sən bizlərni sürgünlükka həydiwətkən barlıq yurtlarda bolsun, pəkət bugünküdək yüzimizi ketürəlmigüdək xərməndilikla kəldi.⁸ I Rəb, bizgə, yəni padixaḥlırimizqə wə ata-bowilimizojumu yüzümüzni ketürəlmigüdək xərməndilik kəldi; qünki biz Sening aldingda gunah sadir kıldıq.

⁹ I Rəb Hudayımız, biz Sanga asiylik kılıçan bolsakmu, Səndin yənilə rəhimdillik wə məopirət-kəqürümlər tepilidu.¹⁰ Biz Sən Pərvərdigar Hudayimizning awazioja kulaq salmay, kulliring bolоjan pəyojəmbərlər arkilik aldımızqə koyovan əkanur-həkümliringdə həq mangmiduk.

¹¹ Pütkül Israel Sening Təwrat-əkanunungoşa hilalıq kəlip, awazingoşa kulaq salmay Seningdin yüz eridi. Dərwəkə, Sening külung Musaqa qüxtürulgən Təwrat-əkanunida pütülgən lənat həmdə uning kəsəmyadidiki jazalar üstimizgə yaqduruldu; qünki biz Sening aldingda gunah

8:27 «Uning oqayıbanə alamətning mənisini yexələydiqan adam yok idi» — 8-babtiki bexarətlər töörisida «köxumqə söz»imizni kərəng.

9:1 «kaldıylarning zemini» — Babil zeminini kərsitidu.

— «...padixah kılındı» — Bu ibarə bəlkim Dariusning Pars imperatori Körəxning astidiki bir padixah ikənləkini kərsitidu. U pütkül Pars təstigə imperator əməs idi.

9:2 Yər. 25:11, 12; 27:7; 29:10

9:4 Kən. 7:9

9:5 Zəb. 106:6; Yəx. 64:4, 5, 6

9:9 «I Rəb Hudayımız, biz Sanga asiylik kılıçan bolsakmu, Səndin yənilə rəhimdillik wə məopirət-kəqürümlər tepilidu» — yəki «Rəb Hudayımızda rəhimdillik wə məopirət-kəqürümlər bardur; qünki biz Uning aliddə gunah sadir kıldıq» (demək, Huda bizgə rəhimdillik kərsətmigən bolsa, biz baldurla yokitilattuk).

9:9 Zəb. 130:3-8; Yioj. 3:22

«Daniyal»

sadir kıldıduk.¹² Sən Əzüng bizgə wə üstimizdin həkumdarlık kılıqımızıqa karita degənliringə əməl kılıp bizgə zor eojir küləptni kəltürdüng; qünki Yerusalemda kılınojan ixlar asman astidiki hərkəndək baxka yurta əzəldin kılınojan əməs! ¹³ Musaşa tapilanovan Təwrat-kanununda pütülgəndək, bu pütün küləpt bizgə qüxürülən bolsimu, i Pərvərdigar Hudayimiz, lekin biz kəbihliklirimizdən kol üzüp, həkikitingni qüxinip yetidiolan kılıqaysən dəp tehiqə Səndin iltipatingni ətünmiduk. ¹⁴ Dərwəkə Sən Pərvərdigar xu küləptni təyyarlap saklap, bizning üstimizgə qüxürdung; qünki Sən Pərvərdigar Hudayimiz, barlıq kılıqən ixliringda adil bolup kəlding; birak awazingən kulaq salmiduk.

¹⁵ Əmdi, Əz küqlük əkolung bilən həlkinqni Misirdin elip qıkting, xunglaxka bugünküdək Əzünggə nam-xəhrət tiklidin, i Rəb Hudayimiz, — biz gunah sadir kıldıuk, biz rəzillik kıldıklı.

¹⁶ Ətünimən, i Rəb, pütkül həkkəniylikinqə uyun, Yerusalem xəhiringgə, yəni mukəddəs teoqingə boloan kəhr-oqəzipingni tohtatkaysən! Qünki bizning ətküzgən gunahlırimiz wə ata-bowlilirimizning kılıqən kəbihliklirinin wəjidin, Yerusalem wə həlkinq barlıq ətrapnikilirimizning həkarət obyekti bolup kəldük. ¹⁷ Əmdi i Hudayimiz, külungning dua wə tələplirigə kulaq salqaysən, Əzüng üçün wəyrən kılınojan mukəddəs jayingni jamalingni kərsitip yorutkaysən. ¹⁸ I Hudayim, kulaq selip angloqaysən! Bizning wə Sening naming bilən atalojan xəhərning bexioja kəlgən küləptlərgə nəzər salqaysən! Bizning Sanga iltija kılıqinimiz əzimizning kəndəktür həkkəniy ix kılıqanlıkimizdən əməs, bəlkı Sening zor rəhimdillikliringənə təyançanlılığımız səwbidindur.

¹⁹ I Rəb, angloqaysən! I Rəb, kəqürgəysən! Kulaq selip anglap amal kılıqaysən! Əzüngning nam-xəhriting üçün əmdi təhir kilmiqaysən! Qünki Sening bu xəhiring wə bu həlkinq Əz naming asasida atalojanidi!».

Jəbrailning bexarət berixi wə qüxəndürüxi

²⁰ Mən duayimni dawamlaxturup, əzüm wə həlkim Israilning gunahlarını ikrar kılıp həmdə Hudayimning mukəddəs teozi üçün Pərvərdigar Hudayimoja yelinip, ²¹ tehi dua kılıwatkınımda, dəsləpta manga oqayıbanə alaməttə kərungən Jəbrail deyən zat yenimoja kelip manga əolini təgküzdi. Mən xu qəođda tolimu qarqap kətkənidim. U kəqlək kurbanlıq sunux wakti idi..

²² Jəbrail manga əkil berip mundağ dedi: —

«I Daniyal, mən seni yorutup, ixlarnı qongkur qüxinələydiolan kılıxka kəldim.

²³ Sən Hudaşa iltija kılıxka baxlixing bilənla, jawab-kalam berildi; sən intayın səyülgən adam bołoqąqka, mən sanga uning jawab-kalamını yətküzgili kəldim. Əmdi bu jawab-kalam üstidə puhta oylanojin, oqayıbanə kərənünxni kəngül koyup qüxəngin:

²⁴ — «Huda təripidin «yətmix həssə «yəttə wakit»» sening həlkinq bilən mukəddəs xəhiring üstigə bekitilgən. Bu wakitlar itaətsizliklərni tizginləx, gunahları tügitix, kəbihlik üçün kafarət kəltürűx, mənggülük həkkəniylikni üstün orunoja koyux, bu oqayıbanə alamət bilən pəyoqəmbərlərning sez-kalamlırını əmalğa axurux həmdə mukəddəs ibadəthanidiki «əng mukəddəs jay» yengibaxtin məsihlinix üçün bekitilgəndur. ²⁵ Xuni bilixing wə qüxinixing

9:11 Law. 26:14-45; Kan. 27:15-26; 28:15-68; 29:20; 30:17-20; 31:17, 18; 32:19-25; Yioq. 2:17

9:15 Mis. 32:11; Zəb. 105:7; 106:47

9:17 «kulaq salqaysən, Əzüng üçün ... yorutkaysən» — ibraniy tilida «Rəbning səwəbi üçün ... yorutkaysən».

9:19 «Əzüngning nam-xəhriting üçün əmdi təhir kilmiqaysən!» — ibraniy tilida «Əzüning səwobing üçün əmdi təhir kilmiqaysən!».

9:21 «...Jəbrail deyən zat yenimoja kelip manga əolini təgküzdi. Mən xu qəođda tolimu qarqap kətkənidim» — buning yənə birhil tərjimi: «...Jəbrail deyən zat tezla uquq kelip, manga kol təgküzdi». Əsl tekiştiñ qüxinix birkadər tas.

9:24 «kəbihlik üçün kafarət kəltürűx» — «gunahları yepip kəqürüm tamirləx» deyənluktur. «Law.» 4-bab wə izahatni köründə, «pəyoqəmbərlərning sez-kalamlırı» — muxu yərda ibraniy tilida «pəyoqəmbərlər» deyən sez bilən ipadılınıdu. «mukəddəs ibadəthanidiki «əng mukəddəs jay» yengibaxtin məsihlinix» — «məsihlinix» yaki «mukəddəs kılınix», Musa pəyoqəmbərgə berilgən mukəddəs kənunəja asasən, «mukəddəs puraklık may» sürürlük bilən kılınidu («Mis.» 26:9-10ni köründə). Bu ukum ibraniy tilida «məsih» kılınix» deyən sez bilən ipadılınıdu.

«Daniyal»

kerəkki, Yerusalemni yengibaxtin əsligə kəltürüp bina klix buyruqı jakarlanqandan tartip, Məsih degən əmir məydanqa qıkıraq yəttə həssə «yəttə wakıt» köxulojan atmix ikki həssə «yəttə wakıt» etidü. Yerusalem xəhiri yengibaxtin bina kılınilip, məydan-koqlar wə sepil-istihkam barlıqka kəltürülidü, əmma bu bisərəmjan künlərdə bolidü.

²⁶Bu atmix ikki «yəttə wakıt» məzgili ətkəndin keyin Məsih üzüp taxlinidü, uningda heqnərsə kalmaydu. Kəlgüsidiə bolidiojan əmirning həlkı bu xəhər bilən mukəddəs ibadəthanini gumran kılıdu. Bu akiwət kəlkündək besip kelidü; ahirloqıq jənglər dawamlıxitü; u yerdə bolidiojan wəyranlıqlılar bekitilgəndür. ²⁷U əmir Hudanıng həlkining kəp kismi bilən ahirkı bir «yəttə wakıt»ta bir dostluk əhdisni takamul kılıdu, lekin bu «yəttə wakıt»ning yerimiqə kəlgəndə, u ibadəthanidiki əşrbanlıq wə axlıq hədiyyələrnı sunuxni əməldin kəlduridü. U qəoşa «wəyran kılıquqi yirginqlik nomussızlıq» mukəddəs ibadəthanining əng egiz jayioqa koyulidü. Taki balayıpət, yəni Huda bekitkən küləpət wəyran kılıquqi kixininə bəxiçə yaqdurulmuşqə xu yerdə turidü».

Tigris, yəni «Dijlə» dəryası boyida kərgən qayibanə kerünüx

10¹Korəx Parska səltənət kılqan üçinqi yili, Daniyal (yənə bir ismi Bəltəxasar bolqan) oqa bir həwər wəhij kılındı. U həwər ixənlilik — lekin nahayiti kəttik, jəng judunlrı toqrisididur. Daniyal bu həwərnı qüxəndi wə qayibanə alamət toqrisida qüxənqığa igə boldi.

²U qəoşa mənki Daniyal toluk üq həpta aħ-zar kəltürüp matəm tuttum. ³Üq həptiqə heqkandaq nazu-nemət yemidim, gex yemidim, xarab iqmidim wə tenimqə puraklıq may sürmidim. ⁴Birinqi ayning yigirmə tətinqi künü, mən uluq dərya, yəni Dijlə dəryasının boyida turup, ⁵beximni kəltürüp kəzümni asmanoja tiktim, kanap kiyip, beliqə Ufazdiki sap altun kəmər baqlıqojan bir adəmnı kərdüm. ⁶Uning teni serik yakuttək julalınip, yüzləri qakmaqtək yaltırlap, kəzlini yenip turojan ottək qaknaytti; uning put-kolları parkırap turidiojan mistək walildaytti; awazi zor bir top adəmning awazidək jaranglaytti.

⁷Olayibana kerünüxnı yalozuz mənki Daniyalla kərdüm, yenimdikilər alamətni kərmigənidi. Əmma zor bir wəhimiə ularni besip, intayın titrəp ketixti, məkünüwaloqudək yərni izdəp əqip kətti.

-Buning baxka birhil tərjimi: «Əng Mukəddəs Boloquqını məsih klix» — demək, Kutkuzoquqi-Məsihni məsih klix. «...yətmix həssə «yəttə wakıt»» sening həlkinq bilən mukəddəs xəhiring üstigə bekitilgən... ... həmdə mukəddəs ibadəthanidiki «əng mukəddəs jay» yengibaxtin məsihlinix üzün bekitilgəndür» — bu uluq bəxəret wə 25-27-aystərlərdiki bəxərətlərinən təpsilatlıları toqrisida «köxumqa sez»imizni kəranging.

9:25 ... Yerusalemni yengibaxtin əsligə kəltürüp bina klix buyruqi jakarlanqandan tartip, Məsih degən əmir məydanqa qıkıraq yəttə həssə «yəttə wakıt» köxulojan atmix ikki həssə «yəttə wakıt» etidü — kisksiqə: — «bir wakıt», yukirdiki təhlilə asasən 360 kün bolsa, «yəttə həssə yəttə wakıt» (49 wakıt) wə «atmix ikkininə yəttə həssisi», (434 wakıt), jəmiy bolup «483 wakıt», yəni «Yerusalemni qaytidin bina klixitki parman»dır «Kutkuzoquqi-Məsihning məydanqa qıkıxi»ojıqə 173880 kün (təhminen 476 yil) bolidü. Tarihiy tətqiqatçı asasən, «Yerusalemni qaytidin bina klixitki parman»ning qüxrürlüxi miladiyədən ilgiriki 445-yili yaki 444-yili idi, undakta «Məsih degən əmirning məydanqa qıkıxi» miladiyə 32-yili yaki 33-yili boluxi kerək. Kitabhan bu pakitlardin Kutkuzoquqi-Məsihning kim ikənləkini bilaheydu. «Köxumqa sez»imiznimini kəranging. «Yerusalem xəhiri yengibaxtin bina kılınilip, məydan-koqlar wə sepil-istihkam barlıqka kəltürülidü...» — «sepil-istihkam» degən sez ibranıy tilidiki «haruts» degən seznıng tərjimişi boluxi natayın; qokum birhil istihkamını kərsitudü. «Koqlar» iqidikin, «haruts» bəlkim sırtkıti bir nərsini kərsitudü.

9:25 Nəh. 2:2-8; Lukə 19:35-44

9:26 «Məsih üzüp taxlinidü» — (yaki «Məsih kesiwtelidü») — muxu ibarə ibranıy tilida adəttə «əltərülidü» dəp ipadılıydu. «uningda heqnərsə kalmaydu» — yaki, «uning (Məsih-kutkuzoquqining) əltərülüxi ezi üzün əməstur».

9:26 Lukə 19:41-44

9:27 Yəx. 28:15, 18; Mat. 24:15; Mar. 13:14; Lukə 21:20; 2Tes. 2:3-4

10:1 «lekin nahayiti kəttik jəng judunlrı toqrisididur» — yaki «lekin nahayiti kəttik sinaxlar toqrisididur».

10:2 «toluk üq həpta aħ-zar kətərüp matəm tuttum» — ibranıy tilida «toluk üq həpta... matəm kıldım» — bu məlum bir elgūqi uruk-tuqkini üqün əmas, bəlkı Israfil həlkining olük rohij halitligi bolqan matəm, əlwətə.

10:3 «tenimqə puraklıq may sürmidim» — ibranıy tilida «əzümni məsih kilmidim».

10:4 Yar. 2:14

10:5 Wəh. 1:13, 14, 15

«Daniyal»

⁸ U yerdə özüm yaloquz kəlip bu karamət oqayıbanə kərünüxnı kərdüm. Kılqə maqdurum kalmidi, qırayım kattık eżgirip elük adəmdək bolup kəldim, put-köllirimda bir'azmu maqdur kalmidi.

⁹ Lekin uning awazini anglidim. Uning awazını anglojan һaman yərgə yikilip düm qüxtüm, hoxumdin kəttim. ¹⁰ Mana, tuyuksız bir kol manga təgdi, meni xuan yeləp yərgə tət putluk kılıp turozdu. ¹¹ Xu zat manga:

— Əy Daniyal, intayın səyüləgən adəm! Səzlirimni kəngül koyup anglap qüxəngin, əra turojin! Qünki mən sening yeningoja əwətildim, — dedi. U bu səzni қılıxi bilən, mən titrigən əhalə ornumdin turdum.

¹² Xuning bilən u manga mundaq dedi:

— «Əy Daniyal, korkma; qünki sən Hudayingning aldida qüxinixkə erixixkə, özüngni təwən tutuxkə kengül koyoqan birinqi kündin buyan sening dua-tilawiting ijabət kılındı; eytkanlıring üqün mən yeningoja əwətildim. ¹³ Lekin, «Pars padixaḥlıkining əmiri» manga karxi qıkıp yolunni yigirmə bir kün tosuwaldı. Mən Pars padixaḥlırinining yenida özüm yaloquz kaloqqa, bax əmirlərdin biri Mikail manga yardım kılıqlı kəldi. ¹⁴ Mən sanga ahirki zamanlarda həlkinqning bəxiqə kelidiojan ixləri qüxəndürgili kəldim. Qünki bu oqayıbanə alamət kəp künlər keyinkı kəlgüsü toorjisididur».

¹⁵ U manga bu gəpni kiliwatqanda, pəkətlə yərgə karojinimqə zuwan sürəlməy turup kəldim.

¹⁶ Mana, goya adəmgə ohxaydiojan birsi kolunu uzitip ləwlirimni silap կoywidi, mən aqzimni eqip aldımda turoqquqoja:

— Təksir, bu oqayıbanə kərünüxtin iq-iqimdin azablinimən, maqdurumdin kəttim.

¹⁷ Təksirimning kəminə küllüri қandakmu sili təksirim bilən səzlixixkə petinalayttim? Qünki hazırlı maqdurum tügəp, nəpəsim üzüldü, — dedim.

¹⁸ Andin goya adəmgə ohxaydiojan biri meni yənə bir ketim silap, maqdur kirgüzdi ¹⁹ wə:

— I intayın səyüləgən adəm, korkma! Sanga aman-hatirjəmlik boləqay. Oğeyrətlik bol, əmdi əqəyrətlik bol! — dedi.

U xu səzni deyixi bilərlə manga tehimu maqdur kirdi. Mən:

— Təksir yənə səz kılıqayla, qünki sili manga maqdur kirgüzdila, — dedim.

²⁰ U mundak dedi:

— «Mening kexingoja nemigə kolgənlilikmi biləmsən? Mən əmdi kaytip berip, «Parstiki əmir» bilən jəng kılımən; mən u yərgə baroqandin keyin, «Gretsiyədiki əmir» məydanoğa qılıkıdu. ²¹ Lekin mən berixtin awwal həkikətning kitabida pütülgən wəhiylərnı mən sanga bayan kılımən. Bu ixlarda silərning əmiringlar Mikaildin baxxa, manga yardım beridiojan həqkim yok.»

^{10:8} «qırayım kattık eżgirip ...» — ibranıy tilida «xan-xəripim kattık eżgirip ...» yaki «qırayıliklikim kattık eżgirip ...».

^{10:8} Dan. 7:28

^{10:12} «... sən Hudayingning aldida qüxinixkə erixixkə... kengül koyoqan» — bu yordiki «qüxinix» nemini kərsitudu? Yərəmiya pəyojəmbərgə yətküzülgən «Yerusalemning harab bolidiojan jaza məzgilining wakti 70 yıl» toxay degən wakıttı Daniyalı dua kılıqxə baxlıdı. Daniyalning arzu-istiki xuki, 70 yilning toxuxi bilən, Hudanıng səltanıti dərħal pəyda bolsun degənlilikin ibarət idi. Lekin 7, 8- wə 9-babtiki oqayıbanə alamətlər uningoja, az degəndimə yənə 70 «yətət wakıt»ning etixi kerəklilikini kərsatıb. Xu ixlar uning deñinidək: «Daniyalıng kənglini parakanda kılıwtı. Uning mənisi yexəleydiqən adəm yok idi». Xuning bilən u ümidsizlənməy, bu uzun wakıttıki «keqiktürük»ni qüxinix üçün kengül koyıldı. 10-babtiki oqayıbanə alamətə bolsa, bu wakıtnıq yənilə həm uzun həm japalı ikənlilik kərsitildi. Xuning bilən, bu həwərnı köbul kılıx üçün u əqəyrətlik, maqdurluk boluxı kerək.

^{10:13} «Pars padixaḥlıkining əmiri» — bəlkim intayın kişiqlik birhil jin bolup, Pars rayonlırda Xəytanning pilanlırını bəja kılıqquqı boluxı mumkin. «Pars padixaḥlırinining yenida özüm yaloquz kaloqqa.» — bu sezlər muxu pərixtinинг wəzipisining xu padixaḥlarning kılımkıqı boləqan yamanlığını tosus yaki bolmisa, ularoja yahxi tərəpkə yüzlinixkə təsir yətküzüxtin ibarət boləqanlığını kərsatsə kerək. «Mən Pars padixaḥlırinining yenida özüm yaloquz kaloqqa, bax əmirlərdin biri Mikail manga yardım kılıqlı kəldi» — baxxa birhil tərjimisi: «lekin bax əmirlərdin biri Mikail manga yardım kılıqlı kəldi. Mən uni Pars padixaḥlırinining ixlərini bir tərəp kılıixa kaldurdum».

— «bax əmirlər» — muxu yerdə Hudanıng yuqarı mərtəbiyilik pərixtirini kərsatsə kerək («Yəh.,» 9-ayətni kərtüng).

^{10:21} «həkikətning kitabı» — Mükəddəs Kitabını kərsitudu. Xu qəqdiki «həkikətning kitabı» Daniyal pəyojəmbərning dəvrindin ilgiri barlıq nazıl kılınojan Təwrət kisimliridin tərkib tapkan, əlwətə. «silərning əmiringlar Mikail» — bu sez

«Daniyal»

11 ¹Mən Medialik Darius padixah bolğan birinqi yilidila, uni mustəhkəmləx həm küqəytix üçün ornumdin kozojalojanidim. ²Əmdı mən sanga həkikətni eytip berəy: —

Buningdin keyin Parska yənə üq padixah həkümranlıqqa qıkıdu; keyin tətinqi padixah qıkıp, baxka padixahlardınmu keptin kəp mal-dunyani toplaydu; u mal-dunyalırıdin կudrət tepip, həmmə yurtlarnı Gretsiyəgə jəng kılıxka kozojaydu.

³ Uningdin keyin küqlük bir padixah məydanoğa qıkıdu. U zor padixahlıknı idarə kılıp, nemini halisa xuni kılıdu. ⁴ Lekin u hökük yürgütüwatkinida, padixahlık parqılınip asmannıng tet xamal təripigə bəlünüp ketidu. Uning təhtigə əwlədləri warışlıq kılalmayıdu, keyinkı padixahlık u höküm sürgən waktidikidək küqlük bolmayıdu; qunkı uning padixahlık aqdurulup, baxkılaroğa təwə bolup ketidu.

⁵ Uningdiki sərdarlarning iqidin biri «jənubiy padixah» bolup küqiyidu; lekin yənə bir sədar uningdinmu küqlük bolidu wə ezinin tehimu qong padixahlıkını soraydu. ⁶ Birnəqqə yil etkəndin keyin, jənubiy padixah ximaliy padixah bilən ittipak tüzidu; jənubiy padixahning kizi xu ittipaknı mustəhkəmləx üçün ximaliy padixahning yenioja baridu. Lekin keyin bu kiz erixkən hökükidin məhrum kılınidu; ximaliy padixah ezimü hökükini қolida tutalmayı, məzmut turalmaydu. Bu kiz wə uni elip kəlgənlər, uning balisi həm xu waqtılarda uni қollioquqılarning həmmisiga satğunluq kılınidu.

⁷ Halbuki, uning ata jəmat tuqñojinidin biri koxunning hökükini қolioja elip padixah bolup, ximaliy padixahning қorojniçə besip kirip, ularoşa қarxi hujum kılıp qong ojalıb kılıdu..

⁸ U ularning ilah-butliri, қуyma məbdulri wə buthaniliridiki altun-kümüxtin yasalojan jam-qaqılları Misiroja elip ketidu. U birnəqqə yil ximaliy padixahın əzini neri kılıdu. ⁹ Ximaliy padixah jənubiy padixahning zeminoja besip kiridu, lekin ahiri əz yurtioja qekinidu..

¹⁰ Ximaliy padixahning xəhzadiləri kozojılıp, zor koxun təxkilləydu. Xəhzadılərdin biri kəlkündək kelip jənubka besip kiridu. Keyin u yənə jəng kılıp, düxmən қorojniçiqimu besip kiridu. ¹¹ Jənubiy padixah qattık əqəzəptə koxun tartip jənggə atlinip, ximaliy padixahka hujum kılıdu. Ximaliy padixah zor bir koxunni jənggə salidu, lekin uning xu zor koxuni məq'lup bolup əsirgə elinidu.

¹² Xu zor koxunning əsirgə elinixi bilən jənubiy padixah intayın məqrurlinidu. U tūmənligən adamlərni yoktidu, birak uning qələbisi uzun dawamlaxmaydu. ¹³ Qunkı ximaliy padixah

Mikail bax pərixtining Israileşə alayitan məs'ul bolğanlığını ayan kılıdu.

11:2 «Buningdin keyin Parska yənə üq padixah həkümranlıqqa qıkıdu; keyin tətinqi padixah qıkıp...» — bu 11-babtiki bexarətlər nahayıti təpsiliy kərsitlən. Biz muxu yərdə təpsilatlılı tövrlük, kəp izahat barmıdık, bularmı «Koxumqa sez» imizgə kirgüzduk. Kitabhanılların əzli «ottura xərk»ning tarifi toopruluk hörkəndək kitabtin bu bexarətlərning kandak əmalgə axurulmuşanlığını kəralaydu. Asasən bə aldın eytılıqın ixalar miladiyədin ilgiriki 530-164-yillarda dawarmida yüz bərgən. Lekin 36-ayəttin baxlap, bexarətlər ahirkı zamandıki ixalarıqıə etidü.

11:3 «Uningdin keyin küqlük bir padixah məydanoğa qıkıdu» — bu padixah «büyük İskəndər», Gretsiyəning birinqi imperatori.

11:5 «Uningdiki sərdarlar» — yaki «uningdiki əmirliri». «Uningdiki sərdarlarning iqidin biri «jənubiy padixah» bolup küqiyidu» — bu bəxərətki «jənubiy padixah» xübhisizki, Misirning padixahlarını kərsitudu (8-ayətni kərüng), birlərini «Pitolimi soter» (miladiyədin ilgiriki 323-285-yillarda höküm sürgün).

11:6 «jənubiy padixah ximaliy padixah bilən ittipak tüzidu» — ibranıy tilida pəkət «ular ittipak tüzidu» deyilidü.

—Bu bəxərətki «ximaliy padixah» xübhisizki tarıhta Suriya degen rayonda höküm sürgən. Birlərini «ximaliy padixah» bolsa Silyukus nikator (Silyukus I) bolup, əslida Misir padixahı «Pitolimi soter»ning qong generalı idi. U miladiyədin ilgiriki 312-280-yillarda tahtka olturojan. «bu kiz erixkən hökükidin məhrum kılınidu» — ibranıy tilida «bu kiz biliñinen küqidin məhrum bolidu». «uning balisi həm ...» — ibranıy tilida «uning tuqñojin...». Bəzi kona keqürmılərdə «uni tuođurojuqı həm...» deyilidü.

11:7 «uning ata jəmat tuqñojinidin biri» — ibranıy tilida: — «uning yiltizliridin biri». «...padixah bolup» — ibranıy tilida «...uning (yəni jənubiy padixahının) ornioja turup,...» dəp ipadilinidu. «...biri, koxunning hökükini қolioja elip padixah bolup,...» — baxka birlər tarımı «...biri, u bolsa uning (ximaliy padixahının) koxunioja қarxi qıkıp,...»

11:8 «küymə məbdulri» — yaki «əmirliri». «buthaniliridiki altun-kümüx...» — yaki «ularningki altun-kümüx...».

11:9 «jənubiy padixahning zemini» — Misirni kərsitudu.

11:10 «Keyin u yənə jəng kılıp,...» — yaki «U kəytip, andin jəng kılıp...».

«Daniyal»

yurtioja kayıtip, burunkıdinmu kəp wə küqlük köxun təxkilləydu. Bekitilgən yillar toxkandin keyin u zor kudrətlik köxonunni kəp təminatlar bilən köxup baxlap kelidu. ¹⁴ U qəoqda nuroqun kixilər jənubiy padixahka karxi turup uningoja karxi қozojılang kətürudu. I Daniyal — sening həlkinq iqidiki zorawanlar muxu oqayibanə alaməttiki bexarətni əməlgə axurmakçı bolup, yoqanqlik kılıdu, lekin ular məoplup bolidu. ¹⁵ Ximaliy padixah potəy selip mustəhkəm xəhərni muhəsirə hujumi kılıp besiwalidu. Jənubdiki küqlər, hətta əng hil köxonlarmu bərdaxlıq berəlməydu, ularning karxilik kılqdırak kığıqı kalmayıdu. ¹⁶ Ximalidiki tajawuzqi bolsa ezi halıqanqə ix kılıdu, uningoja həqkim karxilik kılalmayıdu. U «güzəl zemin»ni ixoqal kılıdu; uning kolida uni wəyrən kılıquqi küq bolidu. ¹⁷ Ximaliy padixah bəl baqlap padixahlıqıdıcı barlıq küqlərni səpərəwər kılıp Misiroja yol alidu; u Misir bilən əhdə tüzidü, ezi əhdidə turqoqandak kılıdu. Birak Misirning hakimiyitini aqdrurux üçün u ayallirining bir kızını Misir padixahıqə beridu. Lekin kizi atisi tərəptə turmaydu, uni kollimaydu.

¹⁸ Keyin u dengiz boyidiki yurtlarqa hujum kılıp, nuroqun adəmlərni əsirgə alidu. Lekin yat bir sərdər uning kixilərni har kılıxlırını qəkləydu wə əksiqə, uning bu harlavlırını əzigə yanduridu.

¹⁹ U ez yurtidiki korojanlarqa qekinip kelidu. Lekin ahirida u putlinip yokılıp ketidu. ²⁰ Keyin uning ornioja yənə bir padixah təhtkə olturidu; u padixahlıqning əng xan-xərəplik jayıqə bir zalim alwangbegini əwətidü. Lekin u uzun ətməyla, malimanqılıkmu bolmay, jəngmu bolmay eltürülidü».

Pərixtə qüxəndürüxni dawamlaxturidu — əxəddiy ximaliy padixah

²¹ — «Xuningdin keyin pəs bir adəm uning ornioja qıkıp ximaliy padixahlıqını alidu; əmma padixahlıqning hərmət-xələriti uningoja həq təwə bolmayıdu, dəp karılıdu; lekin u həlkinq asayixlik, pəytidin paydilinip, yalakqılıq wasitiliri bilən həkimiyətni tartıwalidu. ²² Zeminiçə kəlkündək besip kirgən küqlərni u həm kəlkündək hujum kılıp yokıldı, xuningdək u həttaki «Hudanıng əhdidisə bekitilgən əmir»nimə yokıldı. ²³ Xərtnama tüzüx arkılık u baxqa yurtlarnı aldaydu; adəmliri kiqik bir köxonu bolsimu, lekin uning küqi awup-awup, kudrat tapidu.

²⁴ U halayıknıng asayixlik pəytidin paydilinip, əng bay əlkılərgə tajawuz kılıp kirip, atılıri yaki atılırinıng atılıri zadi kılıp bəkmiqoşan ixlarnı kılıdu, yəni u oljini, oqənimətlərni wə nuroqun baylıqlarını kol astidikiliriga ülxətxırüp beridu; məlum bir məzgilgiqə korojanlarojumu hujum kılıx kəstida bolidu. ²⁵ U ez küqini ixka selip qong oqayrat bilən қozojılıp, zor köxonunı baxlap, jənubiy padixahka hujum kılıdu. Jənubiy padixahmu nahayiti zor kudrətlik bir köxon bilən jənggə atlinidu. Lekin jənubiy padixah hainlarning yoxurun suyikəstigə uqrəp, muwəppəkəyət қazinalmaydu. ²⁶ Qünki uning nazu-nemətlərini yegənlər uni yikitudu. Uning köxonu həmmə yergə tarkılıdu; nuroqunlari eltürülidü.

²⁷ Keyin, bu ikki padixah bir-birini kəstləxip, yaman niyat bilən bir dastihanda tamak yeyixip, bir-birigə yaloqan gəp kılıxidu; lekin bu ixlar həqkimgə payda yətküzməydu, qünki bu ixlarning

^{11:16} «güzəl zemin» — Kanaan zemini, yəni Pəlestin. «uning kolida uni wəyrən kılıquqi küq bolidu» — ibranı tilida «uning halakiti uning kolida bolidu».

^{11:17} «...küqlərni səpərəwər kılıp Misiroja yol alidu» — «jənubiy padixahlıq»ning Misir ikənlikli 8-ayəttin kərəni. «U Misir bilən əhdə tüzidü, ezi əhdidə turqoqandak kılıdu» — baxqa birhil tərjimisi «uning bilən birnəqqə durus adamlar bilə baridu u ez bekitkinini əmələgə axuridu». «Birak Misirning hakimiyitini aqdrurux üçün...» — ibranı tilida «Birak Misirning hakimiyitini qırıtix üçün...».

^{11:18} «nuroqun adəmlərni əsirgə alidu» — yaki «nuroqun yurtlarnı igiləydi».

^{11:19} «U ez yurtidiki korojanlarqa qekinip kelidu» — yaki «U ez yurtidiki korojanlarqa nixan kılıp dikkət kılıdu».

^{11:20} «padixahlıqning əng xan-xərəplik jayı» — bu yorda «əng xan-xərəplik jayı» bəlkim mukəddəs ibadəthanının kərsitudu. Yənə birhil tərjimə kılıqanda, «padixahlıqning xan-xəripini bezək üçün bir zulum salıqıqını əwətidü» deyəndək bolidu.

^{11:22} «Hudanıng əhdidisə bekitilgən əmir» — muxu yərda mukəddəs ibadəthanidiki «bax kahin»ni kərsitudu. Oniyas isimlik kixi, bax kahin wə bək adil kixi bolup, Suriyəning «Antiokus Epifanis» deyən padixahı təripidin miladiyədin ilgirigi 172-yili eltürülənگ.

^{11:26} «uning nazu-nemətlərini yegənlər» — demək, əng ixənqlik adəmları.

«Daniyal»

ahiri pəkət bəlgiləngən wakıttıla bolidu.²⁸ Ximaliy padixah nuroqun mal-mülükərnı elip əz yurtioja kəytidü. U kənglidə Hudanıng həlkı bilən tüzgən mukəddəs əhdigə karxi turidü; xuning bilən u əhdigə karxi hərikətlərni kılıp, andin əz yurtioja kəytidü.

²⁹ Bəlgiləngən wakıttı ximaliy padixah yənilə jənubka tajawuz kılıdu; lekin bu ketimkə əhwal ilgirikigə wə yənə kəlip əng ahirkı ketimkəsidiki bilənmə ohximaydu.³⁰ Qünki Kittim arılıdin qıqən kemilər hujum kılıp kelidü. Xunga u dərd-ələm bilən qekinidü wə Hudanıng Əz həlkı bilən tüzgən mukəddəs əhdisigə karap intayın oqəzəplinidü, uningoja karxi halıqinini kılıdu; xundaqla qekinip yanqanda mukəddəs əhdigə asılılıq kiloquqlarını etiwarlaydu.³¹ Uning təripidə turqan birnəqqə küqlər korojan bolqan mukəddəs ibadəthanini buloqaydu, «kündilik kurbanlıq»ni əməldin qalduridü wə «wəyran kiloquqi yirginqlik nomussızlıq»ni uning orniqə koyidü..³² U mukəddəs əhdigə hainlik kiloquqlarını huxamət-hiyiligərlək bilən qırıklärxtarıdu; lekin əz Hudasını dost tutkuqi həlk bolsa əyəsərlək bilən hərikət kılıdu.³³ Həlk iqidiki akıllar nuroqun ərindəxərlərija təlim yətküzidü; lekin birnəqqə künərlər ularning bəzilər kılıqta yikilidü, otta kəydürülüp əltürülidü, zindanoja qüxitü yaki bulang-talangoja ugraydu.³⁴ Yikilojan wakıtlarıda, Hudanıng həlkə azojına yardımğa iğə bolidü. Əmma nuroqun kixlər ularning katirioja huxamət-hiyiligərlək bilən sokunup kirdü.³⁵ Bəzi akıllar yikilidü. Lekin ularning yikiliyi ezlirinə sinilixi, tawlinix-tazilinixi, kiyamət künigiqə paklinixi üçündür. Qünki ahirət Huda bəlgiləngən wakıttıla kəlidü.

³⁶ Ximaliy padixah əz məylinqə kiliweridü; u təkəbburlixip, əzini hərkəndək ilahılardınmu uluqlap üstün koyup, hətta əmmə ilahılarining ilahi Bolouquqıja ajayıb kupurluk söz kılıdu; taki Hudanıng oqəzipi toluk təkulgən künigiqə u dawamlıq zor ronak tapidü. Qünki Hudanıng bekitkini əməlgə axmay kalmaydu.³⁷ Bu padixah ata-bowilirli qoqunməjan ilahılarojumu pisənt kilmaydu, ayallarojumu həqkəndək həwəs kilmaydu. Əməliyəttə u hərkəndək ilahını hərmətliməydi, qünki u əzini hərkəndək ilahıtin uluq dəp kəraydu.³⁸ Bularning ornidə u «küqlər ilahi»ni hərmətliyədu; uning ata-bowilirrimu əzəldin qoqunməjan bu ilahını bolsa u altun, kümüx, yakut wə baxka əjmətlik səwoqatlarına təkdim kılıp hərmətliyədu.³⁹ U əng mustəhkəm korojanları xundaq bir oqəriyilə ilahıka tayinip igiləydi. Kimki uning həkümərənlikəja bekinsə, u xularoqa xərəplik mənsəp beridü, ularni kepqılıknı baxkuriadiojan kılıdu wə in'am süpitidə yər-zeminni təkşim kılıp beridü..

⁴⁰ Ahir zaman kəlgəndə, jənubiy padixah əskər qikirip uningoja hujum kılıdu. Ximaliy padixah jəng hərwiliri, atlıq əskərlər wə nuroqun kemilər bilən կuyundək uningoja kəyturma zərbə beridü. U barlıq yurtlaroja tajawuz kılıp, kəlkündək texip kəng yər-zemini larnı basidü.⁴¹ U hətta «güzəl zemin»oja besip kirdü; nuroqun əllər azdurulup yikitilidü. Lekin bular, yəni Edomlar,

11:27 «bu ixlarning ahiri pəkət bəlgiləngən wakıttıla bolidu» — muxu sırlıq sezlər toopruluk «köxumqə sez»imizni kerüng.
11:29 «lekin bu ketimkə əhwal ilgirikigə wə yənə kəlip əng ahirkı ketimkəsidiki bilənmə ohximaydu» — baxqa birhil tarjimiisi: — «lekin bu ketimkə ahirkı əhwal ilgirikigə ohximaydu».

-Bu bəxərət (tarjimimiz boyiąq) toopruluk «köxumqə sez»imizni kerüng.

11:30 «Kittim arılıdin qıqən kemilər» — «Kittim» hazırlıq «Seprüs» deyən ottura dengizdiki aral. Bu bəxərət xübhisizki, miladiyadın ilgiriki 168-yili, Rim imperiyasının kemiləri Kittim arılıdin qıqəp Antiokus Epifanisə (Misiroja tajawuz kilojan waktida) hujum kılɔjinini kərsitidü.

11:31 «kororan bolqan mukəddəs ibadəthana...» — yaki «mukəddəs ibadəthana wə korojan...». «kündilik kurbanlıq» — 8:1diki izahatni kerüng.

11:31 Dan. 7:25; 9:27; Mat. 24:15; Mar. 13:14; Luğa 21:20; 2Tes. 2:3-4

11:35 «Qünki ahirət Huda bəlgiləngən wakıttıla kəlidü» — muxu yərdə, bəxərət «Antiokus Epifanis»ning dəwridin, ahir zamançıca etidü.

11:35 Dan. 12:10

11:36 Dan. 7:25; 9:27; Mat. 24:15; Mar. 13:14; Luğa 21:20; 2Tes. 2:3-4; Wəh, 13:1-8

11:37 «ayallarojumu həqkəndək həwəs kilmaydu» — yaki, «u ayallar etiwarlaydiojan ilahımu hərmət kilmaydu».

11:39 «... oqəriyilə ilahıka tayinip igiləydi» — yaki, «... oqəriyilə ilahıka hujum kılıdu». Yəna birhil tarjimiisi: «U əng mustəhkəm korojanları igiləp, u bu ilahıka qoqunuxni bərpə kılıdu». «inam süpitidə...» — yaki «məlum bir bahada (setiwetip)...».

«Daniyal»

Moablar wə Ammonlarning qongliri uning қолидин қутулуп қалиду...⁴² Ximaliy padixaһ barlıq dələtlərgə қolini sozidu, Misir zeminimə қeqip қutulalmaydu. ⁴³ U Misirning altun-kümük bayılıkları wə baxka қımmat bahalıq buyumlarını talan-taraj қılıdu. Liwyəliklər wə Efiopiyliliklər uningoja boy sunup əgixidu.

⁴⁴ Keyin xərk wə ximaldin kəlgən xəpilər uni alakzadə қılıdu. U tehimu dərojəzəp bolup nuroqun kixini қırqinqılık қılıp əltürimən dəp jəng kozojaydu ⁴⁵ Wə dengizlarning otturisida, kərkəm mukəddəs taoq təripigə orda qedirlirini tikidu. Lekin uning ejili xu yərdə toxidu wə həqkim uni қutkuzmaydu»..

Kiyamat künı

12¹ — «U qaqda, kərindaxliringni «köqdiojuqi uluq əmir» Mikail məydanoqa qikidu. Bir azablıq məzgil bolidu; yurt-dələt barlıqka kəlgəndin buyan, xundak qong balayı'apətlik məzgil bolup bakmiojan. Bırak xu qaqda həlkinqutkuzulidu; ularning iqidiki nami həyatlıq dəptirigə pütülgənlərinin həmmisi nijatlıkkə erixidu.. ² Tıprakta yatılan olüklərdin nuroqunlari tirilidu. Ülar mənggülüq həyatın bəhrimən bolidu; əloqanlıri nomusta həm mənggülüq rəswaqılıkka tirilidu.. ³ Akıllar asmandiki gümbüzdək parlaq julalınıdu; nuroqun kixilərni həkkaniyilik yoliqa baxlap kirgənlər yultuzlarqa ohxax əbadıl'əbad parlap turidu»..

⁴ U manga yənə:

— I Daniyal, sən əmdi bu sezlərni tohtat; məzkur kitabning taki dunyaning ahırkı künlirigiqə xu peti turuxi üçün uni piqətləp məhəvriliwətkin. Nuroqun kixilər uyan-buyan yürüdu wə bilim axidu, — dedi.. ⁵ Mənki Daniyal kərdümki, mana ikki zat, biri dəryanıng bu təripidə, yənə biri dəryanıng u təripidə turuptu. ⁶ Ulardin biri dərya süyi üstidə turoqan ak kanap kiyim kiyən zattin:

— Bu karamət ixlar tügigiqə ənqılık wəkət ketidu? — dəp soridi..

⁷ U dərya süyi üstidə turoqan, kanap kiyim kiyən zat ong wə sol қolini asmanoja əkaritip ketürüp, Mənggü Həyat Bolqoquning nami bilən kəsəm қılıp:

— Bir wəkət, ikki wəkət, əloqumqə yerim wəkət ketidu. Hudanıng mukəddəs həlkini parqilioquqı horluk ahirlaxkanda, bu ixlar tügəydi, — dedi..

⁸ Uning səzini angliojan bolsammu, mənisini qüxənmidim. Xunga mən:

— Təksir, bu ixlarning akiwiti əndək bolidu? — dəp soridim.

11:41 «güzel zemin» — Қanaanni (Pələstinni) kərsitudu.

11:41 Wəh. 12:6

11:45 «dengizlarning otturisida» — demək, Ottura Dengiz wə Əlük Dengizning otturisida. «kerkəm mukəddəs taoq» — Yerusalem selinənən «Zion teqəsi»ni kərsitudu. Bu ayətning baxka bir hil tarjimisi: «...dengizlər wə mukəddəs taoq arısida...».

12:1 «kərindaxliring» — ibranı tilida «halkıngning ballılıq» debyn sez bilən ipadılınidu. «köqdiojuqi uluq əmir» — «əmir» muxu yərdə, xübhisizki «qong pərixtə» manisida. Muqəddas Kitabtiki baxka yərlərdin xu hulasığə kelimizki, Mikail debyn pərixtə «bax pərixtə»dur («Yaḥ», 9-ayat, «Wəh.» 12:7). «Mikail məydanoqa qikidu» — baxka birhil tarjimisi «Mikail bir tərəpta turidu». Demək, Mikail əslidə Israil həlkigə muhəapizət beridu. Lekin u hazır bu muhəapizətçi rollini wəkitlik bir yakşa koyidu. «...ularning iqidiki nami həyatlıq dəptirigə pütülgənlərinin həmmisi nijatlıkkə erixidu» — bu bətbiki uluq bəxarətlər tövərulukmu «əloqumqə sez»imizni kerüng.

12:1 Mat. 24:21

12:2 Yəx. 26:19; Mat. 25:46; Yh. 5:29; Ros. 24:15

12:3 Pənd. 4:18; Mat. 13:43

12:4 «sən əmdi bu sezlərni tohtat» — yaki, «sən əmdi bu sezlərni yoxurup koy». «Nuroqun kixilər uyan-buyan yürüdu wə bilim axidu» — yaki «Nuroqun kixilər tətiklik əloqanlıri, bilim axurulidu». Bu bəxarət yənə «Am.» 8:12 bilən munasiwbəlik boluxi mümkün. «əloqumqə sez»imiznimü kerüng.

12:4 Wəh. 5:1-5; 22:10

12:6 Dan. 10:5

12:7 «Bir wəkət, ikki wəkət, əloqumqə yerim wəkət ketidu» — muxu yərdə «bir wəkət, ikki wəkət, əloqumqə yerim wəkət» deyini, yüksəridə 7:25diki izahatda təhlil kılğınımız tövəra bolsa, təhminən üq yerim yilni, top-tovəra 1260-künni kərsitudu.

12:7 Wəh. 10:5,

«Daniyal»

⁹ U manga mundağ dedi:

— «Əy Daniyal, yolungoşa mang, qünki bu sözlər ahir zaman oqıqə məhpiy tutulup yepiklik turidu. ¹⁰ Nuroğun kixilər tazilinidu, paklinidu wə tawlinidu. Rəzillər bolsa, dawamlık rəzillik əqliweridu; ulardin ھeqkim buni qüxinəlməydu, birak akıllar qüxinidu. ¹¹ Kündilik қurbanlık sunuxni əməldin қaldurojan kündin tartıp, yəni «wəyran kıləquqi yirginqlik nomussızlıq» koyuloğan waqittin baxlap, bir ming ikki yüz töksan kün etidu. ¹² Ahiroqıqə sadık bolup, bir ming üç yüz ottuz bəx künni kütüp etküzgənlər nemidegən bəhtlik-hə!

¹³ Əmma sən bolsang, ahiroqıqə yolunda mengiwərgin. Sən aram tapisən, wə künlərning ahirida nesiwənggə muyəssər boluxka käyta tirilisən»..

^{12:9} Wah, 5:1-5; 22:10

^{12:13} «künlərning ahirida» — Məsihning dunyoşa käytip kelidiojan künü.

Қoxumqə səz

Bəzi mühim sawaklar wə bexarətlər

Bu қoxumqə səzdə arka kərünüxlirini, bəzi uluq bexarətlirini wə bu bexarətlərning tarihta əməlgə axşanlığını okurmənlərgə tonuxturuxka yardımı bolar degən ümidi təyizləşdir.

Məzmunlar:

- (1) Kitabning tarifi wə əhməyi toqrisida
- (2) Kandak kılıp sap dil, sap wijdanlıq bolux wə uningda qing turux
- (3) (2-bab) Qong həykəl
- (4) (5-bab) Babil xəhərninq oqulitilixi toqruşluq
- (5) (7-bab) Yawayiy zor məhlulk
- (6) (8-bab) Koqkar wə eçkə
- (7) (9-bab) 70 həssə yəttə wakıt
- (8) (12-10-bab) Ahırki bexarətlər.

(1) Kitabning tarifi wə əhməyi toqrisida

Hudasız kixilər tarihtin buyan bu kitabning təlimlirigə jan-jəhli bilən eqmənlik kıləjan wə karxi turup kəlgən. Mubada Təwrat yaki Injilda «Daniyal» kismidin baxka bexarət bərgən kisimlar bolməjan əhwaldimu, pəkət «Daniyal» kismining əzila həkikətkə təxna boləjan hərbir kixigə: «Ərxtə qongkur sirlarnı axkarilaydiojan bir Hudaning barlığı» oja karita yetərlik ispatlarnı təminləydi (2-bab, 28-ayət). Xuningdək, «Daniyal» kismi yənə əzaldın buyan həmmə ixni wə xundakla bizni obdan bilidiojan bir Huda bar dəp enik ispat beridu. «Daniyal» kismidiki bəzi bexarətlər nahayiti enik, xunqə toqra əməlgə axurulqanki, bu pakitlar aliddə hudasızlar oqez gunahını tonup: «Huda bar» dəp towa kılıxtin yaki bolmisa, «Uningda deyilgən wəkələr yüz bərgəndin keyin yeziləjan bir oydurma» deyixtin baxka yol yok idi. Bəzi hudasızlar bolsa buni deyixkə petində. Bırak uluq Dawut pəyoqəmbər degəndək: «[Qünki hətta insanlarning \(rəzil\) kəhrimə Sən Pərvərdigarə xəhərət kəltürüdu](#)». Huda u hudasızlarning Mükəddəs Kitabka karatəkən hujumlıridin «Daniyal» kismioja nisbətən tehimu qongkur təkxürüxlər elip baroquzulojan. Nətijidə, uning məzmunlurinining həkikətlikli tehimu üzül-kesil ispatlanıjan.

Yəhudiylər həlkə ezlirigə nazil kılinojan mükəddəs Təwrat wə Zəburoqa kol tikmakçı boləjanlardın intayin kattik köçdəp kəlgən. Miladiyədin ilgirila, Yəhudiylarda «Mükəddəs Kitablar kisimlirinə tizimlilik» bar idi. Ularning yengi «pəyoqəmbər kitabı»ni bu tizimlilikə kirgüzüxi təpsiliy təkxürüp-enikləx, bolupmu kitab (əz zamanı toqruşluq) bərgən bexarətlər «əməlgə axşanmu-yok?» dəp kattik təkxürüxtin etküzülgəndin keyinla bolatti. Hudasızlar: ««Daniyal kismi» bexarət kıləjan ixlar yüz bərgəndin keyin yeziləjan bir yalojan kitab» dəwəlididu. Bırak hudasızlar degəndək ««Daniyal kismi» miladiyədin ilgiriki 200-yilları ətirapidə yeziləjan (əməliyəttə «Daniyal» miladiyədin ilgiriki 550-yilları ətirapidə yezliojan) sahə bexarətlək kitab» bolsa, undak tuyuksız pəydə boləjan, ata-bowlılıri xunqə yillardın beri heqkəndək həwər tapmiojan kitabını xu qaqdıki Yəhudiylar tizimlilikə kirgüzüxi kət'iy mumkin eməs idi!

«Daniyal»

Təwrat wə Zəburdiki baxka kisimlarqa ohxax, «Daniyal»ning hazırlıq bar bolğan əng awwälki kəqürülmisi miladiyədin burunkı 200-yili ətirapidə kəqürülgən. Xu dəwrda yeziloğan kitablar «Daniyal»ni tiloja aloğanlığı, uning heli uzun wakıtlardan beri məwjut bolup kəlgənlikgə ispat beridu. «Daniyal» kismi danglıq «Septuagint» iqidin təpilidu. («Septuagint» Yəhudiylarning Təwrat wə Zəburnı yunan tili (grek tili)qa kılıqan tərjimə nushisi. U bəzida kışkərtılıp «LXX» dəp elinoğan). «Septuagint» deyən tərjimə miladiyədin ilgiriki 250-yili ətirapidə orunlanıqan. Bu wakıt «Daniyal»da aldin eytiloğan bəzi wəkələr yüz berixtin heli ilgiri idi. Hudasızlar «Daniyal»ni bir «oydurma kitab» deyixtə tehiqə qing turiwərsə, undakta ular təwəndiki soallarqa jawab berixi kerək: —

(a) Həzirki dəwrəndik arheologiyalıq təkxürüxlər bu kitabta hatirləngən tarixi təpsilatlarining pəkət əz kezi bilən kərgən kixi təripidinla yeziloğanlığıqa mol ispatları kərsitip kəlməktə. Demək, yazojuqi (hudasızlar degəndək) keyinki dəwrda yaxioğan bolsa, bu təpsilatları bilmigən bolatti. «Daniyal»ning yazojuqisi birnəqqə yəz yil ilgiri yokaloğan mədəniyyətlər tooprısidiki həm Pələstindən intayın yirak jaylarda yüz bərgən wəkələr tooprısidiki təpsiliy həm top-toqla tarixi uqurları qandağmu alalisun?

(ə) Kitabning yazojuqisi tehi yüz bərmigən ixlərni (əgər u həkikiy pəyərəmbər bolmisa) adəmni həyran qaldurıdoğan toptoqorılıkı bilən qandaq alındın bexarət berəlisun?

(b) Bu bexarətlərin nadirlərini, bolupmu «Daniyal» kismi 9-babtiki «Kütkuzojuqisi Məsih»ning dunyoja kelixi, Yerusalemning miladiyə 70-yildiki qorkunqluk akıwiti həm uningdin keyinki Yəhudiylər həlkiniqin bəxioja qüxkənlərini (Daniyal həkikiy pəyərəmbər bolmioğan bolsa) qandağmu qüxəngili bolsun?! Həqkim bu «9-bab»ni «wəkə yüz bərgəndin keyin yazoğan» deyəlməydi. Hətta tarihtin azrak sawati bar kiqik balining bilimimə bundak bolmioğur nəzəriyəni rət kılıxka yetidi.

Xunglaxka «Daniyal» kismining uningdiki wəkələr təswirləngən əyni yillarda, yəni miladiyədin ilgiriki 605-536-yillarda Daniyal yaki uning bir pütükqisi təripidin yeziloğanlığından gumanlinixning kılqə asası yok.

Masih Əysanın Əzi birnəqqə ketim «Daniyal» kismidiki səzlərni wasitilik yaki biwasitə nəkəl kəltürgən (məsilən, «Injil», «Mar.» 13:14).

(2) Qandaq kılıp sap dil, sap wijdanlıq bolux wə uningda qing turux (1- wə 3-babni körüng)

Daniyal wə uning üq dosti pəkətə 15-16-yaxlardiki əsmürlər bolup Nebokadnəsar təripidin miladiyədin ilgiriki 605-yili əsirgə elinoğan. Nebokadnəsar bolsa yengi bir imperiyəning yəni, Babil (Babilon)ning tunji padixağı idı. Bu yax əsmürlər ata-aniliridin ayrılip, bırala pütünləy yat bir muhətitkə kəltürülgənidi. Bu yengi muhətit həm butpərəslikkə həm hurapiyılıkka toləğan. Daniyallarning ibadət kılıqan Hudasi Pərvərdigar axu muhəttə həm külkilik həm ajiz bir ilah dəp karaloğan. Qədimki zamanlarda pütün dunyadiki kixilər Yəhudiylarını bək oqəlitə dəp karayıtti. Qünki, kimmu kəzgə körüməydiğən bir Hudaşa ibadət kılısun? «Pərvərdigar» deyən kərgili bolidioğan bir məbusd bolmisa, kixilər qandağmu undak bir Hudaşa ixənsun?

Əmma Babiliklər (ularning karixi boyiqə): «Yəhudiylarning «Pərvərdigar»ı bolğan Hudasi məwjut bolğan bolsa, nemə üçün U Əz həlkə bolğan Yəhudiylarını kattikqılıkka köyidü? U ularning Hudasi bolsa, nemixkə ularnı Babilliklarning hujumidin köçədimaydu? Bizning

«Daniyal»

ilaħlirimiz Yəħudiyarlarning Hudasidin qoħum küqlüktür» dəp oylatti. Əməliyəttə (birnəqqə yüz yıl ilgiri) Huda Musa pəyoġəmbər arkılık Əz həlkı bołojan Yəħudiyarloja mukəddəs kanun-pərmanırını qüsürginidə, «Bu kanun-pərmanırımoja itaet kilsanglar silerni obdan ķoođdaymən wə silergə bəht ata kilmən» degen wədilernimu bərgən. Yəħudiyalar buni obdan bilgən, birak Babilliklər wə baxka yat əllər buni bilmigən, əlwəttə. Həzriti Musa Təwratta, Yəħudiyarloja Huda oja (mukəddəs kanun kərsatkən yolda) ibadət kilmisanglar, uningoja minnətdar bolmisanglar, butlar oja qoħunsanglar, eż'ara adil wə meħriban muamiliðə bolmisanglar Huda silerning düxmininglar oja yol kojido dəp bexarət berip ularni agaħlanduroqan. Duxmənlirin tajawuz kılıp ularni əsirgə elip eż-yurtiqa elip ketidioqanlığidin bexarət bərgən. Hazır bolsa, Daniyalning ata-bowlirin wə kərindaxlirin Hudanıng pərmanırıoja bołojan itaetsizlik tüpəylidin, dəl bu ix yüz bərgənidi. Daniyal wə üq dosti xundak butpərəslik kılɔjanmu? Yak, birak ata-bowlirin wə eż-dəwrdiki baxķılarning gunahlıları tüpəylidin ular qetilip kəlip azab qəkkən. Bizning gunahlırimiz haman əzimizdin baxķılarojimu (baxķılar gunahsız bolsimu) yamanlık yətküzidi.

Padixahning ordisidiki hizmətə bolux üçün, Daniyal wə uning üq dosti yengi bir tilni, yengi ērp-adətlərni wə hətta Babilliklarning hurapı wə oqyriy əkdidilri toqrisida eginixi kerək idi. Birinqi ketim Babil xəhirining həywətlik dərvazisidin kirip, xəhərning 110 metr egizlikti sepiñlirini, sepiñning üstidiki 80 metr egizlikti munarlarini kerüxi bilən tət yax eəsmürdə kəndak həssiyatlar bołoqandu? Qong buthanilar, butliriqa beoqixloqan naħayiti qong tam rəsimliri wə pütüklər həmmila yerdə bar idi. Hər tərəptə bipayan baqılar, baqıqlar wə ordilar kəründi. Ular birinqi ketim padixahning həywətlik ordisiqa əpkelingən wakıt, ularning etikadija qoħum eoir sinak boldi. Pütün aləmning hökük mərkizi muxu yoqan ordimidi, yakı bu tət dost kərmigən Hudanıng tahtımıdu? Bu Babilliklarning xunqə zor küqi, xunqə yüksəri hüniri wə bilimi bołoqandin keyin, ularning Huda toqrisidiki kəz-ķarixi toqrimidi?

Bügünkü dəwrədə yaxawatkan bizlər üçün bu soaloja jawab berix asandək turidu. Babil imperiyəsi yokalıp uzun boldi; Babil degen uluq xəhər harablikka aylanınanı. Arheologlar buningdin 150 yıl ilgiri uni tapkən. Daniyal, Yərimiya wə baxka Yəħudiy pəyoġəmbərlər aldin etkandak, uning həywisi, xan-xarıpi pütünləy yokılıp kətti. Lekin Daniyalning kitabı, jümlidin uning Huda toqrluk degənləri bizgə kəlduruldu.

— Birak biz həzriti Daniyal bizgə kəlduroqan sawaqlarni rast eġəndükmu-yok? Tarihta imperiyələr, imperatorlar məydanoja kəlidü, bəzidə bu millət, bəzidə u millət hökükkə erixidü, lekin yənə yokıldı. Ular hökük tutkən wakıtlarda, həklər ular oja ilah dəp qoħunidu, hətta ularni tūmān ming yil yaxar, dəp əhmiikanə jeylüydi. Birak əlüm bolsa ulardin uluq wə küqlük bir imperatordur; dunya tarihida əlüm üstidin oqalibə kılıp tirilgen həm asmanoja käytkən pəkət bir adam bołojan. Bu adəmning əlumi bolsa «Daniyal» kışmida bexarət kılinoqan. Uning tiriliximu wasitilik haldə bexarət kılinoqan, qunki uning dunyani sot kılıxını, pütün aləmni toluk idarə kılıx hökükini kobul kılıxını 7-babta kərgili bolidu.

Daniyal, Hənaniya, Mixael wə Azariyalar Hudadin yüz ərütidioqan xundak besimoja kəndak bərdaxlik bərgəndü? Ular kəndak kılıp Huda oja bołojan sadıqlılıkda qing turoqandu?

Bu soaloja berilidioqan jawab bəlkim keptur, birak ulardin təwəndikilər muhım amil boluxi kerək: —

«Daniyal»

(a) Ular Hudanining həkikətən Həmmigə Kadir ikənlikigə, ərx-zeminni həkikətən Uning yaratışlılığı ola ixəngən (2-bab, 20-22-ayətni, yəni Daniyalning duasını körüng).

(ə) Ular Hudanining pütünləy sap, pak-muğaddəs wə həkəkanı ikenlikigə ixəngən. Xunglaxka Hudanining pərmanlırioja boysunux, uning muğaddəs namioja daq kəltürməsləkni əzlinining həyatidin mühüm dəp karayıttı. Buni, üç dostining Nebokadnəsaroja kılıqan səzləridin kərgili bolidu (3-bab, 17-, 18-ayət). Hətta əz jenidin ayrılxı həwpı astida, ular bir məbudka qoquňuxni rət kılıqan. 1-babtin bilimizki, yeməklik məsilisidin ibarət addiy bir ixtimu ular hətta məbudka qoquňux kiyapitidə kərünüp kəliximə halimojan (1-ban, 8-ayət, həm izahatini körüng). Padixahning ənə xundak esil tamikini yeyix Hudanining Musa pəyojəmbər arkılık bərgən Təwrat-kanuni ola hilap boloqqa, ular pəkət kəktat-umaqnıla ozuk kılıxka təyyar idi.

(b) Daniyal, Hənaniya, Mixael wə Azariyalar Musa pəyojəmbər arkılık berilgən mukəddəs kanundiki təlimlər wə wədilərnı həm ilgiriki pəyojəmbərlərinin səz-təlimlərini əzlirigə qongçur singdürgənidi. Buni, Daniyalning Yərimiya pəyojəmbər kəsmiini tətkik kılıqanlığından (9-bab, 2-ayət) kərimiz. Buni yənə 9-bab, 9-19-ayəttə hatirləngən, Musa wə Sulayman həzrətləri arkılık berilgən Hudanining səz-wədilirini nəkəl kəltürgən həzrəti Daniyalning duasidin kərimiz.

(p) Daniyal wə uning üç dosti butpərəs Babilliklər ola səmimiyy wə kiqik peillik pozitsiyini tutğan. Daniyallar ularni Hudanı tonumqoşanlığından kəmsitmigən, əksiqə Babilliklərning həkikətini qüixinixinin təs ikenlikini tonup yetip, ularni yənilə «Hudanining süritidə yaritilojan insan balılırı» dəp hərmətlidi («Yar.» 1:26ni körüng).

Bu pakitni biz aldi bilən «orda ojojidarı»ning Daniyalni yakıturup kılıqanlığından kərimiz (1-bab, 9-ayətni körüng). Əgər Daniyal təkəbburluk, qongqılık kılıqan bolsa, əgər u ezzini bu yat yurtka məjburiy elip kəlgən bu Babilliklər ola eQMənlik saklıqan bolsa, əgər u Babil ordisi eziqə bəlgililən okuxlar ola estaydillik bilən berilmigən bolsa, undakta u hərgizmə bu qong əmaldarning hərmitigə wə muhəbbitigə erixəlmigə bolatti. Xübhisizki, Daniyal Babilliklərni Hudanining Əz həlkigə sawak-tərbiya beridiojan bir wasitiqisi kılıqanlığını, xundakla ular ola eQMənlik saklımaslık kerəklikini tonup yətkən. Uning üstügə, wakitning etüxi bilən bu tət dost yənə bir mühüm nuktini tonup yetixi mumkin idi: — Huda ular wə Babil imperiyəsində tərkilip katkın baxka ihlasın Yəhudiylər arkılık hudasız butpərəs Babilliklər ola Əzini tonutmaqçı idi. 4-babta biz Nebokadnəsarning Hudanining uningoja nema degənlik, uni məqrurluktin əndək kətikuzup, kiqik peillik kəyli aylandurojanlı həkkidiki guwahlıqını kərimiz. Bu guwahlıq pütün imperiya boyiqə elan kılınip, təsiri nahayiti küqlük bolovan boluxi mumkin. Huda bu dunyadiki hər bir həlk-millatni seyidə wə ularning towa kılıxını həm Əzining rəhim-xəpkitini tonup yetixini halaydu.

Daniyalning hər bir kixigə bolovan hərmitini 1-bab, 12-, 13-ayəttə hatirləngən uning Ariokka bərgən jawabidin kərimiz. Hətta Bəlxazardək bir əhlaksız adəmgə tənbih bərgən wakətidim, səzləridə adəpsizlikning kılqə puriki yok (5-bab, 17-22-ayət).

Daniyalning baxkilar ola, hətta hurapiy Babillik palqilar ola bolovan rəhimdil muamilisini 2-bab, 24-ayəttin kərimiz (palqılık, rəmmalqılık qatarlıklar Təwratka hilap). Xu qaqda u padixahdin üç dosti wə əz jenidən üqünələməs, bəlki əlüm jazasında məhkum bolovan barlıq palqi, pir-ustaz wə munajjimlar üqünəmə iltimas kılıqan. Əzingiz oylap bekinq. Əgər Daniyal pulsətpərəs bolovan bolsa, xu qaq uning üçün nahayiti yahxi pəyt bolatti. Qunki pəkət Daniyalılla padixahning qüxiqə tabir berələydi. Xunglaxka u birlə səz bilən barlıq «rəkibliri»ni əlüm yolioqə əwətip, padixahning birdinbir məslihətqisi bolup qıqxı mumkin idi. Əmma Daniyal pulsətpərəs əməs, bəlki rəhimdil insanpərvər idi.

«Daniyal»

(t) Ahirkı nukta: — Daniyal wə üq dosti əzlirining Hudaşa itaet қılıxi bilən Hudanıng Өz dualırını həkikiy anglojanlıqıja ixəngən. Ularning Hudanıng küq-kudritininq həkikət ikənlikigə, Өz bəndilirigə yardım kərsitixkə təyyar turidiojanlıqıja bolğan ixənqi toluk idi. Buni biz 1-bab, 12-, 13-ayəttin kerimiz. Daniyal orda oojidaridin ezi wə dostlirining pəkət umaq-kəktatnila istemal əlip salamətlilik sinikidin etüxni iltija қıldı. Adəttə kixilər undak ojərigil tamaklar bilən ozuklansa, naħayiti asanla oruklap ketidu, birak Huda ularoja bərikət қıldı. Ular saqlam, kuwwətlik bolupla kalmay, bəlkı padixaħning esil taamlirini yegən yigitlərdin tehimu saqlam keründi. Biz Hudani hursən əlip Uning aldida sap dil yaxaxni halisək, U bu dunyaning kəp sinaklıri, japa-muxəkkətləri, qırıklılıki, aldamqılıkları wə besimliri arisidin bizgə tüz-durus mangidiojan yolini yasap beridu. Orda oojidaridək kixilər Parwərdigarning biz bilən billə boljanlığını kerüp, bizni orun bilən təminləp, bizning həlal tirkilik əlibimizə yol beridu.

Huda bizgə, Uning yolidə mangsaq U bizdin həwər alidiojanlıqıja ixənq bərgəy!

(3) Nebokadnəsarning qüxi — qong həykəl (2-bab)

Dunyaning pütkül tarihining bir babtila bexarət əlibimizə

Əməkliyət sistemiləri toqrisida

Nebokadnəsarning körkənqlük, qüxi u bir künü kəqtə, kəlgüsidiə dunyada nemə ixlər bolar degən oyda bolup uhlap əhalininə ayan boldı. Xu qəođda u intayın qong bir imperiyəning bexi idi. U əksisi yərəq əxunlurunu əwətsə, xu yurtlar uningoja tiz pükətti. Bundak əhwal qəksiz ketiwerərmə? Uning imperiyəsinin kəlgüsü əkəndə bolidu?

Həkələr bəlkim da'ım zongtonglaroja, mənsəpdarlaroja həwəs əlibimizə mümkün. Birak ularning turmuxi bəlkim hərkəndək kixilərdin mukimsiz, ojam-oquşsilik boluxi mumkin. Bəzidə ularning ətirapidiki hərbər kixi ular üçün körkənq, hawp kərənəp, hərda'im əzlirining ornini əqədək koyida yürüdü. Ular əzığə həkikiy sadık kixilərni əkəndək tepix əndixisidə yürüdü. Sabiq Sowet İttipakının rəhbəri Stalin buningçə tipik bir misal. U «toluk həkükə igə» bolğan bir «mustəbit» bolsimu, uning ahirkı yilləri rəhəmsiz körkənq bilən tolojan. Xuning bilən u əzininən əng yekin, əng səyümlük adəmlərnimə əltürgən.

Roxənki, Nebokadnəsər ordisidiki «pir-ustazlar»ning əzinin körkənqlük, qüxi təbir berix əməkliyətinin gumanlanıjan. Uning ordisida xunqə kəp «palçı, pir-ustaz, jadugər wə kaldiyy munajjimlər» bolğandan keyin, kixilər bu padixaħni bəlkim ularoja ixinidə dəp oylıxi mumkin. Lekin ularoja ixənmigən. Uning Daniyal, Hənaniya, Mixael wə Azariya bilən bolğan munasiwitı uningoja yengi əlqəmlərni yetküzgənmə nemə? (1:19-20) Ixkılıp u bu «pir-ustazlar»qa: «Qüxiumni manga təkrarlar dəp berəlisənglər andin təbir berələydiolanlıqlarıja ixinimən» degən sinaklı əldədi. Əməkliyətə hərkəndək bir kixi pərəz bilən məlum bir qüxkə təbir berəlyədu — əgər əməlgə qıksa, kixilər sizni mahtap ketidu, əgər əməlgə qıkmisa, «Tehi wakğı kəlmigəndə» dəp qüxəndürüxingiz mumkin. Yukarıda deginimizdək, hərkəndək palqılık, Təwratka hilap; Huda Өz həlkə bolğan Yəhudiylarоja heqkəndək, jadugərlik, palqılık, rəmmallik yaki tiltumarlarоja yoliojuqi bolmanglar, dəp kət'iy agahlandurojan. Qünki Hudanıng Өz həlkə üçün əzinin ularoja qüxürgən yazma səzləri, pərmanlırı wə pəyoğambərlirinən bexarətlik səzləri kupaya boluxi kerəktür.

Daniyal wə dostliri dua kılqandın keyin, Daniyal ikkinçi keqisi bəlkim Nebokadnəsarningkə ohxax qüxni kərdi. Birak u bolsa Pərwərdigarning wəhīysi bilən bu

«Daniyal»

qüxning mənisini tonidi. Qüx 2-bab 31-35-ayəttə, tabiri 37-45-ayəttə bayan қilinidu. Nebokadnəsar oqayət zor egizlitiki bəhəyəwt bir həykəlni kərdi. Həykəlning bexi altundın, kekrək wə kollıri kümüxtin, bəl wə saqırılıri mistin, yuta-paqiqi təmürdin, puti təmür bilən layning arilaxmisidin yasalojan. Bu həykəlni kərgəndin keyin Nebokadnəsar «**adəm kəli bilən ķezilmiojan bir tax**» kelip həykəlning təmür bilən layning arilaxmisidin yasalojan putini urup qekiyətkənlikini kərdi. Xuning bilən pütün həykəl kiyma-qiyma kiliwetilip, həmmisi xamal təripidin uqurulup kətti. Biraq həykəlni urojan tax bolsa oqayət zor bir taoqka aylinip pütün dunyani կaplidi.

Qüxning təbiri 37-45-ayəttə enik wə qüxinixlik haldə berilgən. Nebokadnəsar wə uning imperiyəsi altun baxning ezi bolup, bu imperiya miladiyədin ilgiriki 539-yiliojqə dawamlaxtı. Xu yili u Pars millitidin bolojan Körəx təripidin aqduruldu. İkkinqi imperiyə əmdi «Medialiklar wə Parslıklar»ning, yəni ikki millət ittipakining imperiyəsi idi. Bu ikki millətning ittipakı bəlkim həykəlning ikki beliki bilən kərsitligən. Bu imperiyə miladiyədin ilgiriki 334-yiliojqə dawamlıxi, xu qəođiki «büyük Iskəndər»ning kol astidiki Yunan (Grek) imperiyəsi təripidin aqduruldu. Huddi kümük altunoja yətməydiqandək, ikkinqi imperiyə «Babil imperiyəsiga yətməydu» deyilgən (39-ayət). Bu, bəlkim imperiyələrinin hakimiyyət sistemisindən kərtilojan. Babilda bolsa padixaḥning mutlək höküki bar idi – uning hərbir sezi kanun dəp hesablinatti. Pars imperiyəsində bolsa padixaḥning höküki buningdin təwən idi. Padixaḥ ezdin ilgiriki padixaḥlarning əmr-pərmanlırioja boy sunuxi kerək idi. Hətta ezi qüxürgən pərmannimu keyin uning eżgirtix höküki yok idi (məsilən, 6-bab, 12-17-ayətni kərung).

Pars imperiyəsi aqduruluxi bilən Grek imperiyəsi miladiyədin ilgiriki 63-yiliojqə dawamlaxtı. Xu yili u Rim imperiyəsi təripidin aqduruldu. Grek imperiyəsi huddi «mis kümüxkə yətməydiqandək» yənilə «Pars imperisiyigə yətməydu» dəp kərsitlidü. Bu nukta yənə bəlkim «həkimiyyət sistemisi» bilən munasiwbəlilik. Iskəndər pəkət kol astidiki sərdarlırinin həmkarlıxını bilən uning qəksiz padixaḥlığını idarə kılalaytti. Uning hətta padixaḥlığını əz pərzəntlirigə qaldurux hökükimə yok idi. Uning ələmidin keyin uning imperiyəsi hərbir beliki Iskəndərning bir sərdarı təripidin baxkurusulidiojan tet beləkkə bəlündü.

Xunglaxkə tətinqi baskuq, yəni həykəlning putlunu, Rim imperiyəsi bilən baxlinixi kerək. Bu kismi bizgə «təmürdin yasalojan» dəp ayan կilindi. Təmür bolsa kimmiti jəhəttin «miskə yətməydu» lekin qattılıqliki wə küqi jəhəttə uningdin üstün turidu. Rim imperiyəsi dərəwəkə idarə kilojan həlk-millətlirigə nahayıti rəhimsiz, ilgiriki imperiyələr bilən selixturqanda qattılık kolrak idi. Uning «qattılık tütüm»i bir hil din degüdək bolup kalojanidi. Əmma yənə bir tərəptin, Rim padixaḥning höküki ilgiriki padixaḥlıklärning padixaḥlıri bilən selixturqanda təwən turatti. Padixaḥ aksəngəklərdin tərkib tapkan «məslihətqılər kengixi»ning həmkarlıxını bilən imperiyəsini idarə kılattı. Rim padixaḥlılı tarihinin məlum bir kismi imperiyə əmas, bəlkı «jümhüriyyət» dəp atalojanidi. Imperator (padixaḥ)ning təhtini pərzəntlirigə miras qaldurux (Babil yəki Pars padixaḥlırininidək) höküki yok idi. «Ənəniwi sulalə tüzümi» yok idi.

Miladiyə 364-yili (Walentinus imperator bolojan waktida) imperiyə ikki beləkkə, yəni xərkij wə qərbiy kismiyoja parqılınilip kətti. Xu qaođın baxlap bügüngə kədər qərb wə xərkij delətlər otturisida həykəlning «ikki yuta-paqiqi»oja ohxaydiojan bir «küq təngpungluki» bolup kəlgən. 5-əsirdin baxlap eż'ara rəkib bolojan ikki «Rim imperiyəsi» pəyda bolojan. Xərkij imperiyə bolsa «Konstantinopil» (həzırkı İstanbul) xəhiriini, qərbiy kismi Rim xəhiriini mərkəz kilojan. Miladiyə 800-yili, Fransiyəning Xarlimang isimlik padixaḥı əzini

«Daniyal»

«Mukəddəs Rim imperiyəsinin Imperatori» dəp jakarlıdı. 862-yili Germaniya padixağı Otto fransiyeliklərni məqəlup kılıp bu namni əzigə elip əzini «Mukəddəs Rim imperiyəsinin (germaniyini mərkəz kılajan) Imperatori» dəp jakarlıdı. U yənə Rim imperatorning məhsus unwani «Kəysər»ni əzigə nam kılıp koydu. Keyinki 1000 yıllık tarihta Germaniyəning padixaqları bu unwan bilən tonulup kəlgən.

Əmdi xərkijy kismida nemə ixlər yüz bərdi? 1453-yili Türklər «xərkijy Rim imperiyəsi»gə besip kirip «Konstantinopol» xəlirini elip, ismini İstambulqa əzgərtti. Imperiyəning bəğəməldarları wə alımlarning həmmisi Rusiyəgə əqip barən wə Rusiyəni «rimlaxtuqan». Xu qaoqın baxlap Rusiya padixağı «Tsar» (yaki «Qar») dəp atılıp kəlgənidi. Bu bolsa «Kəysər» degən unwanning yənə bir xəklidur.

Xunga biz hazır mundak bir muhim soaloja kelimiz. Biz dunyaning tarixidiki կaysi basquqtə turuwatımız?

Jawab xuki, bizning hazırkı dəwrimiz «həykəlning puti (ayaqları)»dur. Nebokadnəsar kərgən həykəlning putlular təmürdin əməs, bəlkı «**Təmür bilən seçiz layning arilaxmisdin yasalojan**». Bu nuktingin təbiri bolsa: «**Bu u padixaqliğning hökümədarlirinin pukraları bilən ittipaklaxmakçı bolovanlığını kərsitidü. Lekin təmür lay bilən arilaxmioqandək, bir bolalmaydu**» degənlilikdər.

Bu nukta yüksirdə səzliginimizdək, «həykəlning teni təwənləp mangojanseri, materialı naqarlıxidu» degən prinsipka uyğun kelid. «**Təmür bilən layning arilaxmisi**»ning kimmiti həmmə materiyaldın təwən bolidu. «**U padixaqliğning hökümədarlari pukralari bilən ittipaklaxmakçı bolovanlığı**» degən səzlər yekinki zamanlardıki «mutlak hökükninq ajizlioqanlığı»nın ibarət wəziyyət xəklining dəl ohxitilixidur. Demokratiyə, yəni «həlkinq küqi» hazırkı zamanda oğərbiy dələtlərda wə bugünkü Rusiyədə degündək «mutlak höküklük hökimiyət»ning ornişa dəssidi.

«Demokratiyadə bolsa, həlk əzigə mas kelidiojan hökümətkə erixidu» degənni nahayıti jayida dəp karaymır. Demak, əgar bir demokratik məmlikətning halkı ahlaklı bolsa, hökümiti ohxaxla ahlaklı bolidu. Əgər həlkı qırılxıq kətkən bolsa, hökümitim qırılxıq kətkən bolidu. Baxkıqə eytkanda, məlum bir dələtninq «demokratiyisi»ning küqlükliyi, pəkət dələt həlkinqing ahlakinqing küqlükligilə barawərdur. Xuning bilən bu dəwrgə karitilojan bu bəxarətninq: «**U padixaqliğning bir kismi küqiyip, bir kismi ajizlaydu**» degənliliklə həyran kalarlık ix əməs. İtaliyəni (burunkı Rim imperiyəsinin mərkəzi) misaloja alsak, İkkinçi Dünya Uruxidin keyin, uning demokratiyə tüzümi ottura hesab bilən hər ikki yilda yengi bir hökümətni məydanoja kəltürgən. Bu mukimlik əməs! Səwəbi bolsa dələtninq həlkı qırılxıq kətkən («Mafia» yəni «Kara kol jəməyiti» küqlük təsir yətküzgən), xunglaxqa ajiz hökümət məydanoja kəlgən.

Qüixiniximiz kerək bolovan mundak intayın muhim bir nukta bar. Nebokadnəsarning kərgən qüxi dunyaning **pütkül tarihining**, yəni əz wəktidin baxlap ahir zamandıki dunyaning höküm kılınıxi wə Hudanıng səltənitininq pəyda bolixioqıqə həmmisini əz iqigə alıdu.

Xunga mundak hulasığə kelimizki, biz həykəlning «put barmaklırı» degən basquqka tehiqə kəlmidük. Bu barmaklırı toqrisidə: «**Ular hökümədarlar təhtte olturojan məzgildə, ərxtiki Huda yimirilməs bir padixaqlik bərpa kılıdu**» dəp yezilojan. «Daniyal» 7-babioja kəlginimizdə,

«Daniyal»

enikräk körüliduki, dunyaning tarihining əng ahirkı baskuqi awwal xalang munasiwətlik on padixahlıq astida, andin keyin pəkət bir adəmning, yəni «dəjjal» (Məsihning rəkibi)ning asariti astida bolidu (demək, bu «on barmak» kəlgüsidi pütün dunyani baxkurdiojan on həkümətni kərsitidu). Birək bizgə ayan kılınojanki, bu baskuq kəlgəndə, Huda Əzining padixahlıjını bərpa kıldı. Adəmning məoqrurlukçı zawallıkkə yüz tutidu — qünki «**adəm kəli bilən kezilmiojan bir tax**» pəyda bolup, bu həykəlni putidin urup, uning həmmisini wəyran kiliwetip əzi «**Olayət zor, pütün dunyani kaplıqan bir taq**»ka aylinidu.

Əmdı «**adəm kəli bilən kezilmiojan bir tax**» zadi nemini kərsitidu?

Bu xübhisizki, əslidiki kelip qıkixi insandin əməs, bəlkı yəni biwasitə Hudaning Əzidin kələğən bir adəmni kərsitidu. Bu kixini biz «insan-oçlı»ning süpitidə «Daniyal»diki 7-babta tehimu enik kərimiz. Uning padixahlıqliki «**pütün dunyani kaplaydu**». Bu kixi kim?

Muğəddəs Kitabning baxka kısılmları bu toopruluq bizni gumanda qaldurmaydu. «Daniyal» kısımında uning ismi bizgə dəp berilməgini bilən, bu Rəb Əysə Məsihdin baxka həqkixi əməs. İnjildiki «Yuhanna» kısımında, U «Hudaning sez-kalami», yəni insandin kəlmigən, Hudaning Əzidin qıkışan süpəttə bizgə tonuxturulidu. İnjildiki nuroqun yərlərdə Uning bu dunyaqa kaytip kəlidiojanlıkı, xuningdək bu dunyani sot kəlidiojanlıkı andin jaħanqa həkümranlıq kəlidiojanlıkı ayan kılılinidu.

Neboğadnəsarning kərgən qüxicədə dunyaning pütkül tarihi, yəni əyni wakittin taki Hudaning padixahlıqıqə birakla wəhij kılınojan. Bu nukşidin Neboğadnəsar kiqik peillikni eginixi kerək idi. U naħayiti həywisi bar padixaħ bolojini bilən, uning padixahlıqlik ħaman bir künü tüğəp, uning ornını baxka padixahlıq basidu. Ahirida həmmə padixahlıq, məmlikətlər zaval tapidu. Hərkəndək kixi əz məmlikiti yaki millitidin mahtinixini toħitixi kerək. Bu dunyadiki barlıq padixahlıq-məmlikətlər bolsa wakitlik bir bulut-tütək, halas. Pəkət Hudaning padixahlıqliki «**mənggü bir padixahlıq**»tur.

(4) 5-bab – Babil xəhərinining ərüwetilixi toopruluq

Bu Tema üstidə «Yərəmiya»diki «köxumqə səz»də bayan kılınojan, «Babil xəhərinining ərüwetilixi toopruluq bexarətlər» toopruluq izahatlırimıznimu körüng.

Miladiyədən ilgiriki 539-yili Babilning ixojal kılınojanlıkı tarihta əng ejəblinərlik həkayilərdən biridur. Babil xəhəri Ninəwa xəhəridin tehimu «ərülməs» idi. «Kox sepil»ning aylanması 30 kilometr, sirtki sepilning egizlikli 110 metr wa kelinlik 4 metr idi, iqliki sepilning kelinlik 7 metr idi. Sirtki sepil üstidə yənə 80 metr egizliktə munar-potəylər jaylaxkanidi; xu yərdin yırakta turqan düxməngə ok, ot wə taxlarnı atkılı bolatti. Iqidiki memarqılık wə yoojan imarətlər xu dəwrə «jahanda bir» dəp atalojan. Yəxaya, Əzakiyal wə Yərəmiya pəyojəmbərlər Babilning əhalikti toopruluq bərgən bexarətlər xübhisizki, xu dəwərdikilərgə «adəmning əkligə siqmaydiojan, hərgiz mumkin əməs» dəp kərünətti. Adəmni ejəbləndüradiojan ix xuki, Babil ok etilməy degidək ixojal kılınojan. Dunyaqa kelixini Yəxaya pəyojəmbər aldin'ala eytikan, Pars imeratori Körəx əksununu yetəkləp xəhərgə yekinlixidu. Kaldıylər əksuni pəkət xəhər iqiqə qəkinidu. Xəhərdə nəqqə yillik körxawoja takabil turquşdək ozuk-tülüük saklanojan bolup, yoojan Əfrat dəryası xəhərning otturisidin ekip etkəqkə üzülməs su mənbəsimu bar idi.

Xəhərni muhəsirigə elixning ornişa, Körəx «aldın yürgüqi kışım»ni xəhərgə yekin əwətip, əksununing kəpinqisini daryanıng yüksək ekini boyida birnəqqə kilometr yiraklıkka jaylaxturdı.

«Daniyal»

Xu yerdə uning mutəhəssisləri dadıl bir pilanni tüzdi; ular dərya ekinining yenilikini dəryaçına yekin bir oymanlıqla eozgərtməkçi boldi. Ular xundak kılıp xəhərdin etidiojan dərya ekini təwənlitip eż küqlirining dəryanıng kirix wə qıkıx eojizidin, yəni ikki tərəptin xəhərgə kırğızıxsı pursitini yaratmaqçi boldi. Dəryanıng sepi astidin kiridiojan wə qıkıdiaojan ikki təripidə ikki qong «ikki ənatlılıq» dərwaza bekitilgənidi; lekin bu dərvazalar dəryanıng tegigə yətməydi, əlwətə.

Xuning bilən Qorəxning ləxkərliri dərya bilən oymanlıq arılıqıja qongkur lekin kışka bir əstəng qaptı. Əstəngdin qepilojan tax-topiları Əfrat dəryasining ikki yenioqa dewiləp, dəryanı tosusukka təyyarlıdı. Beikitkən künə kəqkərun ular əstəngning əng ahirkı kışmini qepip eojiz eqip, dəryanıng sulirini oymanlıq tərəpkə baxlıdı. Xuning bilən bir wakıttı dəryanıng kəxiqıja dewiləp kəyojan tax-topiları dəryanıng iqiqə ittirip qüxürüp dəryanıng yenilikini tosuvaldı. Mutəhəssislərning kənglidə sokkən qotlari tooraq qıktı; dərya pəsiyip, xəhərgə yekin turojan əoxun üçün dəryadın mengip xəhərgə kırğudak pursat yaritip bərdi.

Dəl xu künə kəqtə, padixah əmirliri bilən qong bir bayramni ətküzməktə idi. Kədimki zamandiki grek tarixunaslısı Ksenofon wə Heroditusning bizgə həwərlənduruxıqə, Babilliklər uçıqə qıkkən hərəkəxlər idi («Daniyal» bu 5-babta ordida yüz bərgən ixlar hatırılangəndək).

Padixaḥ əmirliri, wəzir-wuzraları bilən katta ziyanəttə olturup məst bolğanda bir pərixtininq koli kerünip, tamoqa hərplərnəi yezip padixaḥı, bugün keqə padixaḥlıqıng səndin baxka birsiga tapxuruludu, dəp elan kıldı. Ordining sırtidimu pukralar bayramni təbrikliyəktə idi. Ularning ezlirining bəhətərlikiga bolqan ixənqisi xunqə kamıl idiki, hətta sepilda kəzətqılık kılıdiojan jesəkqilərmə yok deyərlik idi. İkki grek tarixunasının deyixiqə, xəhər otturisidiki pukralar həqnemini bilməy turupla xəhər asasən ixəjal kılınilip bolqan.

(5) 7-bab

«Tət zor məhlük»

Bu babta Daniyalning eziñin bir qüxicidiki oqayıbanə alamətlər bizgə bayan kılınojan. Uning Nebokadnasarning 2-babtiki qüxicidə qızı munasiwitı bar, xuning bilən uningmu dunyanıng pütkül tarihini ayan kılıqan bir bexarət ikanlığını kərələymiz. Xundak bolsimu, padixaḥı həywətlik bir həykəl süpitidə kərüngən ix, Daniyal olaqası bir qatar həyvanlar süpitidə kərüngən. Xübhisizki, Daniyal bir pəyojəmbər süpitidə bu ixlarnı kərginidə, ularning həkikiyə mahayitini bir kədər qongkur kərgən. Demək, bu dunyaçına mənsup (Nebokadnəsardək) bolqan kixilergə bir həywətlik həykəlninə kərünüxiydə kərüngən nərsilər, Pərvərdigarning Əz bəndilirigə bolsa yawuz həyvanlarning süpitidə kərünidü. Kənqımız buningça ohxap ketimiz-hə! Kərünüxtə kelixkən, qıraylıq kiyim-keqaklərgə orunuwalqan bizdək noqlar, əməliyəttə wəhxi həyvanlarqa ohxaymiz. Biz əhərlik eyik, toloqinip mangoran yılan, yaki həyyar tülkimiz.

Bu tət məhlükning dengizdən qıkkənlilik kəründü. Muqəddəs Kitabta, dengiz həman dunyadıki eż'ara jəng boluwatkan, uruxta kalojan hər millətlərgə simvol kılınilidü. Qüxtiki dengiz «Büyük dengiz», yəni «Ottura dengiz»dur. Kərgən həyvanlar, yəni tət hil imperiyəning həmmisi Ottura dengiz ətrapidiki jənglərdin təhtigə qıktı.

Birinci ayəttə, Daniyal bizgə: «**Qüxicidə kərgənlirini mundak yəkünləp hatiriliwaldim**» — dəydi. Demək, u bizgə kərgən barlıq nərsini demigəndur.

«Daniyal»

(a) Birinqi məhluk – «bürküt қaniti bar xir»

«**Bürküt қaniti bar xir**» əməliyəttə əyni wakitta Babil imperiyəsinin ezigə simwol kılınojan. 20-əsirdə yər astidin tepilojan kədimiy Babil xəhiriñin qong dərvəzə üstidə birnəqqə ənə xundak «bürküt қaniti bar xir» qekilgən nəkixlik rəsimlər baykalojan. Xir bolsa «haywanlarning padixağı», bürküt bolsa «küxlarning padixağı», xunglaxka Daniyalqa qüxtə wəhiy kılınojan bu tət haywan arisida bu məhluk «əng xahənə» həsablinidu. Bu nusha Nebokadnəsar kərgən həykəlning «saltun bexi»ning təngdixi bolidu. Demək, bu birinqi məhluk Babil imperiyəsini kərsitidu.

Keyin bu həywanning «**kanatlısı sunup, ezi adəmgə ohxap կaldı. U yeləp turquzulup, ikki puti yərgə dəssitip koyuldi, xuning bilən uningoja adəmningkidək kəlb berildi**». Bu ix 3-babta hatırılengən Nebokadnəsarning kəqürmixlirini esimizgə kəltüridu. Xu qoşda uning təkəbburluk tüpəyidin, bir pərixtə uning padixaqliq həqküklərini həm insaniy əklini uningdin məhrum kılıx bilən, u yətə yil kala-koydak sirtta yürüp ot-qəp yegəndi. Nətijidə uning kəlbə kiçik peilkilinipu Hudaqa ibadət kılıxni əgəndi. Xübhisizki, Babil imperiyəsi «insanlaqturulmuş» idi. Mükəddəs Kitabtin baxka, tarihiy hatirinamilər mol materiyallar bilən ispatlayduki, Nebokadnəsarning həkümranlıqining ahirki baskuqlırıda burunkidək baxka dəlatlərgə karitiləşən «tajawuzqılık uruxlar» yok idi; buning ornida, u küq-baylıklarını yengi küruluxlar ola mərkəzləxtürgən. Daniyal qüxtiki bu qayibanə kərünüxnı kərgəndə, uning kəri dosti Nebokadnəsar əlgili tokkuz yil bolonganidi. Nebokadnəsarning nəvrisi Bəlxazar təhtə olturuwatatti, lekin uning həkümardarlığı uzun bolmayıtti, səwəbi bəlkim əz bowisi kəbul kılıjan «insaniy kəlb»ni u kəbul kılıjan əməs.

(ə) İkkinqi məhluk – «bir təripi ikkinqi bir təripidin egizlitilgən bir eyik» (5-ayət)

Daniyal bu qüxicidiki ikkinqi wə üçinqi məhlukning mənisini sorimidi. Səwəbi bəlkim u bu ikki məhlukning Nebokadnəsər kərgən həykəlning ikkinqi həm üçinqi kışmisoja ohxaxlığını kərgən boluxi mumkin idi. Eyik bolsa baxka haywanlarnı əzining zor eçırlılık wə küqi bilən məəqlup kılıdu. Xuningdək Babil imperiyəsinin yıkılıxi bilən Pars imperiyəsi üstünlükə qıkkən. Ularning üstünlüğü əwjigə qıkkən waqtida, «Ksərksis» isimli padixağının baxqılıkında ular Gretsiyəgə tajawuz kıldı. Uning қoxunuda 2 milyon 500 ming əskər bar idi. Həqiqətən bu bir «eyikaltı» imperiyə idi.

Nemixka bu eyikning «**bir təripi ikkinqi bir təripidin egiz**»? Pars imperiyəsi əməliyəttə ikki beləktin tərkib tapkan, birinqi beliki Medialarning, ikkinqi beliki Parslarning idi. Awwal Medialar beliki küqlük, andın Parslar beliki küqlük boldi. Xunga Daniyal bu eyikning «**bir təripi ikkinqi bir təripidin egiz**»likini kərdi (Medialar bolsa hazır Türkiyə, Iran wə Irakta yaxawatlaşan «Kurd» millitidur).

Əmdi «üq қowuroqa»ning mənisi nemə? Pars imperiyəsinin rawaj tepixi uning üq qong padixaqliğını, yəni Lidya, Babil wə Misirni gumran kılıxi bilən baxlandı. Bu üq padixaqlik dəl Daniyal kərgən həlikə «**eyik qıxlığən üq қowuroqa**»dur.

Lekin «**Bir awaz uningoja: — Ornungdin tur, gəxni yeyixingqə yəwall — dedi**». U bu üq padixaqliki gumran kılıqandin keyin, Pars imperiyəsi baxka nuroqun yurtlar ola besip kirip ixoşal kıldı.

«Daniyal»

(b) Üqinqi məhluk – «Dümbisidə қuxningkidək tət қaniti bar yilpiz» (6-ayət)

Bu məhlukningmu tət bexi bar idi, «**uningə qa һakimlik һöküki berildi**». Xübhisizki, bu «büyük İskəndər» baxkurojan Gretsiyə (Yunan) imperiyəsini kərsitidü. İskəndərning қoxunlrı yilpizdək qaqmaqtək sürət bilən hər jaylarnı besiwaldi. Pəkət 10 yil iqidə (miladiyədin ilgiri 334-323-yillarda) ular Gretsiyədin Misirojıqə, Ottura Asiyadın etüp Hindistanojıqə, Jonggüning qebralırıqa sozulojan zeminni ixojal կildi. Dərəvəkə 6-ayəttə deyilgən «**uningə qa һakimlik һöküki berildi**» degini əməlgə axurulojan. Ottura Asiyadiki kixilər bugüngə kədər bu adəmning 2300 yil ilgiriki təsiridin bəzidə oqlıqja «İskəndər» dəp at koyidü.

Bu məhlukning tət қaniti, tət bexi bar idi. İskəndər əlgəndin keyin uning tət sərdarı eż'ara sokuxup imperiyəni tət belakkə parqılıwətkən

(p) Tətinqi məhluk – «Intayın korkunqluk, dəhxətlik wə ajayib küqlük bir məhluk» (7-ayət)

Bu məhlukni ayrim bir oqayıbanə alaməttə kərgən boluxi mumkin. Bu һaywanni Daniyal tonuydiqan həqkandak һaywanoja ohxatlılı bolmayıtti. U «**intayın korkunqluk, dəhxətlik wə ajayib küqlük**» wə «**u yoojan təmür qixliri bilən owni qaynap ezip yutup, kaldukını putliri bilən dəssəp-qəyləyyti. U aldinkı barlık məhlukkə ohximaytti. Uning on münggüzi bar idı**».

Miladiyədin ilgiriki 63-yili Rim imperiyəsi Gretsiyə imperiyəsidin üstünlükkə qikixka baxlıdı, uzun ətməy Yawropada wə Ottura Xərk zeminləridə həküm sürdü. Rim imperiyəsinin əzidin ilgiriki imperiyələrdin qong bir pərkə bar idi. Baxka imperiyələr ixojal kilojan yurt-zeminləri xu yərlik bəglər wə akşakallar arkılık baxkurojanı. Əmma rimliklər bolsa eż millət-yurtidin bolqanları hər yərdiki həkümardarlıqka orunlaxturdi. Bu həkümardarlar yərlikning əhwalını, ərp-adətlərini qüxənmigəqkə, nətijida nahayiti dəhxətlik, rəhimsiz həkümranlıq yürgüzgənidi. Rimning қanunu həm jazalırı dəhxət rəhimsiz idi. İnsanqa tonux bolqan əng wəhxiy ölüm jazalırıdan birini, yəni «krestkə mihlax»ni ijad kilojanlar dəl rimliklər idi.

24-ayəttə, məhlukning on münggüzi, kəlgüsidi ki on padixahlıkkə wəkillik kılıdu, dəp qüxəndürülidü. Bularning mənisi həykəl putining on barmikining mənisigə ohxaxtur.

Əmma muxu yərdə yengi bir həwərnı kərimiz: — münggüzlərning arisidin «**Yənə bir kiqik münggüz əsüb qıktı. Bu kiqik münggüz əslidə bar bolqan üq münggüzni yuliwətti. Bu kiqik münggüzning adəmningkidək kəzi wə qong gəp kılıdıqan aqzi bar idı**».

8-, 9- həm 11-babtin biz bu adəm toopruluk kəp nərsilərni eginimiz. U bolsa «Məsihning rəkibi», yəni ahir zamanda Hudaqa қarxi qıkıldıqan dəjjaldur. Injilda bolsa u toopruluk yənə bir həwər bizgə berilgənki, u adəm eżini Huda dəp jakarlap pütün dunyaning uningoja ibadət kılıxını tələp kılıdu. Undak bir kixi tehi məydanoja kəlmidi, deyixning hajiti yok. Yənə kelip biz degən ahir zamandiki «on padixahlıq» tehi pəyda bolmədi. Lekin ular məydanoja kəlginiidə, Hudanıng Əz bəndilirli təyyar boluxi kerək, qünki bu kixi: —

(1) awwal «**üq padixahni aqdurup taxlaydu**» (24-ayət), andin: —

(2) «**U Həmmidin Aliy Bolqoqı Hudaqa қarxi kupurluk səzlərni kılıdu**» (25-ayət).

«Daniyal»

(3) «**U Hudaning mukəddəs bəndilirini həlsizlanduridu**» — bəlkim iqtisadiy besim wə ziyanəxlik bilən.

(4) «**U kalendarni wə həyt-ayəmlərni wə mukəddəs əzgərtiwxixni kəstləydu**» — Təwrattin bilimizki, yər xarining kalendar-pəsilliri insaniyətning mənpəeti üçün Huda təripidin bekitilgən. Bəlkim u xixi pəsillərni həm hazır ixlitidiojan kalendarımızni yaxı bəlgiligən waqt-saətni əzgərtməkqı boluxi mumkin. Uningdin sirt, u «**həyt-ayəmlərni wə mukəddəs əzgərtiwxixni kəstləydu**» mu əzgərtməkqı bolidu. «Həyt-ayəmlər» muxu yərdə bəlkim Yəhudiylarqa Təwrat bekitkən mukəddəs həytlərni kərsitixi mumkin.

(5) «**Hudaning mukəddəs bəndiliri «üq yerim waqt» (bir waqt, ikki waqt, əzgərtiwxixni kəstləydu)**» uning həkümənlilikə tapxurulidu» (25:7). 1260 kün dawamida Hudaning bəndiliri uning taripidin zor ziyanəxlikkə ugraydu.

Dikkət kılıxımız kerəkki, bu ahirki padixaḥlıq «pütkül dunyani yutup, uni ayaq astı kılıp, kum-kum-talxan kılıdu», «**U baxxa hərkəndək padixaḥlıqları oħximaydu**». U pütün dunyani baxxuridiojan bir hakimiyət bolidu.

Bu ahirki padixaḥlıq toopruluq alojan həwirimizni yəkünlisək: —

(1) U Gretsiyə imperiyəsinin ornnı basidu;

(2) U həykəlning «ikki yuta-paqılıq»dək, ikki əsiməqə belənidu;

(3) U keyinkı dəvrlerdə parqə-parqə bolup ketidu, yəni padixaḥlılar həm həlkələr arisidiki demokratiyədək bir hil «həqəkü üləxtürülük» bilən baxxurulidu;

(4) Bir «on padixaḥlıq» baskuqi kelidu. Bu asasən pütün dunyani baxxuridu;

(5) Bu on padixaḥlıktın üçünü «kiçik münggüz» («Məsihning rəkibi», dəjjal) aoparduridu;

(6) Dəjjal pütün dunyaning hakimiyitini əz əsidiqə kırğızıp, barlıq adəmning uningoja səjdə kılıxını qattık tələp kılıdu. Xuning bilən uningoja səjdə kılmaydiojan Hudaning Əz bəndiliriga qattık ziyanəxlik kılıdu. Lekin: —

(7) Daniyal ahirida «**goya Insan Oqlıqə ohxax bir zatning asmandıki bulutlar bilən kəlginini**» kərdi. Bu zat Huda oqla yekinlixip uningdin aləmni baxxuridiojan padixaḥlıknı köbul kılıdu. Xuning bilən «**Hər hil tilda səzlixiðiqan kowmlar uning hizmitidə bolsun dəp, səltənat, xəhrət wə padixaḥlıq həqəkü uningoja berildi**» (13-14-ayət). «**Uning səltiniti mənggү solaxmas səltənəttür, uning padixaḥlıq mənggү əhalət kılınmış**».

Bizdə kılqə guman yokki, bu zat Injil bizgə tonuxturojan Əysa Məsihдин baxxa xixi əməstur. Məsih Əysa Əz Əzinə pat-pat «Insan'oqlı» dəp atıqən. Məsilən, Injil «Luk'a» 5:24, 6:5, 7:12, 9:22, 9:26, 9:38, 9:44, 9:56, 11:30, 12:8, 17:22-17:30, 18:8, 19:10, 21:27, 21:36, 22:22, 24:27, «Yh.» 1:51 katarlıqlarını kərung.

Yəni bir sir bar. 22-ayəttə, «Insan oqlı» degən zat «**wakıti kılıp, Hudaning mukəddəs bəndiliri**» bilən birlikə enik kərənidu. Bu həkikətni Injildin obdan qüxinələyimiz. Məsih, Əysanın «Əz əsidiqə has bəndiliri» bilən «bir roh» ikənlikli, xundakla «Əz əsidiqə has bolojan bəndilirinən jamaiti», «Məsihning teni» ikənlikli muxu yərdə bexarət kılındı, keyin Injilda enik axkarılındı.

(6) 8-bab

Қоқтар билən tekə kərünüxi

Bu əqayibanə alamət bolsa 7-babtikidin ikki yil keyin kərsitilgən. Alamatni kərgən yər «Xuxan қəl'əsi» eż wakıtida Daniyal ola nisbətən natonux bolup, Babilda anqə muhim jay əməs idi. Lekin alaməttə wəhiy əlinojan bu ikki imperiyə təhtkə qıkkən wakitlidir, Xuxan қəl'əsi intayın muhim bir mərkəz bolovan.

Daniyal awwal «**ikki münggüzi bar bir қoqkar**»ni kərdi. Uning ezi buning nemini bildürgənlikidin jəzmən guman əlinojanı Parşlar ezelirining «köqdioquqi ərwah»ining bir əlinojanı xəklidə ikənlilikgə ixəndi. Pars padixahı bolsa bexida əlinojan münggüzlük tajni kiyətti.

Pars imperiyəsi bolsa ikki millətning həmkarlıxixi idi. Əlinojarning ikki münggüzi xularni bildürider. «**İkki müngküzi bar bir əlinojanı qong əstəng aldida turojanlığını kərdüm. Uning Müngküzi egiz bolup, bir müngküz yənə biridin egiz idi; egizrək bolovan müngküz yənə birsidin keyinrək əsüb qıkkanıdi**». Bu nemini bildürider? Yukarıda deginimizdək, Medialiklar awwal küqlükərək millət idi. Keyin Parşlar ulardin üstün turojan. Keyinki imperiyəning padixahlırinining həmmisi Pars millitidin idi.

Əlinojanı «**münggüzləri bilən əqəb, ximal wə jənub tərəplərgə əsüwatkan idi**». Pars imperiyəsi bu üq tərəpkə kengəygən. Ularning barlıq uruxlari əqləbilik id. «**Həqkandak haywan uningoja təng keləlməytti wə həqkim həqkimni uning qanggilidin əltənəlməytti**». Lekin xərkəy tərəptə həqkandak uruxlarnı əlinojanı kılımdı. U «**barəqanseri həywətlik bolup ketiwaterattı**».

Muwəppəkəyişlər arısida əlinojan tuyuksız bir qong awariqilikdə uqrayıdu. Tuyuksız əqəb tərəptin bir «**kəzgə kərünərlik qong bir münggüzlük**» bir tekə uningoja hujum əlinojanı. Uning qong müngküzi Daniyalning dikkətinə tarttı. Keyin Daniyal ola (21-ayattə) bu tekining Gretsivəni bildürgənlikli ukțuruldi. Daniyalning dəwrində Gretsivə Ottura Dengiz boyidiki kəp «bəqlik» bolovan əhmiyətsiz naħayiti kiçik bir dəlet idi. Daniyal uning Pars imperiyəsinə hujum kıləjanlıqıja karap qokum bək həyran əlinojan boluxi mümkün.

Daniyal kərgən bu ixlar əqayibanə alaməttin 180 yil keyin yüz bərgən. Granikus degen dərya boyida (bu kərünəx bir dərya boyida berilgən), 21 yaxlıq yigit «Büyük Iskəndər» intayın tez yürüx əlinojan 35 ming kixilik əlinojanı yetəkləp, zor (birnəqqə yüz ming kixilik) bir Pars əlinojanını məoşlup kıldı. Bu əqləbidin keyin u Pars imperiyəsinin həywisi pütünləy bitqit kıldı. Uqinqi baskuq, əyni wakıttiki Pars imperiyəsini baza əlinojan yengi imperiyə Misir, Efiopiya, Həindistan həm həzirki Əzəbkəstanıqıq sozulətti. Lekin u kəp hərək iqtənlilikin 33 yexidilə elüp kətti. Uning imperiyəsiga igə bolux üçün sərdarlıridin tət kixi eż'ara jəng kıldı. Nətijidə, tət sərdarlıning hərbiri eż aldi ola imperiyəning bir bəlikini idarə kıldı.

Ulardin biri «Silyukus» Suriyə həm həzirki Türkiyəni idarə kıldı. Uning əwlədliridin Hudaoja karita rəzil kupurluk səzələydi ola, Hudanıng məmin bəndilirigə eż bolovan bir padixah qıktı. Uning ismi «Antiookus Epifanis» idi. Uning təhttə olturojan wəkili miladıyədin ilgiriki 175-164-yillar id. U eżini Huda dəp jakarlidi wə həkələrnin uningoja qokunuxini tələp kıldı. U Hudanıng Yerusalemıdiki mukəddəs ibadəthanisida kılınilip turojan kurbanlıqlarını əməldin kəldurup, ularning ornda kurbangah üstidə bir qoxkını kurbanlıq kıldı. Musa arkılık berilgən mukəddəs kənununing kəqürüləmisini saklıoja kixilərni əltürüwətti. Uning wəhimisi astida bəzi

«Daniyal»

Yəhudiylar etikadidin tenip yoldin ezip yıkıldı. Xunga bu bexarət uning toopluluk: «**Bu tət münggüzning iqidiki biridin yənə bir münggüz əsüb qıktı. U kiqik münggüz əsüb intayın həywətlik boldı, jənub, xərk tərəplərgə wə «güzəl zemin»oja** (yəni Pələstingə) ətarap təsir küqini kengəytti. **U intayın həywətlik bolup, hətta samawiy қoxundikilərgə hujum kılqudək dərijə yətti, samawiy қoxundikilərdin wə yultuzlardın bir munqisini yərgə taxlap, ularning üstigə dəssidi»** (9-10-ayət).

11-ayət bolsa: — «**U tolimu məqrurlinip, hətta samawiy қoxunning Sərdari bilən təng bolmaqçı bolup, ibadəthanida Sərdaroja atap kündilik қurbanlıq sunuxni əməldin қaldurdu, həmdə Sərdarning ibadəthanisidiki «mukəddəs jay»ni wəyrən kiliwətti.**

«**Samawiy қoxunning Sərdari**» degən zatning kim ikənlikli biwasitə deyilmigən. Birak Hudaşa atap «kündilik қurbanlıq»ning Uningoimu atap sunilidiojanlıkı eytildi. Bizdə yənə kılqə guman yokki, «**samawiy қoxunning Sərdari**» degən zat dəl «**Hudanıng Səz-Kalami**» bolovan Məsih Əzidur.

Mukəddəs ibadəthanining buzuluxining wə bu ziyankəxlikning «**gunah tüpəylidin**» ikənlikli bizgə deyildi (12-ayət). Demək, bəlkim Əz həlkinqing gunah kılqanlıqlıridin Huda bu yaman ixlarqa yol koyidu.

Daniyal əz halkı wə mukəddəs ibadəthanining bu ziyankəxliklər wə buzuluxlar astıda ənqə uzun turidiojanlığını soriqinida, uningoşa jawabən: «**ikki ming üq yüz keqə-kündüz dawamlıxidu**» (təhminən 6 yil 4 ay) dəp jawab berilgən.

«Antioküs Epifanis»ning Yəhudiylarnı harliojanlığının miladiyədin ilgiriki 171-yili baxlanıjanlığını bilimiz, əmma axu yıldiki əksyi kündə ikənlikini toptooqra bilməymiz. Əmma biz kurbangah üstigə koyulovan, Hudanı əhəkarət kılqan xu qoxķining məminlər təripidin elip taxlanıjan künining Hudanıng mukəddəs ibadəthanisining käytidin paklanojan künü ikənlikini, yəni dəl miladiyədin ilgiriki 165-yili 25-Dekabr ikənlikini bilimiz. Bu künning aliddiki künlnəri 2300 kün hesablisək, miladiyədin ilgiriki 171-yil 9-Sentəbrə toqra kelidu. Undakta bu kün ziyankəxliklərning dəl baxlinix künü bolovan bolidu. Xunga bu qorkunqluk wə yirginqlik ixlarning əhəman tügəydijanlıkı həmdə tügəydijan waktı aldın eytilqan bu ajayib bexarət xu azablıq künlnərdə Hudanıng Əz bəndilirigə nəkədər riqəbat wə nəkədər təsəlli bolovan boluxi kerək!

21-25-ayətlərdə, bu bexarətlər Daniyal ola qüxəndürüp berildi. Bulardın bəzi təpsilatlarnı biz yukarıda muzakirə kıldıq, Lekin 19-ayəttə ixtililgən ibarə tolimu alahididur: —

«**Mən hazır sanga Hudanıng oqəzipi kəlgən məzgildə keyinkı ixlarning կandak bolidiojanlığının kərsitip berəy.**

«**Hudanıng oqəzipi kəlgən məzgil**» bolsa Daniyal obdan bilgəndək, Hudanıng oqəzipi yər yüzdikilərgə təkəlidiojan, ahir zamandiki künlnəri kərsitsidu. Xunga pərixtə Daniyal ola yənə: «... **Bu oqayıbanə alamət kəp künər keyinkı kəlgüsü tooprısididur**» dəp beridu.

23-ayət: «**Bu padixahlıklarning ahirkı məzgili**» bəlkim Pars həm Gretsivəningla əməs, bəlkı ilgiri tiloja elinojan, Daniyal kərgən («yat əllər»din bolovan, Yəhudiylarning bolmiojan) «tət padixahlıq»ning ahirkı məzgiliini kərsitsidu. Qünki (2- həm 7-babtin kərginimizdək) bu tət padixahlığının zaval tepixi bilən ahirkı zamanoqa kelimiz. Xu qaqdila, «**asılılık kılqarıqların gunahı toxidu**» (23-ayət) degili bolidu.

«Daniyal»

Yukirida tiloqa elinojan «Antiokus Epifanis» dəl əzi kelidiojan dəjjalning bir hil sayisi yaki «obraz-ərniki» idi. 23-25-ayat: — (toluk berimiz)

«... Tolimu nomussız, qıgix məsililərni bir tərəp kılalaydiqan bir padixaḥ məydanıq qıkıdu. Uning küqi heli zor bolidu, lekin əməliyyəttə bu küq əzlükidin qıkmayıdu; u misli kərəlmigən wəyranqılıknı kəltürüp qıkırıdu. Uning ixliri jəzmən onguxluq bolup, nemini halisa xuni kılalaydu. U küqlüklərni wə Hudanıng mukəddəs məmin həlkini yokitidu. Əz ustatlıki bilən uning nazariti astida hərkəndək hıylə-mikirlik heli ronaq tapıdu. U kənglidə təkəbburlixip əzini qong tutidu; baxkilarning əzlirini bihətər hes kilojan wakətidin paydilinip tuyuksız zərb kılıp nuroqun kixilərni əhalak kılıdu; u hətta oquqtın oquq «Əmirlərning Əmiri»gə karxi qıkıdu. Lekin u ahirda insanların əkolisiz əhalak kılınidu».

Bu ixlar pəkət «**asiylik kıləquqıllarning gunahı toxkan**» (23-ayət) waktida yüz beridu. Bu ibarə nemini kərstidü? Muqəddəs Kitabning toluk təlimlirigə asasən bilimizki, Huda insanıqı intayın səwr-takətlilikdər. U hərbir insanni towa kılıx, xundakla uning kəqürümigə igə boluxtiki barlıq pursatka erixsun dəp takətlilik bilən saklaydu. Birak, dunya tarixidə adəmlər xu dərijigə yetiduki, ular gunahlıları tüpəylidin kəngli kəttik bolup ularda towa kılıxımı imkaniyət bolmayıdu. Ularning kəngli kattikləxip: Hudaqə «mehir-xəpkitingni halimaymən» dəydi. Bu bolsa «**asiylik kıləquqıllarning gunahı toxkan**» waktidur, yəni «**Hudanıng əzəzipi kəlgən məzgildə keyinkı ixlar**»ning wakti bolidu. Xu qədər «**Əmirning Əmiri**» (25-ayət), yəni Məsih Əysə bu dunyaqə käytip kəlgən wakıt bolidu. Dəjjal uningə qarxi tursimu, u «**insanlarning əkolisiz** (demək, biwasitə Huda təripidin) **əhalak kılınidu**».

(7) 9-bab

«Yətmix həssə yəttə»

Muxu yerdə biz «Daniyal» kışmining əng jəwħirigə həm bəlkim pütün Muqəddəs Kitabning əng uluq bexarətliridin birigə kelimiz. Qünki pəkət tet ayət iqidila Yəhudiy həlkinqə nisbətən ahir zamanlarçıqə dunyanıng pütün tarixi eytip berilidü. Əng muhimi, Huda bu dunyaqə əwətməkqi bolovan Ətəkəzələqçisi həm kəlgüsədə aləmning Padixaḥı bolidiojan Məsihning «məydanıq qıkix» waktini aldın eytidü, xuning bilən bizni jəzman uning kim ikənlilikini bilix pursuti bilən təminlaydü.

Daniyal Təwrattiki «Yərəmiya pəyojəmbər» kışmidin təwəndiki yərlərni okuwatqanidi:

— «**Bu pütün yər-zemin** (Pələstin) **harablixidu həm həklərni kəttik qəqütidu wə həyranqılıkta kəlduridu; bu** (Pələstin ətrapidiki) **əllər Babil padixaḥıqə yətmix yil kül bolidu**» («Yər.» 25:11)

«**Pərvərdigar mundak dəydi: Yətmix yıldın keyin Mən silərni yoklap, əslidə silergə bərgən bərikət wədəmgə əməl kılıp, silərni bu yurtungalarqa käyturimən**». («Yər.» 29:10)

Daniyal miladiyədin ilgiriki 605-yili Babil təripidin əsirgə elinojan. Aridin 67 yil etüp, Parslıq imperator Ərəb Babil imperiyəsini aqdurup, Darius isimlik birsini Babilning təhtigə olturoquzup padixaḥ kıldı. Əmdi «yətmix yil»ning toxuxiqimu az kıldı. Yərəmiya həm Yəxaya pəyojəmbərlər bexarət kılıqandək, Isra'illar əz dəlitigə käxtixi bilən, Huda Əz padixaḥlıkini ularning arisida bərpa kılamdu-yoq? Həzərzi İbrahimning əwlədlirili bolovan Yəhudiylarqa Huda bərgən nuroqunliojan güzəl wədilər əməlgə axurularmu? Rast, alaməttə kerüngən (Hudanıng padixaḥlıkının ilgiri bolidiojan) Gretsiyəning padixaḥlıkını həm tətinqi sırlıq padixaḥlık tehi pəyda bolmadi. Lekin Daniyal pütün kəlbi bilən Hudanıng padixaḥlıkioja təxna idi. U Hudaqə dua bilən izdinixkə baxlıdı.

«Daniyal»

Daniyal bolsa bir «realist». Demək, u əz əzini aldaydiqan kixilərdin əməstur. Əz həlkı 70 yıl Babiloğa sürgün kılınqan bolsimu, ular tehiqə əzlirining Babil imperiyəsi əsir klinixidiki səwəbni tonup yətmigənidi. Əslı gunahlıridin tehiqə ayrılmıqanlığını Daniyal ikrar kilmay қalmaydu. Əmma Huda degən Huda, Uning bilən hərkəndək ixning mumkinqliki bar, xunga u dua kilişkə, əzining ərindaxlirining, xundakla ata-bowlirinining gunahlırını ikrar kilişkə baxlıdi. U Hudadin, ularning kəp gunahlırişa karimay Əzining rəhİM-xərpkitidin ularını kəqürüm kilişkini yelindi. U bəlkim kün boyı dua kilişkini baxlı bolsa kerək, qünki u bizgə (21-ayət) uning qarqap kətkənlikini ukturidu.

Jəbra'il — Hudanıng uluq həwərqisi uningə qədəməti. U Daniyal dua kilişkini baxlıxi bilənlə əzining Hudanıng buyrukını anglioqanlığını dəp bərdi. Əmma buyruk berilix wakti bilən Daniyal ola yetix wakti arılıkda bir məzgil bar idi. Jəbra'ilning yolini jin-xəytanning tosuwelixi bilən u keqiktimu-kəndək? Biz bilməymiz. Ixkiliplər dua kilişkini mühim, Hudanıng duayımızni anglioqanlığını bilip yətkiliqə dua kiliwerix naħayiti mühim.

Jəbra'il ərkəlgən həwər bəlkim Daniyal əslidə ümid bilən kütkən jawabning tətürisidur. U Hudanıng padixaħlikinən baldur kərünüxini, az degəndimə bu «70 yıl»ning ahirida pəyda boluxını halaytti. Buning ornida uningə: «**Huda təripidin «yətmix həssə «yəttə wakıt»» sening həlkinq bilən mukəddəs xəhiring üstiga bekitilgən**» dəp həwərləndürdüldi.

Əmma «**yətmix həssə yəttə**» degən nəmə («wakıt» degən söz əslidiki ibraniy tekistə yok idi)? Əlwəttə wakıt bolux kerək, lekin ənqəp wakıt? Əslidə bu babta Daniyal Yərimiya pəyojəmbər degən «yətmix yıl» toopruluk oyloqanıdi. Xunga təbiyyi əhalidə bu «wakıt» yılını kəsitixi kerək. Undakta Daniyalıning Hudanıng padixaħlikioja təxna bolojan duasıqə eri xəkən jawab, «yətmix yıl» əməs, bəlkim «yətmix həssə yəttə» yıl idi. Hudanıng ərəp əhalidən bu məmin bəndisi (bəlkim 83-85 yaxta) üçün nemidigən dəhəxətlik bir jawab-hə! Uning üstigə, bu «70 həssə yəttə» tehi baxlanmioqan idi!

Babilliklər həm Parslıklar ixtlidioqan «wakıt» yaxşı yil 365/366 künlük əməs idi, bəlkim 360 künlük idi, yəni bir yil 12 ay, bir ay 30 kün idi. Ular hərbər nəqqə yıldın keyin bir 13-ay (kəbisa ay)ni əksər, «kuyax yıl»ıqə tooprılaytı. Ular ərəp «wakıt» yaxşı yili əzi 360 kün idi (ohxax wakıt sistemisini «Yar.» 7:11, 8:3-4, «Dan.» 7:25, 12:7, «Wəh.» 11:2-3, 12:6, 14, 13:5tin kərgili bolidu).

«Huda təripidin «yətmix həssə «yəttə wakıt»» sening həlkinq bilən mukəddəs xəhiring üstigə bekitilgən».

Bu jümlidə, «bevitilgən» degən söz, əslidə «kesim kiliqan» dəp elinoqan. Buni qüxinix üçün 2-bab həm 7-babta deyilgən «Yəhudiylardın bolmioqan tet imperiyə» toopruluk oyliximiz kerək. Xu bablardikı bəxarətlərde dunyanıng pütün tarixi ahir zamanıqə «Yəhudiylər»ning nukətisidin dəp berilgənidi. Bu pütün məzgil Injilda «yat əllərning wakıti» dəp atılıdu («Luka» 21:24 və «Luka»diki «koxumqə söz»nimü kərung). Əmdi bu wakıtlardın «Yəhudiylarning tarixi» üçün məlum bir məzgil, yəni «yətmix həssə yəttə wakıt»ni Huda «kesim kiliqan». Bu məzgil iqidə altə ix əməlgə kəltürülidü: — (24-ayət)

- (1) «**itaatsizliklərni tizginləx**»
- (2) «**gunahları tügitix**» (iskənjigə elix, əsir kilişk)
- (3) «**ķəbîhlik üçün kafarət kəltürüt**» (kəqürüm kurbanlıq kilişk)»

«Daniyal»

- (4) «**mənggülük həkkaniyilikni üstün orunoşa köyux**» — Həkkaniyilikka tolojan yengi bir dəwr məydanoşa kelix.
- (5) «**bu oqayıbanə alamət bilən barlıq pəyojəmbərlərning səzlərini əməlgə axurux**»
- (6) «**mukəddəs ibadəthanidiki «əng muğəddəs jay» yengibaxtin məsihlinix** (mukəddəs kılınix)».

Tekistning izahatida deyilgəndək, «mukəddəs kılınix», Musa pəyojəmbərgə berilgən mukəddəs ənənənin asasən, «puraklıq mukəddəs may» sürülük bilən kılınıdu. İbraniy tilida bu söz əslidə ««məsih» kılınix» dəp atılıtti.

Bu «mukəddəs ibadəthana» Daniyalning waktida məwjut bolmiojan bir ibadəthanini kərsitudu. U Yerusalemda selinidiojan, Əzakiyal payoqəmber bexarət kılınan həm xundakla Daniyalning həwiri barolojan, bügüngə kədər tehi kurulmiojan bir ibadəthanini kərsitudu.

«Xuni bilixing wə qüixinix kerəkki, Yerusalemni yengibaxtin əsligə kəltürüp bina kılıx buyrukçı jakarlanıqandin tartıp, Məsih degən əmir məydanoşa qikquqə yəttə həssə «yəttə wakıt» əşyulujan atmış ikki həssə «yəttə wakıt» etidu. Yerusalem xəhiri yengibaxtin bina kılınip, məydan-koqılar wə sepil-istiḥkam barlıqka kəltürülidü, əmma bu bisərəmjan künllərdə bolidü» (25-ayət).

Pars imperatorlari Yerusalem tooprısında jəmiyy bolup tət yarlıq qılırdı. Ular: —

- (1) Körəxning yarlılığı. Miladiyədin ilgiriki 539-yili, «mukəddəs ibadəthana» kaytidin kürulux üçün (Təwrat, «Əzra» 1-bab, 1-4-ayət, «2Tar.» 26:22-23ni kərüng).
- (2) Körəxning yarlıqining təkrarlinixi, «ibadəthanini kaytidin kürux» üçün — (Təwrat, «Əzra» 6-bab, 1-12-ayətni kərüng).
- (3) Həzriti Əzraçığa qikirilojan yarlıq — bu mukəddəs ibadəthanoja berilidiojan təminatlar, jümlidin kurbanlıq kala-koy, kurbanlıq kılıquqi «kaḥin»larça berilidiojan daramat, tehimu kəp kixılarning Pələstinqə kaytixioqa yol köyuxni bekitkən yarlıq idi (Təwrat, «Əzra» 7-bab, 11-26-ayətni kərüng).
- (4) «Nəh.» 27- wə 8-ayəttə hatirlılangən Pars padixahı «Atarksərkis»ning həzriti Nəhəmiyaçığa bərgən yarlığı. «Yerusalem xəhiriini kaytidin kürux»ni iqigə alojan yarlıq pəkət muxu birlə yarlıqtur. Okurmənlərinin əzi bu yarlıq Jəbra'il bexarət kılınan yarlıq ikənlilikini təwəndiki təpsilatlıridin kərələydi: —

«**Mən** (Nəhəmiya) **padixahka:** —

«**Əgər padixahımning kəngligə muwapiq kərünsə, külliri əzlirining aldida iltipatka erixkən bolsa, meni Yəhudiyəgə əwətkən bolsila, ata-bowilirimning kəbriliri jaylaxlaşan xəhərgə berip, uni yengiwaxtin kürup qıksam**» — dedim.

Padixah (xu qaoqla hanix padixahning yenida olturnatti) məndin: «Səpiringgə ənənəlik wakıt ketidü? Қaqan əytiq kelişən?» — dəp soridi. Xuning bilən padixah meni əwətxin muwapiq kərdi; mənmu uningoşa əytiq keliidiojan bir wakıtını bekittim. Mən yənə padixahıtin: «Aliyirioqa muwapiq kərünsə, manga dəryanıng u kətidiki waliylarıq meni taki Yəhudiyəgə baroquqə ətkili köyux toopruluk yarlıq hətlərini pütüp bərgən bolsila; wə yənə padixahlıq ormanlıqioqa əytiq kərünsə, Asafka mukəddəs əyqə təwə bolojan kələning dərwaziliri, xuningdək xəhərning sepili wə əzüm turidiojan əyqə ketidiojan limlarnı yasaxlaşdırmaq kərəklik yaqıqlarını manga berix tooprulukmu bir yarlıknı pütüp bərgən bolsila» — dedim. Hudayimning xəpkətlik kəli üstündə boloraqka, padixah iltipat kılıp bularning həmmisini manga bərdi». («Nəh.» 2:5-8)

«Daniyal»

Bu yarıqlik bolsa «Artaksərksisning 20-yili, «Nisan» ayda» qüxürüldi. «Nisan» ay, adəttə 3-ay ətrapida bolidu. Padixah Artaksərksis miladiyədin ilgiriki 464-yili 2-ayda təhtə qıkkən. Xunga uning «20-yili, «Nisan» ay» (uning birinqi «toluk yil»ini 1-yili dəp həsablıqanda) miladiyədin ilgiriki 444-yili 3-ayning 4-küni baxlanoğan. Bu kün bolsa bexarətni «həsablaxning baxlinix nukətisi»dur.

Huda bekitkən wakıt nemixkə «yəttə həssə «yəttə wakıt» қoxuloğan atmix ikki həssə «yəttə wakıt»» (əng ahirki «yəttə» keyin tilqə elinoğan) dəp bəlünqən? Birinqi məzgil, yəni «yəttə həssə yəttə» nemini bildüridu? Bu məzgil, yəni $360 \times 7 \times 7 = 17640$ kün, («kuyax yili boyiqə təhminin 48 yil») Yerusalem yengibaxtin կurulidioğan, qong awariqilik bolidioğan məzgil bolidu. Bexarətta deyilginidək: «Yerusalem xəhiri yengibaxtin bina կilinip, məydan-koqilar wa sepilistihkam barlıkka kəltürülidu, əmma bu bisərəmjan künlerdə bolidu» (Nəhəmiyaqə bərgən yarlıqta, «xəhərning sepiyi» alaһıda kərsitilgən). Baxka bir jəhəttin eytkanda, bu «7 yəttə» məzgil, Təwrattiki əng ahirki «Malaki pəyoqəmbər» degən kismi bilən tütgəydi. Əmma bekitkən «(62+7) yəttə wakıt» məzgili üzlüksiz dawamlıxitdu.

Əgər deginimizdək «bir wakıt» 360 kün bolsa, «(62+7) yəttə wakıt» $360 \times 69 \times 7 = 173880$ kün bolidu.

Miladiyədin ilgiriki 444-yili 3-ayning 4-künidin baxlisak, bu məzgil bizni miladiyədin keyinkı 33-yil 3-ayning 29-künigə kəltürülidu. Bu kündə nemə ix yüz bərdi? Təwəndə jawab berimiz.

Biz awwal Injil «Luča» 3-bab, 1-3-ayətni kərsək: «**Rim imperatori Tiberiyus Kəysərnin səltənitining on bəixinqi yili... Hudanıng səz-kalami qəldə yaxawatkan Zəkəriyanıng oozi Yəhya pəyoqəmbərgə kəldi**».

«**Rim padixahı Tiberiyusning... 15-yili**» xülbəsizki, miladiyədin keyinkı 28-yili 8-ayning 19-künidin 29-yili 8-ayning 19-künigiqə bolidu. Hərbir tarixxunas bu nuktiqə қoxulidu. Xunga «Yəhya pəyoqəmbər», yəni «Yəhya qəmüldürgüqi» bu məzgil iqidə ezining Məsih Əysani tonuxturidioğan alaһıda hizmitini baxlıdi. Injilning birnəqqə yeridin bilimizki, Məsih Əysanıñ oquq-axkara hizmiti üq yerim yil idi həm bu məzgil uning Yəhya təripidin qəmüldürülüxi bilən baxlandı.

Məsihning «hizmət məzgili»ni kəndak üq yerim yil dəp bilimiz? — Uning hizmət məzgili idə tət ketim «pasha həyt»i (etüp ketix həyeti) etkezüldi (Injil «Yuhanna», 2:12, 4:45, 6:4 həm 12:1). Bu həyt hər yili 3- yaki 4-ayda etküzülidu. Bu tət həytning əng ahirki ketimkisida, Məsih Əysa krestkə mihilinip eltürüldi. Məsih Əysa Yəhya pəyoqəmbər bilən uqrıixıtnı ilgiri, Yəhya pəyoqəmbər qəldə malum wakıtnı talim berix bilən etküzüxi kerək idi. Muxu həm baxka birnəqqə səwəbtin, Məsih Əysanıñ Yəhya təripidin qəmüldürülüxi, xundaqla կilidioğan hizmiti üqün Muqəddəs Röhninq küq-ķudritini կobul կilixi, miladiyədin keyinkı 29-yili küz pəslidə bołoğanidi, dəp կaraymız.

Buninga üq yerim yil қoxulsa miladiyədin keyinkı 33-yilidiki «pasha həyt»ı toqra kelidu. Əmdi miladiyədin keyinkı 33-yili 3-ayning 29-küni zadi nemə ix yüz bərdi?

Xu künü təwəndiki wəkə yüz bərdi: —

«Daniyal»

(«Yh.» 12:12-15)

«**Ətisi, «etüp ketix heyti»** (pasha heyt)ni etküzüxkə kəlgən zor bir top halayıq Əysanıng Yerusalem oja keliwatkanlığını anglap, kollirioja horma xahlırını tutuxğan haldə uni қarxi alojili qıkixti wə: «Xükür-hosanna! Pərvərdigarning namida Kəlgüqi, Isra'ilning Padixaḥioja mubarək boløyay!» dəp warkıraxtı.

Əysa bir təhəyni tepip, uningoja mindi; huddi muğaddəs yazmilarda mundaq pütülgəndək: —«**Qorkma, i Zion kizi! Mana, Padixaḥing exək təhiyigə minip keliwatidu!**»

Yənə Injil, «Luka», 19-bab, 28-44-ayətni kərüng. Təwəndə biz bu ahirki ayətlərdin nəkəl kəltürümüz: —

«**Əmdi Əysa Zəytun teoqidin qüxtüx yolioja yekin laxkınıda, pütkül muhlislar jamaiti xadlini, eż kəzi bilən kərgən kudratlık möjizilər üçün awazini kətürüp:** «Pərvərdigarning namida kəlgən padixaḥ mubarəktur! Asmanlarda tinq-inaklık tikləngəy, ərxıəlada xan-xərəp ayan boløyay!» dəp towlixip Huda oja mədhiyə okuxka baxlıdi.

Ləkin topning iqida bəzi pərisiyələr uningoja: Əy ustaz, muhlisiringoja muxu gəpliri üçün tənbih bər! — deyixti...

— Biraq u ulaqə jawabən: Silərgə xuni eytayki, bolar jim turoqan bolsa, hətta bu taxlarmu quşan selişkən bolatti, — dedi.

Əmdi u xəhərgə yekinlixip uni kərüp, uning üçün yioqlap mundak, dedi:

— I Yerusalem! Sən bugün xu künündə, tinq-amanlığın elip kəlgən ixlarnı bilsəng idil! Kaxki, bu ixlar hazır kezliringdin yoxurundur. Qunki xundaq künər bexingoja keliduki, düxmənliring ətrapıngı kaxa-istihkam bilən korxap, seni կamap tət tərəptin kistaydu. Ular seni wə seplingning iqingdiki balılıringni yər bilən yəksən kılıp, hətta taxni taxning üstidimu kəldurmayıdu; qunki Hudanıng seni yokliojan pəytini bilip yətmidinq.

Xunga dəl bu künü, yəni Nəhəməyanıng dua kılıxi bilən Artaksərkis pərmanni qüxürgən dəl 173 ming 880 kündin keyinkı kündə, Əysa Isra'il oja ularning wə xundaqla dunyanıng «Kutkuzoquqi-Məsih» i həm Isra'ilning padixaḥı dəp jakarlandı. Bu bolsa Jəbra'il Daniyal pəyəqəmbərgə bərgən bexarəttiki həwər idi:

«**Xuni bilixing wə qüxinixing kerəkki, Yerusalemni yengibaxtin əsligə kəltürüp bina kılıx buyruķı jakarlanıqandan tartıp, Məsih degən əmir məydanoja qıkkuqə yəttə həssə «yəttə wakit» қoxulojan atmix ikki həssə «yəttə wakit» etidu.**

Xu künü Məsih Əysa «təhəygə minip» Yerusalem oja kirip yənə bir bexarətni, yəni dəl Zəkəriya pəyəqəmbər bərgən bexarətni əməlgə axurdi. Xunga Məsih Əysanıng kim ikənlikli toqqruluk həqkimning kallisida guman bolmisa kerək. U bolsa Huda bu dunyo oja əwətkən Kutkuzoquqi-Məsih. Uningsiz gunahlarning həqkandaq kəqürüm kılınxı yok. Yəhudiylər xu künü uni toluk kıləqən bolsa, nemidegən yahxi bolar idi-hə! Ləkin ular kəbul kılmidi. Məsih Əysanıng ular oja degənlirigə yənə dikkət kiling: —«**Sən bugün xu künündə, tinq-amanlığın elip kəlgən ixlarnı bilsəng idil! Kaxki, bu ixlar hazır kezliringdin yoxurundurl!**». Olayət zor bir top adamlar Uni қarxi alojini bilən, «pərisiyələr» degən diniy məzħəpdikilər həm əmirlər ahirida Uni qətkə qakçı. Kixilər bugünə Uni qətkə qakmaqta — nemidegən pajıəlik, qunki ular Uning ezlirigə kəndək aman-hatırjəmlik berələydiyojanlığını zadi bilməydu. U Yerusalem üçün yioqliqandək, bu kixilər üçünə yioqliqən bolatti. Қadirlıq okurmanın dostum, U siz üçün yioqlimisin!

«Daniyal»

Keyin yənə nema ixlar kelidu? Bexarət dawamlixidu: — (26-ayət)

«**Bu atmix ikki «yəttə wakıt» məzgili etkəndin keyin Məsih üzüp taxlinidu** (əltürülüldü), **Uningda həqnərsə kalmayıdu**».

Kutkuzojuqi-Məsih əltürülüldü! Bu tolimu pajıəlik ixtək kərünməmdü?! Huda kutkuzux məksitidə əwətkən kixi əltürüldi! Bırak yioqlima, kədirlik kitabhan, bu wəkəning ezi Həmmigə Kadir Huda təripidin pilanlanoqanidi. Məsih Əysanıng krestkə mihilinixi, tasadipiylıktın əməs, bəlkı Hudanıng uluq pilanidindur! Dəl bu dəhəxətlik ix arkılık Məsih Əysa pütün insaniyətning Kutkuzoquqisi bolup qıktı. Qunki U gunahsız bolup, pütün insaniyətning gunahlarını ez üstiga alojan. Xundak kılıp U sizgə wə manga gunah tüpəylidin tegixlik bolovan jazani, hərbir etikəd kılqan kixığa nijat, manggülük həyat bolsun dəp, U ezi köbul kılqan. Daniyalqa berilgən bexarəttə deyilgəndək, siz wə mən üçün «**mənggülük həkkəniyilik üstün orunoja koyuləjan**» bolidu — Məsihning elümi barlıqka kəltürgən «mənggülük həkkəniyilik»ka erixələymiz. Bu həkikətən hux həwərdür!

Bexarətning muxu yeridə, «70 həssə yəttə wakıt»ning iqidiki «69 (təkistə 7+62) həssə yəttə wakıt» bilən «ahirkı yəttə wakıt»ning arılıkdidiki bir məzgil wakıt kərsitilidu. Məsih Əysa xu «62 «yəttə»»din 5 kün etkəndin keyin krestkə mihlandı (bəzi alımlar bu məzgillərning baxlinixini səl aldiqə sürüp həsablıqını bilən, bəribir «62 «yəttə»»din keyin Məsih «üzüp taxlinidu»). Həzir bexarəttiki yənə birnəqqə wəkəning waktı Məsihning elümigə əgixidu, həm ahirkı «yəttə wakıt» kelidu: —

(yənə 26-ayət) «**Kəlgüsidə bolidiojan əmirning həlkə bu xəhər bilən mukəddəs ibadəthanini gumran kılıdu**».

Məsih Əysa «Luğa» əsasında, 19-bab 43-44-ayəttə agaḥlanduroqandək, rimliklär kelip Yerusalem xəhirini muhasırə kıldı. Bu miladiyədin keyinkı 66-yili idi. Bu muhasırə üç yerim yıl dawamlixip, intayın dəhəxətlik kırqinqılıq həm wəyranqılıq bilən ayaqlaxtı. Məsih Əysa «Luğa» 21-bab, 6-ayəttə degəndək, ibadəthanida «**Xu künlər kəliduki, həttə bir tal taxmu tax üstidə əldən kəldirulmay, həmmisi gumran kılınidu**». Daniyalqa berilgən bexarəttiki «**Əmirning həlkə bu xəhər bilən mukəddəs ibadəthanini gumran kılıdu**» degən səziga yəna dikşət kılıng. Gumran kılıdiojan «kelidiojan əmir» əməs, bəlkı uning həlkə. Lekin ular dərvəqə ohxax milləttin, yəni rimliklardındır. Miladiyədin keyinkı 70-yili, rimliklär Yerusalem oja besip kirixi bilən, sərdar Titus mukəddəs ibadəthanoja (qiraylıqliki üçün) həm baxxa bəzi qiraylık imarətlərgə təqməngələr deyər kattıq, buyruqni əskərliriga qüxürgənidi. Bırak əskərlərning kəhri xunqə kaynap kətkənki, u ularni tizginliyəlmidi. Ular yalkunluk məx'əllərni ibadəthanoja attı, nətijidə ibadəthana yərgə təng dərijida kəyüp kətti. Tamlirioqa kapliojan altun erip tamning tax araqlırıqə ekip kirip kattı. Ot əqkəndin keyin əskərlər harabə kirip altunoqa kol selix üçün ibadəthanidiki «**bir tal taxmu tax üstidə əldən kəldirulmay**» hərbir taxni ərūwətti. Məsih Əysanıng səzləri, Jəbra'ilning Daniyalqa degənlərimu səzməsəz əməlgə axuruldu.

«69 yəttə» wakıt həm ahirkı «bir yəttə» wakitta eniç bir arılık bar. Qunki awwal «Yerusalem yengibaxtin կուրուն» andin gumran kılınidu. Andin yənə bir kətim կուրուն, qunki ahirkı «yəttə»da Yerusalem, xundakla ibadəthana yənilə məwjut bolidu.

«**Kəlgüsidə bolidiojan əmir**» — Məsih əməs, bəlkı bir rimlik yaki 2- wə 7-babta deyilgən «tətinqi padixahlıq»ka təwə bolovan bir kixidur. U bolsa 7-bab 8-, 25-ayəttə deyilgən kixi həm 8-bab, 23-25-ayəttiki kixidur.

«Daniyal»

«Bu akiwət kəlkündək besip kelidu».

Mukəddəs Kitabta, «kəlkün» izqıl һalda qoxunlarning besip kirixigə simwol kılıp ixlitilidu. Yerusalemning miladiyədin keyinkı 70-yildiki gumran qılınixidin keyin yənə bir gumran qılınixi bolidu. Yerusalem kaytidin қurulup, bügüngə kədər bu akiwətkə təyyar turidu.

«Ahirioqıq jənglər dawamlıxidu»

Hudaning bu dunyoşa jazalarını tekük künigiqə Pələstində urux-jənglər dawamlıxip kelidu. Yerusalem dunyadiki barlıq xəhər arisida «əng kəp ketim muhəsirə qılınoqan» xəhərdür. Miladiyədin keyinkı 70-yıldın baxlap hazırlıq 30 kətimdən keprək muhəsirigə elinoqan!

«U yərda bolidioqan wəyranqılıklar bekitilgəndur» — bu jənglər tüpəylidin Pələstin uzun wakıtlar iqidə «wəyranqılık»ta, yəni harablılıqta, mewisiz һaləttə turup kəlgən. Yəhudiylar Isra'ilə 1948-yili kaytip kəlgəndin keyin əhəwali burunkidin yahxırak boldi. Bırak az degəndimə uningoşa yənə bir əng ahirki «wəyranqılık» қalidu.

Əng ahirki «bir yəttə» (27-ayət)

«U əmir Hudaning həlkining kəp kismi bilən ahirki bir «yəttə wakıt»ta bir dostluq əhdinamini təstiklaydu»

«Kəlgüsidiə kəlidioqan əmir», yəni dəjjal Yəhudiylar həlkini bilən bir əhdinamə tüzidü yəki allıqاقan tütülgən təstiklaydu. Xübhisizki, u Yəhudiylar oza ezigə boy sunux xərti bilən tinq-amanlıknı wədə kılıdu. Həlkning «kəp kismi» uning bilən əhdinamə tüzidü. Demək, «az bir kismi» uning hıylə-mikirlirini körüp qıkıp, rat kılıdu. Bu əhdinamining məhlili «yəttə wakıt», yəni yəttə yil (2520 kün) bolidu. Bəlkim dəjjal Yəhudiylar oza yengi ibadəthana bina kılıixa ruhsət kılıdu. Miladiyədin keyinkı 70-yıldın beri, Yəhudiyların həqkəndək ibadəthanisi yok idi. Bu 27-ayətning keyinkı kismını əməlgə axurux üçün bir ibadəthana boluxi kerək.

«Lekin bu «yəttə wakıt»ning yerimoqa kəlgəndə, u ibadəthanidiki қurbanlıq wə axılıq hədiyələrni sunuxni əməldin kəldiridu».

Üq yerim yıldın keyin, dəjjalning aptibəxirisini axkarlinidu. U əzini Hudaning orniqa koypuxni kəzləydu. Yəhudiylar tətinqi kətim ularning «қurbanlıq tütümi»dən məhrum kılınidu. Bu «Antioküş Epifanis» miladiyədin ilgiri 168-yili kilojandək bolidu. Bu pakit bizgə ukturiduki, Yəhudiyların қurbanlıq tütümi wə bir ibadəthanisi boluxi kerək (Injil «Wəh.» 11:2ni kərüng).

«U qaođa wəyran kıloluqi «yirginqlik nomussızlıq» mukəddəs ibadəthanining əng egiz jayoja koyulidu».

Dəjjal bir nərsini (u nərsining dəl nemə iкənlikli bizgə ukturulmioqan) ibadəthanining üstigə koypidi. Məyli qandaq nərsə bolsun, Hudaning həm Hudaning Əz bəndilirinin nəziridə u «yirginqlik nomussızlıq» bolidu. Dəjjalning məksəti xübhisizki, pütün dunyani bu mukəddəs jayoja koypojan «yirginqlik nomussızlıq»ka qoқunduruxtin ibarət. Ibraniy tilida «əng egiz jay» degən ikki bislik söz bolup, yənə «təsir tarqatkuqi» degən mənininimə bildüridu, bəlkim bu yərdin «yirginqlik nomussızlıq»ning təsiri pütün jahanoja tarkjili mumkin. Bu «yirginqlik nomussızlıq» «wəyran kıloluqi» dəp süpətlinidu. 8-bab 25-ayətta ayan qılınoqandək, dəjjal zor aldamqılıklär bilən nuroqun kixini wəyran kılıdu. Əng yaman wəyranqılık bolsa Hudadin ayrılıx wa etikadını yoxitix bolidu. Dəjjal Xəytanning süritidə bolup uning wəkili süpitidə kixilərni aldad əziga qoқundurux yoli bilən ularnı Hudadin ayriwetip, bu əng dəhəxtlik wəyranqılıkını elip baridu.

«Daniyal»

Bəlkim muxu yerdə deyiximizgə toqra keliduki, pəyojəmbərlər kəlgüsidiə yengi bir ibadəthana kərulup, қurbanlıqlar tütümi կayıtidin ornitiliđ, dəp aldin eytən bolsimu, bu ibadəthanini Yəhudiylar Məsih Əysa ola ixənməy, uning pütün insanning gunahlıları üçün kılıjan uluoq қurbanlıqidin həwərsiz əhalətə қuridu. Injilda ayan kılıniduki, Məsih Əysa gunahlar üçün qong қurbanlık bolğandan keyin, hərkəndək əhayvan қurbanlıq hazırlı pütünləy հajətsiz. Ibadəthanining əzimu հajətsiz, qünki Injiloqa asasən, Hudanıñ Məsihini əkobul kılıjan Əz bəndiliri Uning uluoq mukəddəs ibadəthanisi boldi. Xundaq bolğını bilən, kəlgüsidiə Yəhudiylar қurojan axu ibadəthana nuroqun (toluk qüxənmigən) kixilərning nəzirida «mukəddəs bir jay» dəp əkarlıxi mumkin. Xunga dəjjalning uni bulojaxi, baxğıqə ixitixi Hudanıñ nəziridə nahayiti eojir bir gunah hesablinidu. Biraq bu **«yirginqlik nomussızlıq»** pəkət Huda alliburun bekitkən wakitkığıla dawamlixalaydu: —

«Taki balayı'apət, yəni Huda bekitkən külpət wəyran kılıquqining bexioja yaqdurulmuşaq («yirginqlik nomussızlıq») xu yerdə turidu».

Bu ixlarnı Huda alliburun bekitkən. Huda ularoja yol əkojan ahirki «yəttə wakıt»ning ikkinqi yerimi (1260 kün)diki azablıq məzgildin əhalik kətməydi. Dəjjal aqdurulup gumran kılınidu.

24-ayəttə deyilginidak, «yəttə wakıt»ning ayaqlıxi bilən, pəyojəmbərlərning həmmə bexarətləri əməlgə axurulidu. Əysa Məsih əlməning təhtiga olturidu, uningoja hərbir məhlük tiz püküp Uni Rəb dəp etirap kılıdu. Gunahlırinin kəqürüm kılınxı pəkət Uningdin tepildi. Kədirlik kitabhanım, siz Uni əzingizning Kütküzələqinqiz dəp tonamsız? Huda ola bekinip towa kılıp Uning Əysa Məsih arkılıq bolğan kəqürümni əkobul kiling. Mukəddəs Roħning kəlbingizdə turuxi bilənla bolalaydiojan «mənggülük həkkənaliylik» bolğan sowoqatni Uningdin dua kılıp sorang.

(8) 11-12-bab Ahirki oqayıbanə kərünüx wə bexarətlər

Jəbra'il Daniyal ola yətküzən bexarətning uningoja bolğan təsiri kənqə qongkur ikənlikini bizning təsəwwur kılalixımız təs. Daniyal təxna bolğan Hudanıñ padixahlığını dərhal kelidu deyixning orında, Jəbra'il uningoja padixahlığının kelixi nahayiti yırak dəp ukturdi. Uning kelixi az degəndə 490 yıl, bəlkim uningdinmu uzundur. Uning: «Nemixə wakıt xunqə uzun?» degən jiddiy soali bar bolux mumkin idı. U yənilə dua kılıp Hudanı izdiniixkə baxlıdı. Pars padixahı Kərəxning birinqi yıldı, Kərəx Yəhudiylarını halisa əz yurtioja կayıtip, ibadəthanisini yengibaxtin kuruxioja allıqاقan ruhsət beridiojan pərman qüxürgənidi.

Əz kərindaxlirining bu ruhsətnamigə bolğan inkasi qoçum Daniyalı ümidsizləndürdi. Qünki pəkət az bir kisiim kərindaxliri Pəlestingə կayıtti. Kəp sandıkları Babildiki turmuxını nisbətən rahətlik dəp hesablıdı. Ular soda kılıxka kirixti. Ular həzriti İbrahim ola Huda wədə kılıjan əz yurtioja կayıtip dehəkənqılık kılıxni halımıdi. Buningdin Daniyal ümidsizlənməy կalmayıdu. Uning yexi 90din artuk bolğaqka, u կayıtmayıtti. U կayıtkan kərindaxliri həm keprək kixilərning ularoja қoxuluxi üçün dua kiliwatkan bolsa kerək. Ularning kəlgüsü կandak bolar? Ularning kəlgüsiniñ Jəbra'il uningoja bərgən oqayıbanə alamat bilən կandak munasiwitı bar? Ularning ibadəthanini həm Yerusalem xəhirini yengibaxtin kurux məksitini u bilətti, lekin bu wəzipə bək eojir bolatti. Yəhudiylarını yaman keridiojanlar yaki ularoja ala kəngüllük kılıdiqanlar (bugünkü kündimə oxhax) az əməs idi. Ətraptiki millətlərdin bu ixtəşə karxi qılıdiqanlar qoçum kəp bolidu.

«Daniyal»

Daniyaloja wəhiy kılınoqan əng ahirkı oqayıbanə alamət, xübhisizki, uning bu oyliri wə dualirioqa jawab süpitidə boldi. Bu alamət yənə bir ketim uning pütün wujudini zilziliga kəltərdi. U alaməttə keyinkı nəqqə yüz yillarning azab-okubətlirini, andin bu ixlardın keyin Jəbra'il allikəqan uningoja kərsətkən əng ahirkı, xundakla bək wəhimiilik «yəttə yil»diki rəhimsiz ziyanəxliklər həm yirginqlik kupurluklarnı eniqrak, təpsiliyraq əldə kərələydiqan boldi.

Biz hazır bu bexarətlərni təpsiliy əldə kərimiz wə ularning əməlgə axuruluxlrı toopruluk səz kilməkqimiz. Xübhisizki, bu bexarətlərning mənisi asta-asta axkarilinip, təpsiliy əldə əməlgə axuruluxi axu qəqdiki eż kərindaxlrioqa qongkur rioqbətləndürütən bolqan bolsa kerək. Ular baxkilar taripidin kəttik eziłgən wə harlanoqan bolsimu, ular bu bexarətlərgə karap ezlirinən Hudanıng pütün dunyoqan kəratkan xu uluq pilanining bir hissə ikenlikini bilgən bolsa kerək. Jəm'iy bolup bu yerdə 135 bexarət bar. Əlarning kepinqisi Daniyal wə Məsih, dunyoqan kəlixning arılıkiddiki nəqqə yüz yillik məzgildə əməlgə axşan.

Biz 11-bab, 2-ayət bilən baxlaymız.

Pərixtə (muxu ayəttə pərixtə Jəbra'il əməs) uningoja ukturdiki: — **«Parska yənə üq padixah, həkümranlıqqa qıkıdu».**

Bu üq padixah: —

1. «Büyük Körəx» (miladiyədin ilgiriki 539-530 yillarda təhtkə olturoqan)
2. Kambisis — Körəxning oğlu (miladiyədin ilgiriki 530-522). (Kambisistin keyin bir məzgil təhtni tallixix kərxi boldi) («Əzra» 4:6)
3. Darius Hıstaspis (I) (miladiyədin ilgiriki 522-486)(«Əzra» 4:24)
4. «Keyin tətinqi padixah qıkıp, baxka padixahlardınmu keptin kep mal-dunyani toplaydu; u mal-dunyalırıdin կudrat tepip, həmmə yurtlarnı Gretsiyəgə jəng kilişkə կozqaydu»

Bu padixah bolsa Kserksis (bəzidə «Ahasu'erus» dəpmu atılıdu — miladiyədin ilgiriki 486-464/465). U eoqır baj tütümi arkılıq oqayız zor bayılıqları toplidi. Əstərni eż əmrigə aloğan padixah bəlkim muxu padixah idi.

Keyin u tət yil iqidə nahayiti qong, yəni ikki yerim milyon kixilik bir koxunni toplap məxək kildurdu. Miladiyədin ilgiri 480-yili u «Termopilay» degən yerdə Gretsiyəgə kəttik zərbə bərdi. Lekin uning hujumi məqəlubiyət bilən ayaqlaxtı. Andin u eż kol astidikilər təripirdin eltürüldi.

Xu qaoğdin baxlap Pars imperiyəsi zawallıkkə yüzləndi. Muxuning bilən pərixtə Daniyaloja kərsətkən Pars padixahlıları tüğəydu.

(3-ayət) **«Uningdin keyin yənə bir küqlük padixah, məydanoqa qıkıdu. U zor padixahlıknı idarə kılip, nemini halisa xuni kılıdu».**

Bu Gretsiyə imperiyəsinin birinqi padixahı «Büyük İskəndər» (yənə Aleksander dəpmu atılıdu) (miladiyədin ilgiriki 331-323-yili).

«**U məydanoqa qıkıdu**» — demək, hökük həm hərbiy küqi bilən üstünlükə qıkıdu. «**U zor padixahlıknı idarə kılip, nemini halisa xuni kılıdu**» — İskəndər əqrəbtə Misirojıqə, xərkətə Həndistanojıqə yürüx kılıdu, həqnemə uni tosiyalmayıdu, bırak: —

(4-ayət) **«Lekin u hökük yürgüzüwatkinida, padixahlıki parçılınip asmanning tət xamal təripigə belünüp ketidu. Uning təhtigə əwlədləri warislik ələməti kələməydi, keyinkı padixahlık u höküm sürgən waktidikidək küqlük bolmayıdu; qünki uning padixahlıki aqdurulup, baxkilaroja belünidu».**

Miladiyədin ilgiriki 323-yili İskəndər kəttik məst bolup əldi. Uning padixahlıki ikki oqlioqala kəldurulmay, tət sərdarı arısida bəlündi. Uning ikki oğlu həm egypti inisi eltürüldi. Əmma uning

«Daniyal»

tət sərdarining həqbirinинг aloqan yər-zemini uning aloqinoja yətmidi. Tət sərdarı Trasiyə, Makedoniyə-Gretsiyə, Misir wə Suriyədin ibarət tət rayonni baxkurdy. Daniyal ola berilgən bexarətlər pəkət Misir həm Suriyə ikki rayonning padixahlılıqı toopruluktur. Səwəbi bu ikki padixahlıq baxka ikkisidin qong bolupla əalmastın, bəlkı bu ikki padixahlılığın arılıkında bolojan «mukəddəs zemin», yəni Hudanıng Əz bəndiliri turojan yurt Pələstin ularning keyinkı 150 yıllık əz'ara jəngliridin kattik azab qəkkən həm nuroğun təsirlərni əkbul kılajan.

(5-ayət) «Uningdiki sərdarlarning iqidin biri xənubiy padixah» bolup küqiyidu».

Təwənda, bexarətlərdiki «xənubiy padixah» bolsa, İskəndər imperiyəsinin tət bəlikining «xənubiy kismi»ning padixahı, yəni Misirning padixahını kersitidu. «Ximaliy padixah» bolsa tət bəlikining ximaliy kışmining, yəni Suriya-Türkiyə kışmining padixahını kersitidu. Pələstindən karioqandımu bu ikki bələknin «xənubiy» həm «ximaliy» degili bolidu.

Tunji «xənubiy padixah» «Pitolimi soter» boldı, u İskəndərning sərdaridin Lagus isimlik birining oqlı idi. Lagus andin uning oqlı Pitolimi miladiyədin ilgiriki 323-285-yillarda Misiroğlu höküm sürgən.

«Lekin yənə bir sərdar uningdin mukünlük bolidu wə ezinin tehimu qong padixahlığını soraydu».

Bu xixi «Selyukus I» (Selyukus Nikanor) idi. U əslidə Pitolimining sərdarı idı, Pitolimi Selyukus bilən birlikdə Suriyəgə (miladiyədin ilgiriki 312-yili) jəng kıldı. Ular əqəlibə kıldı. Miladiyədin ilgiriki 306-yili Selyukus əzini «Suriyəning padixahı» dəp jakarlap, Pitolimigə qarxi qıktı. U miladiyədin ilgiriki 312-280-yillarda höküm sürdü. Keyinkı yillarda u Pitolimidin mükünlük bolidi. Uning padixahlılıqı Türkiyədən Hindistanoqə sozului.

(6-ayət) «Birnəqqə yil ətkəndin keyin, xənubiy padixah ximaliy padixah bilən ittipak tüzidü».

5-ayət wə 6-ayət arılıkda 50-60 yıl bar. Bu məzgildə ximal wə xənub arısida intayın kattik jəng boldı. Bu bexarəttə kərsitilgən ittipak miladiyədin ilgiriki 252-yili tütülgən. Xənubiy padixah bolsa «Pitolimi II» (Pitolimi Filadelfus), ximaliy padixah «Antioğus II» (Antioğus Teos) idi.

«Xənubiy padixahning kizi xu ittipaknı mustəhkəmlək üçün ximaliy padixahning yenioja baridu».

Pitolominin kizi Bərənisning Antioğuska yatlıq boluxi ittipakının asası idi. Pitolimi Antioğusun əslidiki ayalı Laodistin ajrixixka məjbur kılıp Bərənisini uningoja yatlıq kıldı. Uning məksəti, Bərənis arkılıq (bolupmu oqlulluk, bolsa) ximaliy padixahlığının idarə kilməkqi idi, əlwətə; u: «Nəwərə oqlum ximaliy tahtka oltursa manga bək paydılık» dəp oylattı.

Əslidə Laodis Antioğuska ikki oqlu tuçup bərgənidi. Pitolimi Antioğuska bu ikki oqlunu warisliktin qaldurmuşuz, Bərənis oqlu tuçsa uni təhtkə olturmuşuz kerək degən xərt astıda uning bilən əhdə tützgən. Xundaq kılıp Pitolimi: «Mən «xənub-ximal» otturisidiki əq-adəawətni tütgəttim» dəp oyliojan boluxi mümkün. Bırak: —

«Lekin keyin bu kiz erixkən hökükini kolida tutalmay, məzmut turalmaydu».

Toydin 4 yıl keyin Pitolimi əldi, Antioğus Bərənisini talak kıldı.

«Ximaliy padixah, əzimu hökükini kolida tutalmay, məzmut turalmaydu» — Antioğus kaytidin Laodis bilən toy kıldı. Bırak Laodis uningdin gumanlinidü həm nəprətlinidü. Əzinin ikki oqlu kaytidin «xahzadə» dəp jakarlanıqandan keyin u Antioğusni zəhərləp eltdürdi. U əz oqlu «Selyukus Kalliniğus» (Selyukus II)ni padixah dəp elan kıldı.

«Bu kiz wə uni elip kəlgənələr, uning balisi həm xu waqtılarda uni əqlloqıqların həmmisiga satğunluk kılınidu» — Bərənisning əhvəli naħayiti eqinixlik boldı. Laodis uni wə

«Daniyal»

uning yengidin tuqulqan oqlini həm uningoja həmrəh bolux üçün Suriyəgə kəlgən Misir ordısındaki hizmətkarlarının həmmisini əltürgüzüwətti. «Əz atisi» Pitolimi bolsa, baldur əlüp kətkən. Xundak kılıp tüzgən ittipak tezla yokşa qıktı

(7-ayət) «**Halbuki, uning ata jəmət tuqqunidin biri қoxunning һoкukını қoloja elip padixah bolup, ximaliy padixahning қorojanıoja besip kirip, ularoja қarxi hujum kılıp qong օjelibə kılıdu.**»

Bu «ata jəmət tuqqunidin biri» Bərənisning inisi «Pitolimi III» (Pitolimi iyugirtis) idi. U Misirning қoxununu eziqə kayıl kılqandin keyin Misirning padixahı boldi. U aqisi Bərənisni kütküzux üçün Suriyəgə besip kirdi. Əmma keqikkənidi. Uning aqisi alliburun əltürulgən. U Suriyədiki Tijlə daryaslıqqa bolovan nuroqun қorojanlar oja besip kirip wəyranqılık kılıp Laodisnimu əsirgə elip əltürdi.

(8-ayət) «**U ularning ilah-butliri, қuyma məbdulri wə buthaniliridiki altun-kümüxtin yasalojan jam-kaqılları Misiroja elip ketidu. U birnəqqə yil ximaliy padixahının əzini nerı kılıdu**» — u nahayiti kəp oljini, jümlidin Suriyəning butlırını қoloja qüxürüp Misiroja elip kətti. U aloqan olja xunqə kəp idiki, Misirliliklər uni «Iyugirtis» (təhpikar) dəp atidi. U Suriyəgə kayta hujum kılımadi. Birak; —

(9-ayət) «**Ximaliy padixah jənubiy padixahning zemini oja besip kiridu, lekin ahiri əz yurti oja qekinidu**» — Silyukus II kısas elip oljini kayturuwalmaqçı bolup Misiroja besip kirdi. Lekin u məəlup bolup kaytti.

(10-ayət) «**Ximaliy padixahning xəhzadılıri қozojılıp, zor қoxun təxkilləydu. Xəhzadılardın biri kəlkündək kılıp jənubka besip kiridu. Keyin u yənə jəng kılıp, düxmən қorojanı ojıqımı besip kiridu**» — uning ikki oqlı zor қoxunni toplidi. Birinqi oqlı Silyukus III (Silyukus Kiryunus) baldurla «kiqiq Asiya» (həzirki Türkiyə)da jəngdə əldi. İkkinqi oqlı «Büyük Antiookus» (18 yaxta) bir zor қoxunni elip Misiroja birnəqqə kətim hujum kildi. Xundak kılıp u Suriyəning zeminini Gaza xəhiriqiqə kengəytti. Yənə ikki kətimlik nətijisiz jəngdin keyin, miladiyədən ilgiriki 217-yili yənə hujum kılıp, Misirning Rafiya xəhiri diki əng qong қorojanı ixqalı kıldı. Xuning bilən u Pələstinni asasən idarə kılajan boldi.

(11-ayət) «**Jənubiy padixah qətik օjəzəptə қoxun tartıp jənggə atlinip, ximaliy padixah ka hujum kılıdu. Ximaliy padixah zor bir қoxunni jənggə salıdu, lekin uning xu zor қoxuni məəlup bolup əsirgə elinidu**» — xu qaojdiki «jənubiy padixah» «Pitolimi IV» (Pitolimi Filopater) idi. U əslidə kəyp-sapəoja berilip kətkənidi, lekin Antiookusning hujumlırlıq ojəzəplənilip, u kayturma hujum kildi. Antiookusning armiyisi kudratlılıq idi (62000 piyadə əskər, 6000 atlıq əskər, 100 pili bar idi). Lekin ular məəlup bolup kepinqisi əsirgə elində.

(12-ayət) «**Xu zor қoxunning əsirgə elinixi bilən jənubiy padixah intayın məqrurlinidu. U tūmənligən adəmlərni yokitidu, birak uning օjəlibisi uzun dawamlaxmaydu**» — bu qong əjalıbijət tüpəylidin «Filopater» bək təkəbburlıxip kətti. U bir tūməndin kəp əskərni əltürdi, tət tūmən əskərni əsirgə aldı. Birak u əkalovan ximaliy қoxunni қoqlaxka erinip, kaytip kəldi. U ayalı bilən sirlıq əhalə oldi, bəlkim zəhərləngən boluxi mümkün.

(13-ayət) «**Qünki ximaliy padixah yurti oja kaytip, burunkidinmu kəp wə küqlük қoxun təxkilləydu. Bekitilgən yillar toxkandın keyin u zor kudratlılıq қoxunni kəp təminatlar bilən**

«Daniyal»

köxup baxlap kelidu — «Büyük Antioğus» (Antioğus III) baxkidden köxunnu toplidi. Miladiyədin ilgiriki 212- wə 204-yili məzgilidə u jöngni Hindistan olyqə həm Kaspiy dengiz olyqə kengəytip zor küqkə igə boldi. 201-yili u Misiroğlu ikkinçi ketim hujum kılıxka baxladı. 14 yıldın keyinki üçüncü hujumda əslidiki armiyisindən zor bolovan, yahxi korallanovan, mol təjribəlik armiyisi bilən Misiroğlu besip kirdi.

(14-ayət) «**U qaođda nuroqun kixilər jənubiy padixahka karxi turup uningoja karxi қozojilang ketüridu. I Daniyal — sening həlkinq iqidiki zorawanlar muxu əqayibanə alaməttiki bexarətni əmalgə axurmakçı bolup, yoqanqılık kılıdu, lekin ular məoqlup bolidu**» — bexarətta deyilginidək, Misir padixahı (həzir «Pitolimi V» (Pitolimi Epifanis))ni kəstləydiyanlar kəp idi. U tahtka qıkkanda nahayıti bir tet yaxlıq bala idi. Makedon padixahı bilən Antioğus yoxurun pilan tütüp Pitolimoğlu hujum kıldı. Pələstindəki Yəhudiylarmu «Mustəkəl bolux pursitimiz kəldi, Hudanıng padixahlığını biz hazır əzimiz kürimiz» dəp, Tobias isimlik bir kixininə baxqılıkda Antioğus bilən yoxurun pilan tütüp Misiroğlu isyan kətürdü. Ular Yerusalemda turuxluk Misirdikı köxunlar ola hujum kılıp oqlıb kıldı. Lekin ular «mustəkəl Pələstin» muddiasi ola yetəlməy, pəkətlə Antioğusning həkimdarlıq ola etti, halas. Miladiyədin ilgiriki 199-yili Pələstin pütünləy Antioğusning asarını astida boldi.

(15-ayət) «**Ximaliy padixah potəy selip mustəhkəm xəhərni muhəsirə hujumi kılıp besiwalidu. Jənubdiki küqlər, hətta əng hil köxonunarmu bərdaxlıq berəlməydu, ularning karxılık қıloqudək küyü կalmaydu**» — 198-yili Antioğusning köxonunları Misirning «Skopus» isimlik bir sərdarı təripidin qekindürəldi (Pitolimi (V) köxonu ola baxqılık kılıxka tehi bək kiçiklik kılattı). Skopus Suriyəgə hujum kıldı, lekin məoqlup bolup «Zidon» degen intayın mustəhkəm bir xəhərgə baxpana həzərətə kəldi. Antioğus Zidoni muhəsirə kıldı, Skopus tən bərdi, Zidon ixqal kılındı. Misir Skopuska yardım berix üçün hil köxonunlarını əwətti, lekin ularning həmmisi məoqlup boldi. Misir həlsizlinip, pütünləy yengildi.

(16-ayət) «**Ximalidiki tajawuzqi bolsa əzi haliojanqə ix kılıdu, uningoja həqkim karxilik kılalmaydu. U «güzəl zemin»ni ixqal kılıdu; uning əkolida uni wəyran kılıquqı küq bolidu**» — Antioğus Misirdə haliojanqə ix kıldı, Misirni pütünləy boyundurdu. Xu qaođdin baxlap Rim imperiyası tikləngiqə, Pələstin «ximaliy padixahlıq»ning ayaq astida kəldi. Antioğuska yardım kılıqan Yəhudiylar qatılık puxayman-həsrəttə kəldi. Antioğus Isra'ilni idarə kılıp, üç yıldın keyin ulardın baj elixxə baxladı.

(17-ayət) «**Ximaliy padixah bəl baoļlap padixahlıqidiki barlıq küqlərni səpərvər kılıp Misiroğlu yol alidu; u Misir bilən əhdə tüzidü, əzi əhdidə turoqandək kılıdu. Bırak Misirning həkimiyitini aqdrurux üçün ayallirining bir kızını Misir padixahıqə beridu. Lekin kizi atisi tərəptə turmaydu, uni kollimaydu**» — Antioğus baroļanqə küqiyiwatqan Rim imperiyasının təhditini sezip, «Misir bilən ittipək tüzsəm mustəhkəmrək bolimən» dəp, Misiroğlu bardı, u əzığə bekinojan Misirning padixahı (yənilə Pitolimi V, yəni Pitolimi Filopater idi) bilən kelixim tüzəmkəqə boldi. Filopaterni qorkıtx üçün u pütüm köxonunu elip kəlgənidi. Keliximning xərtlirini adil kərsitix həm Filopaterni əzığə kayıl kılıx üçün, Antioğus əzinin bu xərtlirigə riyət kılıxka təyyar ikənləkini bildürdü. Bırak Misirning əhwalını toluk işləx üçün həm biwasita idarə kılıx üçün əzinin Kleopatra isimlik kızını Pitolimoğlu yatlıq kıldı. Oylimoğan yerdin Kleopatra uning təripidə turmidi, bəlkı erigə sadık bolup qıktı. Suriyə Rimoğlu karxi jəng baxlıqında, Rim Misirdən yardıməqə erixti.

«Daniyal»

(18-ayət) «**Keyin u dengiz boyidiki yurtlar oja hujum kılıp, nuroqun adəmlərni əsirgə alıdu. Lekin yat bir sərdar uning kixilərni har kılıxlarını qəkləydu wə əksiqə, uning bu harlaxlarını əzigə yandurıdu**» — Antioküs 197-yili Misirni boysunduroqandan keyin, u Rim imperiyəsi idarə kələqan «kiçik Asiya» (həzirki Türkiyə)ning zeminlirəqə hujum oja kirixti. Miladiyədin ilgiriki 197-yili u kiçik Asiyani, miladiyədin ilgiriki 196-yili Tratsiyəni həm Gretsiyəning bir kışmini («dengiz boyidiki yurtlar»)ni ixojal kılıp, Rim əxunlurunu qəkinixkə məjbur kıldı. Birək Rimning Skipio isimlik bir sərdarı Termopilay (Antioküsning əzəz bazisi)da miladiyədin ilgiriki 191-yili uning üstidin oqalıb kıldı. Miladiyədin ilgiriki 190-yili Skipio uni yənə məəqlup kıldı.

Ilgiri Antioküs Rim əwətkən əlgilərni bək harlioqan idi, ularni «kiçik Asiya bilən karinglar bolmuşun» dəp mazaq kılqanıdi. Əmdı əhwal uning əksiqə bolup qıkıp, miladiyədin ilgiriki 188-yili Rim əlgiləri uni harlıdi. U ularning koyqan sülh xərtlirini əkbər kılıxka, kiçik Asiyani ular oja tapxuruxka məjbur boldi.

(19-ayət) «**U əz yurtidiki əlqoşanlar oja qəkinip kelidu. Lekin ahirida u putlinip yokılıp ketidu**» — Rimoja bekinix bir məəqlubiyət bolup, u Suriyəgə kaytti. Bu ix Rimning Pələstinni ixojal kılıxiqə təyyarlıq rol oynadı. Antioküs Rimoja tapxurux kerak boləqan bajlarnı yiqiix üçün bəzi danglıq buthanılları bulaxka kirixti. Xundak kılıqanlığının u bəlkim oqəzəpləngən bir rahib təripidin miladiyədin ilgiriki 187-yili əltürülən boluxi mümkün.

(20-ayət) «**Keyin uning ornioqa yənə bir padixa həthkə olturidu; u padixahlıqning əng xan-xərəplik jayı oja bir zalim alwangəbegini əwətidu. Lekin u uzun etməyla, malimanqılıkmu bolmay, jəngmu bolmay əltürülidu**» — Bu ayəttiki «əng xan-xərəplik jayı» bəlkim mukəddəs ibadəthanını kərsitxi mumkin. Antioküsnin ornioqa olturoqını «Silyukus IV» (Silyukus Filopater) idi. U «Heliodorus» isimlik naħayiti zalim kixini Rimoja tegixlik boləqan bajlarnı yiqiixka əwətti. Heliodorus mukəddəs ibadəthanı ola wan elix üçün kəldi. U Yəhudiylardın hər yil 1000 talant (45 tonna) kümük tələp kıldı. Bu naħayiti eqir selik idi. Bu bajni tapxurux wəzipisi ibadəthanidikilərgə kalduruldu.

Birək Silyukusun yilları atisiningkigə yatmədi. U pəkət 11 yil təhtə olturdu. U əzinin zalim alwanqısı Heliodorus taripidin zəhərləp əltürüldi.

«Antioküs IV» (Antioküs Epifanis), yəni Silyukus IVning inisi, ximaliy padixa həthkə olturdu. U naħayiti zalim həm məəqrur padixa həthkə idi. Keyinki ayətlərdə, yəni 21-34-ayətlərdə bu padixahlıqning ixili ri aldin eytilidü. 8-bab, 9-14 ayətlərmü bu kixi tooruluk bexarət beridü.

(21-ayət) «**Xuningdin keyin pəs bir adəm uning ornioqa qıkıp ximaliy padixa həthkə olturdu; əmma padixa həthkəning hərmət-xəhrəti uningoqa həq təwə bolmayıdu, dəp karılıdu; bəlki u həlkəning asayıxılık pəytidin paydılınip, yalakqılık wasitiləri bilən hakimiyyətni tartıwaliidu.**

«**Pəs bir adəm**» — «Antioküs IV» (Antioküs Epifanis)ning təhtigə warislik arklılıq əməs, bəlki pəs yol bilən erixkənlilikini təktitləydi. Təhtə warislik kılıxka tegixlik boləqan kixi əslidə «Antioküs» yaxı «Demetrius Soter» idi. Ular ikkisilə Silyukus IVning oğlu idi. Miladiyədin ilgiri 175-yili, Antioküs akisi Silyukusun əltürülənləkini anglap ximaliy padixa həthkəning paytaşı antiokükə kəldi. Silyukusun ikki oğlının birinin təhtə warislik kılıxioqa tooqra kelətti. Lekin Antioküs əzinini akamning balisining himayıqisimən, dəwaldi. U Pərgamumning padixa həthkə huxamət kılıp, uni əzigə kayıl kılıp uning bilən təhtə erixis suyikəstini tütüp qıktı. U kiçik Antioküsnin Androniküs isimlik adəm arklılıq əltürguzdi. Andin u «izini yokitix üçün» Androniküsni əltürguzdi

«Daniyal»

(22-ayət) «**Zeminioşa kəlkündək besip kirgən küqlərni u həm kəlkündək hujum əlip yokitidu, xuningdək u həttakı «Hudanıng əhədisidə bekitilgən əmir»nimü yokitidu» — Antioğus IV Heliodorus yioşkan köxunni məoplup kıldı həm xuning bilən bir wakıttı bu əlaməti qələmətlikdən paydılınip Pələstingə besip kirgən Misirning köxunining hujumioşa qattık əyvənət əzizləşdirən əməkdaşlığından təqib olundu.**

Bu ayəttiki «**Hudanıng əhədisidə bekitilgən əmir**» xübhəsizki, müqəddəs ibadəthanidiki «bax kahin»ni (kahin degən ərəb ərəb kürbanlıq kılınuqı hadim) kərsitidü. Oniyas isimli kixi bax kahin, xundaqla bək həkkənliy kixi idi. Antioğus əzining adimini bax kayın əli üçün uni əltürguzdi.

(23-ayət) «**Xərtnamə tüzük arkılık u baxka yurtlarnı aldaydu; adəmliri kiçik bir köxun bolsimu, lekin uning küqi awup-awup, ədrət tapıdu**» — Misirdə Pitolimining ikki oogluları Pitolimi VI (yəni Pitolimi Filomater) həm Pitolimi Iyurgetis arısında jedəl pəyda boldı. Antioğus Filomaterni əz mənpətətini kəzləp kollidi. Uning aqısı Kleopatra «Misir padixaḥının anisi» idi, lakin u uni kollimişdi.

Atisi Antioğus III əlüxi bilən ximali padixaḥlığının baxkurojan zemini həm köxuni aziyip kətti. Xunga bekarətə «**kiçik bir köxun**» deyildi.

(24-ayət) «**U halayıknıñ asayıxlıq pəytidin paydılınip, əng bay əlkilərgə tajawuz əlip kirip, atılıri yaki atılırinıñ atılıri zadi əlip bəkmiojan ixlarnı kıldı, yəni u oljını, oqnimətlərni wə nuroqun bayılıklarıñ kol astidikilirigə üləxtürüp beridu; məlum bir məzgilgiqə əroqanlarojumu hujum əlix əstidə bolidu**» — U Suriyənin bay əlkiliridin hıylə-mikir yolları bilən eoir baj-alwanni aldı. Bırak alojan pulni əzining əyx-ixrətlik turmuxı üçün ixlətmidi, bəlkı əzığa ittipaqdaxları, kolluoqılları toplax üçün ularoja üləxtürüp bərdi. Xundaq əlip U Misirning əroqanlırığa hujum əlixini pilanlıdı. «**Məlum bir məzgil**» — Hudanıng uning höküm sürüxigə yol koyogan 12 yil waktini kərsitidü. Hazır bekarətlər uning Misiroqa ərəbənən bolovan birinci uruxioşa kəldi.

(25-ayət) «**U əz küqini ixka selip qong oqayrət bilən kozoqılıp, zor köxunni baxlap, jənubiy padixaḥka hujum kıldı. Jənubiy padixaḥmu nahayiti zor ədrətlik bir köxun bilən jənggə atlinidu. Lekin jənubiy padixaḥı ha'ınlarning yoxurun suyikəstigə uqrıp, muwəppəkəyiət əzizənliyənən kəzinalmaydu**» — Antioğus Misiroqa ərəbənən mangdi. Misir padixaḥı Pitolimi VI (yəni Pitolimi Filomater, Antioğusunun nəvrə inisi) uningoşa əyvənət əzizləşdirən əməkdaşlığından təqib olundu. Bırak Filomater əz köxunining iqidiki ha'ınlarning yüz ərəbü bilən məoplup bolup əsirgə elində (miladiyədən ilgiriki 170-yil).

(26-ayət) «**Qünki uning nazu-nemətlirini yegənlər uni yikitudu. Uning köxuni həmmə yərgə tərkildi; nuroqunlari əltürülüdü**» — əzining məslihətqılırı əzığa yüz eridi. Uning köxuni intayın küqlük bolovunu bilən, üzül-kəsil tarmar kılındı.

(27-ayət) «**Keyin, bu ikki padixaḥ, bir-birini əstiləşip, yaman niyat bilən bir dastihanda tamak yeyixip, bir-birigə yalojan gəp əlixidu; lekin bu ixlər heqkimə payda yətküzməydi, qünki bu ixlarning ahiri pəkət bəlgiləngən wakıttıla bolidu**»

Pitolimi VI (Pitolimi Filomater) əsirgə qüzxəndən keyin, uning inisi «Iyurgetis» Misir pukraları təripidin padixaḥ kılınlığı «Pitolimi VII» boldı. Antioğus Epifanis bolsa əsirgə alojan aqısı Filopaterə yaloqandan dostluk bildürüp, seni əyvənət əzizləşdirən əməkdaşlığından təqib olundu. Əməliyətə Filopater uning yalojan wədilirigə

«Daniyal»

ixənmisimu, ixəngəngə saldı. Ularning atalmix «ittipakı» muwəppək iyətlik bolmıldı. Antioğus uni Misirdiki qong xələr «Məmfis»ning padixağı kılıqları bilən, keyinkı jönglərdə Antioğusun qoxunu qəkinixkə məğbur boldı. Antioğus Misirdin qıkkəndin keyin, aka-uka ittipak bolup bir «çüp həkümran» padixaqliqtı boldı.

Bexarəttə deyilgəndək, «**bu ixlarning ahiri pəkət bəlgiləngən wakıttıla bolidu**» — demək, «ximaliy padixağı»ning «jenubiy padixaqlik» üstidin pütünləy oqlıbə kılıp idarə kılıxi pəkət ahirkı zamanda bolidu.

(28-ayət) «**Ximaliy padixağı nuroqun mal-mülük'lərni elip əz yurtiqa kaytidu. U kəngliđə (Hudanıng həlkə bilən tüzgən) mukəddəs əhdigə karxi turidu; xuning bilən u əhdigə karxi hərikətlərni kılıp, andin əz yurtiqa kaytidu**»

Antioğus Misirni pütünləy ixojal kılımları bilən, u kəp oljini kılıqla qüxürdü. U Suriyəgə kaytti. Misiroğlu karatəkən pilani ünūmsız boloquentin keyin, u diqqətini Pələstingə wə Yəhudiylarəqə karattı. U Isra'ilning əzığa, xundakla ularning Musa pəyoğombər arkılık köbul kılıqları mukəddəs kanunlarija həm əhdisigə intayın eç bolup qıktı. Antioğus barqanseri özini Huda dəp ixəndi, xunglaxla u hərbir kixidin əzığa qoqunuxni kəttik tələp kıldı. Jason isimlik bir Yəhudi (Antioğus kəstləp eltürən bax kahınını inisi) Antioğuska həm u bekitkən bax kahinoğlu karxi қozojılang kətürdü. Birak Antioğus bu isyanni rəhimsizlik bilən basturup, mukəddəs ibadəthanidin nuroqun kimmətlik buyumları bulap Suriyəgə kaytti.

(29-ayət) «**Bəlgiləngən wakıttı ximaliy padixağı yənilə jənubka tajawuz kılıdu**» — Miladiyədin ilgiriki 168-yili Antioğus Misirdiki Pitolimi aka-ukilarının ittipak tüzgənlərini anglap Filomaterning əzığə yüz ərəvənlilikini bildi. U üçinqi ketim təyyarlık kılıp Misiroğlu jəng kılıx üçün yoloja qıktı.

«**Lekin bu ketimkə əhwal ilgirikigə wə yənə kelip əng ahirkı ketimkəsidiki bilənmü oxhimaydu**» — pərixtə bu ketimkə hujum etkənki (yəni «yerim muwəppəkətlək» oljiojalı erixkən, ahirida qekindürəlgən hujum) oja oxhimaydu wə ahirkı ketimkə (dəjjalning ahirkı zamandıki hujumi, pütünləy oqlıbə kılıdiqan bir hujum) ojumu oxhimaydu dəp Daniyal oja ukıtdı.

(30-ayət) «**Qünki «Kittim» arildin qıkkən kemilər hujum kılıp kelidu. Xunga u dərd-ələm bilən qekinidu wə (Hudanıng Əz həlkə bilən tüzgən) mukəddəs əhdisigə karap intayın oğəzəplinidu, uningoğlu karxi halıqınıni kılıdu; xundakla qekinip yanqanda mukəddəs əhdigə asiylik kiloquqlarını ətiwarlaydu**».

«Kittim» hazırlıq «Seprus», ottura dengizdiki aral, lekin bəzidə bu isim Isra'ilning oğəbidiki delətlərning omumiy namini kərsitidü. Rim imperiyasının kemiləri Kittim arildin qıkip Antioğuska (Misiroğlu tajawuz kılıqları waqtında) hujum kıldı. Rim əlgisi Antioğusun yolını tosus, uni dərhal Misirdin qekin, bolmisa Rim sanga kəttik hujum kılıdu dəp buyrudi. Antioğus oğəzipini aranla besip qekindi. U aqiqini Yəhudiylardın qırmarmaqçı bolup, Pələstində u yər-bu yərni halıqanqə bulap-talap buzqırınlıq kıldı. U əzi ornatəkən «bax kahin» Mənəlaus isimlik kixi həm uni kollıqan bir məzəhəb bilən ittipaklaşdı. Bu məzəhəb «Gretsiyələxtürgüqilər» dəp atalojan — qünki u (Musa pəyoğombər arkılık berilgən) mukəddəs kanun wə əhdini taxlap, Gretsiyəning ərp-adətlili, jümlidin butpərəslikni Yəhudiylər kərindəxalar oja əzünglarningki kilinglər dəp dəwət kılmaqtı idi.

(31-ayət) «**Uning təripidə turoqan birnəqqə küqlər koroqan bolqan mukəddəs ibadəthanini bulqayıdu, «hər kündilik қurbanlıq»ni əmaldın қaldurdu wə «wəyran kiloquqi yirginqlik nomussızlıq»ni uning orniqə koyıdu**» — Antioğus «Gretsiyələxtürgüqilər» bilən həmkarlıxip

«Daniyal»

ibadəthanidiki «xabat künidə» (xənbə künü, yəni Yəhudiylarning mukəddəs künü)də қurbangah üstigə bir qoxqını қurbanlıq süpitidə sundı. U Mukəddəs Kitabni (Təwrat, Zəbur) okuxni yaki uningoja igə boluxni mən'i kıldı (kim xundak kilsə əltürülətti). U ibadəthanining «mukəddəs jayı» oja yoojan bir məbudni կoyup, Yəhudiylarnı uningoja qoğunuxka buyrudi. U ularning xənbə künidə dəm elixini mən'i kıldı. Grek əskərləri mukəddəs ibadəthanida pañixə ayallar bilən billə boldı. Bexarətəki bu ixlarnı bayan kılıdiojan ibarə «wəyran kilojuqi yirginqlik nomussızlıq», dəjjalning mukəddəs ibadəthanida kılıdiojan ixini bayan kilojan 9-bab 27-ayəttiki ibarigə ohxaxtur. Xundak boləjanda, bizgə dəjjal kəlgüsidi mukəddəs ibadəthanoqa koyidiojan «yirginqlik nomussızlıq» degen ixning kəndək ikənlilikini bir yip uqi bilən təminləydi. 8-babtiki wə 9-babtiki dəjjal toqıruluk bexarətlərgə asasən ahir zamanda dəjjal kılıdiojan ixlar «Antioğus Epifanis» kilojan ixlarqa bək ohxap ketixi mümkün.

(32-ayət) «**U mukəddəs əhdigə ha'inlik kilojuqları huxamət-hiyligərlik bilən qırılkəxtüridü; lekin əz Hudasını dost tutkuqi həlk bolsa əysərlik bilən hərikət kıldı**» — Antioğus butpərəslik yolunu tutkan Yəhudiylarnı kollap əstürdü həm xundak kılıp Yəhudiylar arisioqa hərhil arazlarnı tuqəndurdi.

Xundaktimu «Makkabiyalar» degen bir jəmət baturluk bilən «tuhumni taxka urojan»dək isyan kətürdi. Oylimiojan yərdin ular Antioğusning ularını basturmakçı boləjan hərbir koxununu üzül-kesil məoşlup kıldı.

(33-ayət) «**Həlk iqidiki akıllar nuroqun kerindaxlırioqa təlim yətküzidü; lekin birnəqqə künlər ularning bəziləri kılıqta yikilidü, otta kəydürülüp əltürülidü, zindanoja qüxicü yaki bulang-talangoja uqrayıdú**» — həlk arisidiki bir türküm Hudadin əyməngən kixilər (ular «Hasidimlar» dəp atalojan) Antioğusning təhditlirigə karimay yoxurun «Mukəddəs Kitablarnı okux kursliri»ni aqtı. Bu «Hasidim»lar etikadi tüpəylidin zor kistangda qaldı. Bəziləri əltürüldi. Məsilən, Eliyezar isimlik birsi qoxqa gəxini yeyixni rət kılıqanlıq üçün əltürüldi; yəna, bir ihlasmən tul hotunning yətə oqlı hərhil kiyin-kistakka elindi, jümlidin otka taxlap əltürüldi, andin u hotunmu əltürüldi.

(34-ayət) «**Yikilən wakitlirida, Hudanıng həlkı azojinə yardımğa igə boldı. Əmma nuroqun kixlər ularning katırıqə huxamət-hiyligərlik bilən sokunup kiridü**» — bəzi Hasidimlar bu kattık besim astida «yikıldı». Demək, etikədidin ayrıldı. Biraq «Makkabiyalar» ahirida ularoja yardım əlini sundı. Yardəm gərqə «**azojinə**» bolsimu, xübhisizki, ularoja nahayit zor ilham boldı. Bəzi «Gretsiyəlxətbürgüqlər» yalojadın «Makkabiyalar»ning iqığa sokunup kiriwaldı. Ularning məksiti bu hərikətni rohiy jəhəttin ajizlaxturux idi. Nətijidə, Makkabiyalar jəmətidiki oquşalar həm nəwra oquşlarning həqkəyisi ata-bowilirining izini basındı. Ularning həmmisi «Gretsiyəlxətbürgüqlər» bolup qıktı.

(35-ayət) «**Bəzi akıllar yikilidü. Lekin ularning yikilixi əzlirining sinilixi, tawlinix-tazilinixi, kiyamət künigiqə paklinixi üqündür. Qünki ahirət Huda bəlgiligən wakittila kelidü**» — muxu yərdə, biz Hudanıng ziyanxəlilikə bəzidə yol կoyuxtiki məlum məksitini kərələymiz. Sinaklar, xundakla azduruxka uqrayıdojan əhəwallar bizgə əzimizning ajizlikimizni, gunahlırimizni enik kərsitip beridü. Xundak kılıp ular bizgə towa kılıp, Hudadin kəqürüm izdəx pursiti bilən təminləp, bizni Hudanıng aldida sap dillik turmux etküzüxkə yetəkləydi.

«Antioğus Epifanis» bu bexarətləri 35-ayətkiə əməlgə axurdi. Biraq «**ahirət Huda bəlgiligən wakittila kelidü**» degen bexarət ahir zamandıki «ximaliy padixah», yəni dəjjalni kərsitidü. Xunga, bexarətlər muxu yərdə miladiyədin ilgiriki 2-əsirdin biwasitə ahir zamanoqa

«Daniyal»

atlap etidu. Əmisə dəjjal qokum Suriyə yaki xu ətraptiki yurtlarning birini əz bazisi қılıxi kerək.

Dəjjal Antioqüsning kupurluk izini besip, xuningdək əzini «Huda» dəp atap, ibadəthanida bir «yirginqlik nomussızlıq» bərpa қılıp, həkələrni əziga qoşunuxni qattık tələp қılıdu.

(36-ayət) «**Ximaliy padixah əz məyliqə қiliweridu; u təkəbburlixip, əzini hərkəndək ilahlardınmu uluqlap üstün koyup, hətta həmmə ilahlarning ilahi boluqçıja ajayıb kupurluk söz қılıdu; taki Hudanıng oqəzipi toluk tekülgən künigiqə u dawamlik zor ronaq tapidu. Qünki Hudanıng bekitkini əməlgə axmay қalmaydu**» — bu padixah (dəjjal) əzini Huda dəp jakarlaydu (Injil, «Tesalonikililərə» (2) 2-bab, «Wəhîyy» 13-babni kerüng). U Huda oqa ərəfəsi kupurluk söz қılıdu («Dan.» 7:25ni kerüng). Uning ronaq tepixi pəkətla Huda uningoja bekitkən wakitqi, yəni ahirki «yəttə wakıt»ning ahirki yerimidiki 1260-künigiqə bolidu. Axu 1260 kün «**Hudanıng oqəzipi toluk tekülgən**» künərlər bolidu (Hudanıng oqəzipi 1260-künigə yekin laxqanseri ərləydi).

(37-ayət) «**Bu padixah ata-bowlirili qoşunoğan ilahlarojumu pisənt қilmaydu, ayallarojumu həqkəndək həwəs қilmaydu. Əməliyyətə u hərkəndək ilahni hərmətləməydu, qünki u əzini hərkəndək ilahın uluq dəp қaraydu**» — Dəjjal yengi bir butpərəs tütümni ornitidu. «**Ayallarojumu həqkəndək həwəs қilmaydu**» — u «insandək» wə lekin «insan əməstək» turidu. U əzini həmmidin üstün koyidu.

Bəzi alimlər bu sözə qarap dəjjal bəqqiwaz bolidu, dəp қaraydu.

(38-ayət) «**Bularning ornida u «küqlər ilahi»ni hərmətləydu; uning ata-bowlirimu əzəldin qoşunmioğan bu ilahni bolsa u altun, kümük, yaqut wə baxka kimmətlik sowoqatlarnı təkdir kılıp hərmətləydu**» — u «küqkə qoşunudu». Qoşunmioğan «küqlər ilahi» qokum Xəytanning əzidur. Uning tutidioğan prinsipi xübhisi, «hökük həktur» bolidu.

(39-ayət) «**U əng mustəhkəm қorojanlarnı xundak bir oqayıry ilahka tayinip igiləydu. Kimki uning həkümranlıqıja bekinsə, u xularqa xərəplik mənsəp beridu, ularnı kəpqılıkni baxķuridiqan қılıdu wə in'am süpitidə yər-zeminni təksim kılıp beridu**» — Dəjjal Xəytanning küqiqə tayinip «təbiəttin taxkırı» məjizilərni yaritip nuroqun adamlarını aldap zor küqka iğə bolidu. Uningdin sirt u hökük-mənpəətlərni ülxətürüp kixilərnin kezini torlaxturup koyidu.

Həzir dəjjalning uruxlirioja kəldük. Mükəddəs Kitab bizgə ukturiduki, ahir zamandıki «yəttə wakıt» iqidə az degəndimə üq qong urux bolidu, xu jənglərdin ikkisi dunya boyiqə bolidu.

(40-ayət) «**Ahir zaman kəlgəndə, jənubiy padixah əskər qıkırıp uningoja hujum қılıdu. Ximaliy padixah jəng əharwiliri, atlıq əskərlər wə nuroqun kemilər bilən կuyundək uningoja կayturma zərbə beridu. U barlıq yurtlarqa tajawuz kılıp, kəlkündək texip kəng yər-zeminlarnı basıdu**»

«**Ahir zaman kəlgəndə**» deyən səzələr yənilə bizgə əskərtiduki, 36-ayəttin baxlap bexarətlər ahir zamanni kərsitudu. Bu 29-ayəttiki səzələr bilən baqlıq, 29-ayət Antioqüsning Misiroqa əng ahirki hujumi toopruluktur. Bu 40-ayət bolsa dəjjalning Misiroqa hujum қılıxi, yəni 29-ayəttiki «əng ahirki» hujum toopruluktur. 40-ayət bəlkim dəjjalning dunyawiy hökükə qıkixning baxlinixini qüxəndürüp beridu. Uning asası qarargahı (bazisi) Suriyə yaki Suriyə ətrapıda bolidu, xunga uni «ximaliy padixah» deyixə bolidu. Xu qəođda Misirdimə bir küqlük hökümranlıq bərpa қilinixi mümkün, bolmisa «jənubiy padixah» məwjuṭ bolmay қalidu. Dəjjalning Misir üstidin қılıdoğan qəlibisi u yərdin pütün dunyaçqa kengiydu. U hərbir yurt ni degidək besip, «dunyanıng hökimmətlək padixahı» bolidu.

«Daniyal»

Ayəttiki «**jeng hərwiliri, atlık jeng qılınır**» hazırkı zamandıki ayrupilanlar, tankıları kərsitixi mumkin, biraq bu ayəttiki ibarılər yənə ahir zamanıqa kəlgəndə, kona urux usulları käytidin ixtilidioqlanlığını kərsitiximə mumkin. Bir ətimlik «üqinqi dünya uruxı» yaki təbiyyi balayı apət asanla dunyanıq barlıq nefit zavutluları həm radio-telefon sistemilərini bıraqla yokitalaydu. Yər xarining atmosferisida eżgirix yüz bərsə radio alaklısı ünūmsız bolup ələdi.

(41-ayət) «**U hətta «güzel zemin» oja besip kiridu; nuroqun əllər azdurulup yikitildi. Lekin bular, yəni Edomlar, Moablar wə Ammonlarning qongliri uning kolidin kutulup əlididu.**» U İsrail (Pələstin)qa tajawuz kılıp uni ixoqla əlididu. Bu «yəttə yil»ning otturisi boluxi kerək. U Yəhudiylər bilən həlikə «yəttə yillik, bir əhdə» tüzgəndin keyin, ular aldam həltiqə qüxkan bolidu. U bu wakıttı ularnı axu «yirginqlik nomusizlik»ni əkbər kılıxka məjbur kılıdi (Injil, «Wəh.,» 11:1-2-ayəttə bu wakıt «**yəttə yilning otturisi**» deyilən. Xuni kərüng).

Pütün dünya uning asarılı astıqə qüxidu. Bu ayət boyiqə, pəkət «**Edomlar, Moablar wə Ammonning qongliri**» bihətər əlididu. Bu üq millət hazırkı əhəwal boyiqə boloxanda I'ordaniyə deyən dələtninq təwəsidiə bolidu. I'ordaniyəgə əqəmidioqlan kixilər bəlkim bihətər əlididu.

(42-ayət) «**Ximaliy padixaḥə barlıq dələtlərgə əlini sozidu, Misir zeminimə əkip kutulalmaydu**» «Daniyal» 7-babta, Dəjjal «on padixaḥlıq»ni ezbərliq alıdu, deyilidu. Bu jöryan uning ulardın üq padixaḥlıqni basturuxi bilən baxlinidu, dəpmu ukturulidu. Təwəndik 42-həm 43-ayətlərdə, üq padixaḥlıq — yəni Misir, Liwiya wə Efiopiya tiləsi elinidu. Bular «awwallı üq padixaḥlıq»mu?

(43-ayət) «**U Misirning altun-kümüx baylıklarını wə baxka əmmət bəhələk buyumlınızı talantaraq əlididu. Liwiyəliklər wə Efiopiyliliklər uningoja boysunup əgixidu**» — karioqanda Afrika dəjjaloja awwal əgixidu.

(44-ayət) «**Keyin xərk wə ximaldin kəlgən xəpilər uni alakəzadə əlididu. U tehimu dərəqəzəp bolup nuroqun kixini əqəmidioqlıq kılıp əltürimən dəp jeng kəzəyəydu**» — bu «xərk wə ximaldin» kelidioqlan təhditlər Jonggu wə Rusiyədən keləmdə? Ixkılıp nədin kelixidin kat'iyənəzər, u dəhəxtlik əqəmidioqlıq bilən ularnı yokşıp oqalıba əlididu.

(45-ayət) «**Wə dengizlarning otturisida, kərkəm mukəddəs taq təripigə orda qedirlirini tikidu. Lekin uning əjili xu yerdə toxidu wə əqəkim uni əkətəzəydi**» — karioqanda u Yerusalemni uning qong karargahı (bazisi) əlididu. «Kərkəm mukəddəs taq» Yerusalem kurulduğu «Zion teozi»ni kərsitudu. «Dengizlarning otturisida» bəlkim «Olük Dengiz» wə «Ottura Dengiz» otturisini kərsitudu. Injil, «Wəh.,» 11:1-2-ayətkə asasən, dəjjal ibadəthanining sırtkı əyvənliliyi ixoqla əlididu. Biz yüksəridən deyəndək, bu uqur dəjjal otturioja qıqxıtin ilgiri Yerusalemda qoqum yengi bir ibadəthanining əqrəbdioqlanlığını bildürdü. İsrailning bugün mundak pilani barlıq nuroqun kixilərgə ayan.

«**Lekin uning əjili xu yerdə toxidu wə əqəkim uni əkətəzəydi**» — Dəjjal wəyran kılınidu. Mükəddəs Kitabın tətkik kılıdiaoqlan nuroqun okurmənlərinə kezkarixiqə, bu ayət dəjjalın «yəttə yil»ning otturisida («yəttə yil»ning ahirida əməs) əltürülidioqlanlığını kərsitudu. Xundak bolsimu, Injil, «Wəh.,» 11:3-, 12- həm 14-ayətninq deyixiqə, u Xəyətan təripidin ölümündən tırılıdu. Kəndək boluxidin kat'iyənəzər, u ahirida Məsih Əysə təripidin əltürülüp dozakça taxlinidu.

12-bab

(1-ayət) «**U qaçda, kerindaxliringni «əqəmidioqluqi uluq əmir» Mika'il məydanıqa qıçıdu.**» «**U qaçda**» degini, dəjjalın Yerusalemni wə xundakla ibadəthanını ixoqla kılıdiaoqlan

«Daniyal»

waktni bildürudu, yəni «yəttə yil»ning otturisida. Muxu ayətiki Mika'il degən «**əmir**» Muğaddəs Kitabning Daniyal kışmidin baxka jayliridiki qüxənqə boyiqə «bax pərixtə»ni kərsitidu. Undakta Mika'il nemə üqün «məydanoğa qıkıdu?» Ibraniy tilida bu söz yənə «ornidin turidu» degənnimə ipadiləydu. Muxu yərdə bu ibarə qoşum uning Isra'ilni köçdax məs'uliyitini ada kılıp hizmat kərsitixini kərsətsə kerək. Bu köçdax hizmitining kepinqisi xübhisizki, Isra'ilni Xəytanning hıylə-nəyrəngliridin köçdaxtiki kərünməs jəngdur.

«Bir azablıq məzgil bolidu; yurt-dələt barlıqka kəlgəndin buyan, xundak qong balayı'apətlik məzgil bolup bəkmioğan. Bırak xu qəođa həlkinq kütkuzulidu; ularning iqidiki nami həyatlıq dəptirigə pütülgənlərning həmmisi niyatlıkkə erixidu».

Təwrattiki nuroğun pəyojəmbərlər həm İnjilning nuroğun yərliri bu **«azablıq məzgil»** (Injilda **«dəhxətlik azab-okubat»** dəpmu atılıdu) toqrluluk söz kılıdu. U yənilə axu «üq yerim yil» («yəttə yil»ning ikkinqi yerimi), yəni 1260 kün bolidu. Təwrattiki pəyojəmbər Zəkeriyaning səzигə asasən, xu azablıq məzgildə nuroğun Yəhudiyalar Məsihkə etikad baqlaydu («Zək.» 12-bab).

(2-ayət) **«Tuprakta yatkan olüklərdin nurojunlari tirilidu. Ular mənggülük həyatın bəhrimən bolidu; əlojanlıri nomusta həm mənggülük rəswaqılıkka tirilidu»** — bu ayət ahir zamanda ikki ketimlik tirildürülünxing bolidioğanlığının ibarət həwərni bizga yətküzidü. Birinci tirilix — həkkaniylarning mənggülük həyatka erixisi üqündür; ikkinqi tirilix bolsa Hudanıng məhri-xəpkötigə ixənməy uni köbul kılkıçanlarning sotqa yüzlinixi üqündür. Biz muxu yərdə yənə dəymizki, həkkaniyilik həm xundakla mənggülük həyat pəkət Huda əwətkən Kütkuzoğu Məsih Əysa arkılıqla erixilidu.

(3-ayət) **«Akıllar asmandiki gümbüzdək parlak julalinidu; nuroğun kixilərni həkkaniyilik yolioja baxlap kirgənlər yultuzlaroji ohxax əbədil'əbəd parlap turidu»** — bizning hayatımız kəndək ətküzüliməktə? 9-babta deyilgəndək, Məsih kəltüradioğan «mənggülük həkkaniyilik» yolunu biləmdik? Əgər ezmiz bilmisək, kəndakmu baxkılarnı u yolni tepixə yetəkliyələyimiz?

(4-ayət) **«I Daniyal, sən əmdi bu sezlərni tohtat** (yaki «yoxurup koy»); **məzkur kitabning təki dunyaning ahirkı künlirigiqə xu peti turuxi üçün uni piqətləp mehürlıwətəkin. Nuroğun kixilər uyan-buyan yürüdu wə bilim axidu»** — bu bir «bətlik» kitab əməs, bəlkı bir «oram yazma» idi. Mundak bir «oram yazma»nın mehürlaxning nətijsisi, bu peqətlərni buzmay turup həqkim uni kərəlməydi. Buning mənisi, (1) kitabtiki nuroğun nərslərni Huda axkarılımioğunqə həqkim bexarətlərning mənisiyi qüxinəlməydi. (2) bexarət kələjan ixlar yüz berixi bilənla bexarətlərning nemini kərsitidioğanlığını qüxəngili bolidu. Injil «Wəhiy» kismi, 4-, 5-babtin kərimizki, bu bexarətlərning wə həmmə baxka bexarətlərning peqətlirini aqidioğan kixi olımdın tirilip ərxkə käytən Məsih Əysadur.

«Nuroğun kixilər uyan-buyan yürüdu wə bilim axidu» — bu kixilər **«uyan-buyan yürüdu»**, bu bəlkim «Daniyal»ni qüxinix üqündür, ular xundak kılıp **«bilimini axuridu»**. Bırak ehtimaloqa tehimu yekinkin, bu bexarət bu hazırkı zamanlısı katnax қorallırıning sür'itining exixi bilən nuroğun kixilərning «jahən kezix»liri wə «bilim partlixı», yəni bilimning əqayət zor axuruluxı (ilim-pən, tibabətqılık, tarixiy bilim, қatarlıq)ni kərsitiximə mumkin. Bu ixlar bizning ahir zamanıqə yekinləşkənlilikimizni ispatlaydu.

Bu bexarət yənə «Amos» 9:11-12 bilən munasiwətlik boluxi mumkin.

5-wə 6-ayəttə, Daniyal su üstidə turojan pərixtidin bu ixlar (körkənqlik, ziyanəxlik wə «yirginqlik, nomussızlıq»)qa əlanlılıq wakıt ketidü, dəp soraydu. Pərixtə ikki kolını asmanıqə kətürüp (kəsəm bildürük üqün) uningqə: — **«bir wakıt, ikki wakıt, əoxumqə yerim wakıt**

«Daniyal»

ketidu» (yəni üç yerim yıl, 1260 kün), dəp jawab beridu wə: — «**Hudanıng mukəddəs həlkı uqravatkan horluk ahirlaxkanda, bu ixlar tügenydu**» — dəydu. Bu məzgil bolsa Yəhədiy həlkni tawlax üçün, ularni əzining həm dunyaning Kütkuzojuqı-Məsihigə etikadkə kəltürüx üçündür. Daniyal tehi qüxənməydu. U səwr-taşət həm izdinixtə boluxi kerək, qünki bu bexarətlər ahirojiqə peqətlik turidu. Daniyal oja mundak deyilidu: —

(9-ayət) «**Əy Daniyal, yolungoja mang, qünki bu səzlər ahir zamanοiqə məhpiy tutulup yepiklik turidu».**

(10-ayət) «**Nuroqun kixilər tazilinidu, paklinidu wə tawlinidu. Rəzillər bolsa, dawamlik rəzillik əliwei ridu; ulardin ھeqkim buni qüxinəlməydu, birək akıllar qüxinidu**» — barlıq insaniyət ikki yənilixtin biridə mangidu — yəki tawlinip paklinixkə həm akılanə boluxkə mangidu yəki yaman-rəzillik yolioja mangidu. Kədirlik kitabhan, siz կəysi tərəpkə mangisiz?

(11-ayət) «**Kündilik қurbanlık sunuxni əməldin қaldurojan kündin tartip, yəni «wəyran kiloquqi yirginlik nomussızlık» koyulojan waķittin baxlap, bir ming ikki yüz toksan kün etidu».**

(12-ayət) «**Ahiroiqə sadık bolup, bir ming üç yüz ottuz bəx künni kütüp etküzgənlər nemidegen bahtlik-həl**» — bu 1260 küngə қoxulidiojan қoxumqə 30 kün, andin yənə қoxumqə 45 kündə wə ularning iqidə nemə ixlar yüz beridu? Bu büğüngə kədər qong bir sir bolup kəldi. Səwr-taşət, ixənqtə bolovanlar bir kuni buni biliidu!

(13-ayət) «**Əmma sən bolsang, ahiroiqə yolungda mengiwərgin. Sən aram tapisən, wə künlerning ahirida nesiwənggə müvəssər boluxka käyta tirlisən».**

Daniyal nəğə baridiojanlığını, həm əzini aram-tinqlik wə in'amlarning kütiwatqanlığını obdan bilətti. Bular towa kılıp Huda əwətkən Məsihəkə tayanojan barlıq kixinimu kütiyatidu! Kədirlik kitabhan, Huda sizgə mehri-xəpkət kərsatkəy, həyatlıq yolioja kəzüngizni aqkay!

Amin!